

1. Logistik istehsal-bölgü prosesinə aiddir:

- İnformasiyanın toplanması
- √ Hər bir nomenklaturadan böyük həcmdə məmulat istehsalı prosesi
- Bazarın öyrənilməsi
- Tədarükat bazarının seçilməsi
- İdarəetmənin düzgün təşkili

2. İstehsal-bölgü proseslərinə aid olan kateqoriyalardan biridir:

- İstehlakçıların öyrənilməsi
- √ Hər bir nomenklaturadan kiçik həcmdə məmulat istehsalı prosesi
- Ehtiyatların yaradılması
- Hazır məhsulların qablaşdırılması
- Nəqliyyatın idarə edilməsi

3. Verilənlərdən istehsal-bölgü proseslərinə aid olan kateqoriyalardan hansı düzgündür:

- Məhsulgöndərən və istehlakçı bazarının təhlili
- √ Təkrarlanan istehsal prosesləri
- Material axının optimal hərəkəti
- Hazır məhsulların fiziki bölüşdürülməsi
- Nəqliyyat növünün seçilməsi

4. Logistik funksiyalarda istehsal-bölgü prosesləri neçə kateqoriyaya bölünür?

- 6
- √ 3
- 4
- 2
- 9

5. İstehsaldaxili amillərdən doğru olan birini seçin:

- Məhsulgöndərənlərlə müqavilə
- √ İstehsalın təşkili formaları
- Minimum ehtiyatların yaradılması
- Tədarükat bazarının seçilməsi
- Sifarişlərin idarə edilməsi

6. Verilənlərdən hansı istehsaldaxili amillərdən biri hesab edilir:

- Tədarükatın formaları
- Kommersiyanın idarə edilməsi
- √ İstehsalın tipi
- Material komplekslərinin göndərilməsi
- Məhsulgöndərənləri sayı

7. İstehsaldaxili amillərdən biridir:

- Qarışıq əlaqəli makrologistik sistem
- √ Hazır məhsul buraxılışının həcmi
- Material axınlarının idarə olunması
- Anbardaxili əməliyyatlar
- İnformasiya bazasının yenilənməsi

8. Verilənlərdən hansı istehsaldaxili amillərdən biri hesab edilir:

- Məhsulgöndərənləri sayı
- √ Hazır məhsulların parametrləri
- Material komplekslərinin göndərilməsi
- Tədarükətin formaları
- Kommersiyanın idarə edilməsi

9. Logistik menecment funksiyalarından hansı düzgün verilmişdir:

- Məlumat
- √ İnteraksiya
- Nəticələndirici
- İdarəetmə
- Texnoloji

10. Logistika rəqabət üstünlüklərini təmin edən amillər hansılardır?

- İnnovasiyalar
- √ Məhsul və xidmətlərin, məsrəflərin keyfiyyət səviyyəsinə görə liderlik, strateji fokuslar
- Sosial, siyasi amillər
- Makromühit amilləri
- Texnoloji amillər

11. Logistik menecmentin funksiyaları hansılardır?

- Qiymətin əmələgəlməsi
- √ İnteraksiya, innovasiya, maliyyə, informasiya, tədarükətin istehsal və satış
- Təminədar
- Nizamlayıcı
- Nəticələndirici

12. Logistik funksiyalar neçə növdədir?

- √ 3.0
- 2.0
- 6.0
- 8.0
- 4.0

13. Logistik missiya nəyi ifadə edir?

- Qısa vaxtda yerinə yetirilən vəzifələr
- √ Müəssisənin qarşıya qoyduğu çoxillik öhdəliklərin yerinə yetirilməsini
- Uzun illər yazılması nəzərdə tutulan işlər
- Bir həfdə ərzində yerinə yetiriləcək öhdəliklər
- Qısa müddətli planlaşma

14. Logistikanın mikromühitini neçə amil təşkil edir?

- 11.0
- √ 5.0
- 3.0
- 6.0
- 2.0

15. Logistik makromühit neçə amildən təşkil olunub?

- 2.0
- √ 6.0
- 5.0
- 10.0

- 8.0

16. Makro və mikro səviyyədə logistikanın əsas funksiyaları hansılardır?

- İntegrativ
- √ Əməli və Əlaqələndirmə
- İnformasiya
- Bazis
- Təminəedici

17. Konseptual baxımdan logistikanın funksiyaları hansılardır?

- Bazis
- √ İntegrativ, tənzimləyici və nəticə
- Açar,bazis
- Müdiriəedici
- Təminəedici

18. Logistik əməliyyatların xüsusiyyətlərinə aid olanı seçin

- Təchizat satış fəaliyyətinə görə
- Marketing fəaliyyətinə görə
- Servis xidmətinə görə
- √ Mülkiyyət hüququnun dəyişdirilməsi ilə
- Makro və mikro səviyyəyə görə

19. Yeddi R miksi müəssisə üçün önəmlidir çünki...

- Məhsulları anbara yerləşdirəcək
- √ Onun sayəsində minimum məsrəflərlə maksimum keyfiyyətli məhsul hazırlayacaq
- Yeni strategiyalar yaradacaq
- Yeni məhsullar istehsal edəcək
- Ehtiyatları maksimum şəkildə əldə edəcək

20. İtələmə strategiyasının əsasını təşkil edən nədir?

- Məhsulların göndərilməsi
- √ Topdan və pərəkəndəsətış ticarətini həyata keçirən vasitəçilərlə istehsalçılar arasında kooperasiya əlaqələri təşkil edir
- İstehsaldaxili logistika ilə əməli menecment arasında əlaqələin olması
- Hər bir situasiyaya tez reaksiya vermə
- Marketing strategiyasının hazırlanması və tətbiqi

21. Logistikanın mikromühitinə təsir edən amillər hansılardır?

- Siyasi, sosial
- √ İstehsal,marketing, maliyyə, əmək resursları
- İqtisadi, texniki
- Tədarükat
- Ekoloji

22. Logistikanın makromühitinə təsir edən amillər hansılardır?

- İstehsal
- √ Siyasi, sosial, hüquqi, ekoloji, iqtisadi, texniki
- Statistik
- Bölgü. Təchizat
- Mübadilə

23. Logistikanın hansı mühitləri var?

- Perpendikulyar
- √ Daxili, xarici
- Giriş və çıxış
- Paralel
- Üfiqi və şaquli

24. "Yeddi R" miksini mahiyyəti nədir?

- Təkrarlanan istehsal prosesləri
- √ Az məsrəflərlə konkret istehlakçının müəyyən edilmiş müəyyən edilmiş vaxtda və lazımı yerdə tələb olunan keyfiyyətdə və verilən kəmiyyətdə zəruri məhsullarla təmin edilməsindən ibarətdir
- Firmanın uzunmüddətli strategiyası
- Bazarda baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılması
- Hər bir nomenklaturadan kiçik həcmdə məmulat istehsalı prosesi

25. Firmanın uzunmüddətli strateji məqsəd və vəzifələrini müəyyənləşdirən və bu əsasda qərarlar qəbul edən ilkin baza və ya başlanğıc nöqtə başa düşülür. Bu nədir?

- Məqsəd
- Vəzifə
- Ideal
- √ Missiya
- Sistem

26. Logistik əməliyyatların və funksiyaların həcminə təsir edən amillər aşağıdakı təsnifat əlamətlərinə görə qruplaşdırılır

- Müəssisədaxili əməliyyatlara görə
- √ Sahə, regional, istehsaldaxili olmasına görə
- Bazar araşdırmaları
- Hazır məhsula görə
- Qiymətlərin təhlili

27. Bazis funksiyasının tərkib elementləri hansılardır

- Geri qaytarılan tullantıların yığılması
- √ Təchizat, istehsal, satış
- Ehtiyatların idarə edilməsi
- Anbarlaşdırma
- Ehtiyat hissələri

28. Logistika açar funksiyasına aid olan element hansıdır?

- Boşaltma
- √ Qiymətin əmələgəlməsi
- Tarazlaşdırma
- Artıq yükləmə
- Yükdəşimlər

29. Açar logistik funksiyasına hansı element aiddir?

- Məhsulların anbarlaşdırılması
- √ Tədarükətin idarə edilməsi
- İstehsal
- Yükləmə
- Təchizat

30. Logistika təminatçı funksiyaya aiddir:

- Satış
- √ Servis xidmətinin göstərilməsi

- Qiymətin əmələ gəlməsi
- Bazara çıxarılma
- İstehlakçı sifarişlərinin idarə edilməsi

31. Təminədiçi funksiyaya aid olanı seçin:

- İstehsalın planlaşdırılması
- ✓ Məhsulların anbarlaşdırılması
- Strategiyaların seçilməsi
- Vasitəçilərin seçilməsi
- Qiymətin əmələ gəlməsi

32. Aşağıdakılardan hansı element təminədiçi funksiyaya aiddir:

- Qablaşdırma
- ✓ İnformasiya-kompyuter təminatı
- İnteqrativ keyfiyyət
- İstehsal
- Təchizat

33. Logistik əməliyyatları təsnifləşdirərkən mülkiyyət hüququnun dəyişilməsi ilə aparılan əməliyyatların növləri hansılardır?

- dəyər əlavə etməklə, etməməklə
- ✓ Birtərəfli, ikitərəfli
- material, informasiya
- birtərəfli, xarici
- xarici və daxili

34. Bazis funksiyasının hansı növləri vardır?

- tədarükətin idarə edilməsi, material resurslarının nəqli
- ✓ Təchizat, istehsal, satış
- qablaşdırma, artıq, yararsız və istifadə olunmayan məhsulların geri qaytarılması
- servis xidmətinin göstərilməsi, kompyuter informasiya təminatı
- məhsulların anbarlaşdırılması, yüklərin emal edilməsi

35. Logistik idarəetmə sistemində aşağıda verilənlərdən hansı əsas vəzifə hesab edilir?

- ehtiyatların idarə edilməsindən
- istehlakçılara nəqliyyat xidmətinin göstərilməsindən
- material axınlarının idarə edilməsindən
- sahibkarlıq fəaliyyətindən
- ✓ material axınlarının idarə edilməsi və bölüşdürmə sahəsində vəzifə və strategiyaların işlənməsi mexanizmindən

36. Logistik sistemdə inteqrativ yanaşmanın əsasını təşkil edən hansı amil doğrudur?

- “Dəqiq vaxtında” konsepsiyası
- MRP1
- MRP
- ✓ “dartma” və “itələmə” sistemləri
- Kanban konsepsiyası

37. Logistik sistemləri təşkil edən həlqələr hansı spesifik xüsusiyyətlərə malikdir?

- Bazar tələbinə müvafiq olaraq məhsul çeşidinin yeniləşdirilməsi
- Avtomatlaşdırılmış sistemin tərkib hissəsi olmaqla əlahiddəfəaliyyət göstərir
- İstehsal sahələrində fasilələrin yaranması, əsas və köməkçi avadanlıqların istehsaldan çıxarılması
- Məhsul buraxılışı həcmının, habelə sifariş partiyasının kəmiyyətini xarakterizə edən material axınlarının ölçüsünün dəyişməsi
- ✓ Mülkiyyət və təşkilati-hüquqi formalardakı müxtəliflik

38. Sistemin təşkili zamanı avtonomluq prinsipi hansı meyarı özündə cəmləşdirir?
- İstehsal olunacaq hazır məhsulların konstruksiyasının mürəkkəblik dərəcəsi və əmək tutumu
  - Müəssisənin və onun istehsal bölmələrinin əsas fəaliyyətləri üzrə sifarişlərin təyin edilməsi ilə
  - Konkret istehsal şəraitində istehsalın və əməyin təşkili, mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi,
  - ✓ Sistemin nisbi mənada müstəqil olmasının təmin edilməsi və onun idarəetmə qərarlarının qəbul edilməsi
  - Məhsulların hazırlanmasında istifadə olunan texnoloji proseslərin mütərəqqilik dərəcəsi,

39. Aşağıdakılardan hansı logistik sistemlərin ən mühüm fərqləndirici əlamətlərindən biridir:

- Tədarükətin optimallaşdırılması
- Rasionallıq
- Anbar avadanlıqlarının seçilməsi
- Ehtiyatların idarə edilməsi
- ✓ İstehsal güclərinin müxtəlifliyi

40. Logistik sistemlərin çoxsaylı fərqləndirici əlamətlərindən birini seçin:

- Logistik sistemlərin təsnifatı
- Mikrologistik sistemlər
- Bütövlülük və hissələrə bölünmə
- Makrologistik sistemlər
- ✓ Sistemin müəyyən bütövlüyü

41. Logistik sistemlərin ən mühüm və çoxsaylı fərqləndirici əlamətlərindən hansı düzgündür?

- Əlaqələr
- Təşkil
- Avtonomluq
- Sistemlilik
- ✓ Axın proseslərinin varlığı

42. Sistemli təhlil hansı mərhələ üzrə reallaşdırılmalıdır?

- Məqsədlərin yerinə yetirilməsini nizamlamaq
- Kompleks istehsal proqramını hazırlamaq
- Nəqliyyatı təsnifləşdirmək
- ✓ Problemin qoyuluşu və onun iqtisadi təhlili
- Material resurslarının hazırlanmasını təmin etmək

43. Logistikada sistemli təhlilin verilmiş prinsiplərindən doğru olanı seçin:

- Avadanlıqlar sisteminin çevikliyi
- Anbar çevikliyindən
- Mikrologistik sahələrdən
- ✓ Sistemin elementləri arasında münasibətlərin qurulması zamanı münaqişələrə yol verməmək
- Makrologistik sahələrdən

44. Sistemli təhlilin aparılması prinsiplərindən birini seçin:

- Anbar əməliyyatlarının yerinə yetirilməsi
- İstehsal proqramını hazırlamaq
- Məhsulların daşınma xərclərinə nəzarət
- Material axınlarının tədarükəti
- ✓ Layihələşdirilən sistemlərin xarakteristikaları arasında ahəngdarlığı təmin etmək

45. Sistemli təhlilin aparılması hansı müasir prinsiplərə əsaslanır:

- Məqsədlərin yerinə yetirilməsini nizamlamaq
- Kompleks istehsal proqramını hazırlamaq

- Nəqliyyatı təsnifləşdirmək
- √ Sistemlərin yaradılmasını ardıcıl-mərhələlər üzrə həyata keçirmək
- Material resurslarının hazırlanmasını təmin etmək

46. Logistik sistemlərin konsepsiyasının mahiyyətini nə təşkil edir?

- Marketing fəaliyyəti
- √ Material axınlarının idarə edilməsi
- Sahibkarlıq funksiyası
- Çəvik istehsal
- Maliyyə axınları

47. "Materiallara tələbatın planlaşdırılması sistemi" (MTP) təchizat metodunda hansı səviyyələr vardır?

- Ehtiyatların idarə edilməsi –materialların bölüşdürülməsi –proqram planlaşdırma
- √ Proqram planlaşdırma-materialların bölüşdürülməsi –ehtiyatların idarə edilməsi
- Anbarların təkmilləşdirilməsi
- Məhsulların daşınması
- Ehtiyatların idarə edilməsi

48. "Kanban" sistemi ilk dəfə olaraq hansı sahədə tətbiq edilmişdir?

- Neft və qaz istehsalında
- √ Avtomobil istehsalında
- Yüngül sənayedə
- Tibb sahəsində
- Kosmonavtikada

49. "Kanban" metodu əsasən hansı istehsal sahəsində tətbiq edilə bilər?

- Materialların bölüşdürülməsində
- √ Konveyer istehsalı şəraitində məhsulgöndərmələrin idarə edilməsi
- Aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilməsi
- Sifarişlər qəbulu zamanı
- Ehtiyatların idarə edilməsi zamanı

50. "Sistem" sözünün hərfi mənası nədir?

- Ayrı-ayrı elementlərin idarə edilməsidir
- √ Bütöv olub bir-birilə qarşılıqlı əlaqəli hissələrdən təşkil edilmiş deməkdir
- Qarışıq elementlərin idarə edilməsidir
- Oxşar elementlərin idarə edilməsidir
- Kiçik elementlərin birləşdirilməsidir

51. "Sistem" sözü hansı mənşəli sözdür?

- Fransız
- √ Yunan
- İtalyan
- İngilis
- Alman

52. Logistik sistemlərin fəaliyyətinə dövlət müdaxiləsi hansı metodlarla yerinə yetirilir?

- Təbii inhisarçı
- √ Birbaşa, dolay, məsləhət
- Uzunmüddətli
- Qısamüddətli
- Məsləhət

53. İstehsal-texniki təyinat bazarına logistik xidmət göstərən zaman dövlətin idarəetmə metodlarına aiddir:

- Dolayı proqnozlaşdırma
- ✓ Uzunmüddət, qısamüddət, ortamüddətli proqnozlaşdırma
- Təbii inhisarçılıq
- Birbaşa təsir
- Məsləhət

54. Logistik sistemin fəaliyyət prinsiplərini seçin:

- Şaquli, üfüqi
- ✓ Uyğunluq, rasionallıq, dəqiq hesablama və s.
- izomorf
- makrologistik sistem
- Mezo, mikro, meqo

55. Material axınlarının hərəkəti sistemindən asılı olaraq aşağıdakı makrologistik sistemlər qruplaşdırılır :

- birbaşa və dolayı əlaqəli
- ✓ birbaşa, eşalonlaşdırılmış və çevik əlaqəli
- ayrı-aynı əmtəə növləri üzrə topdan və porakəndə ticarətin
- sənaye, kənd təsərrüfatı və digər iqtisadiyyat sahələrin
- şaquli və üfüqi bölgülü və təkrarən bölgülü kanallarla

56. Logistik sistem nədən asılıdır?

- Dairədən
- ✓ Elementlərdən
- Axından
- xammaldan
- Kimyəvi maddədən

57. Logistik sistemlərə təsir göstərən amillər hansılardır?

- sistemli yanaşma logistik prinsipi
- anbar işlərinin yerinə yetirilməsi
- logistik sistemin fəaliyyət prinsipləri
- ✓ elmi-texniki tərəqqi, nəqliyyatda struktur dəyişikliklər,
- məhsul istehsalı həcmində baş verən dəyişikliklər

58. Logistik sistemlərdə ehtiyatlar nəyə xidmət göstərir?

- material axınlarının hərəkəti ilə bağlı xərclərin kompensasiyasına
- ✓ istehsal, nəqliyyat və satış arasında bufer zonasının yaradılmasına
- material axınlarının idarə edilməsinə
- informasiya axınlarının idarə edilməsi
- məhsulların hazırlanmasına

59. Logistik sistem daxilində dövr edən əsas axın:

- informasiya axını
- ✓ material axını
- kədr axını
- pul axını
- maliyyə axını

60. Logistik sistemlərin təsnifatı:

- İzomorf və homomorf sistem
- ✓ Mikro logistik sistem, makro logistik sistem, mezologistik sistem



- Maksi logistik sistem
- Mono logistik sistem
- Beynəlxalq və daxili sistem

61. Logistik sistemə hansı funksional sahələr aid deyil?

- informasiya logistikası.
- √ kommersiya logistikası.
- nəqliyyat logistikası.
- tədarükat logistikası.
- istehsal logistikası.

62. Logistik sistem elə bir bütövlük keyfiyyətinə malikdir ki, onu təşkil edən elementlər sistemdən kənarında fəaliyyət göstərə bilməz. Bu sistemin hansı elementidir?

- Təşkil
- √ İntegrativ keyfiyyət
- Bütövlük və hissələrə bölünmə
- Mükəmməllik
- Avtonomluq

63. KANBAN mikrologistik sistemi neçənci ildə tətbiq edilib?

- 1985.0
- √ 1972.0
- 1955
- 1980
- 1920.0

64. KANBAN mikrologistik sisteminin mahiyyəti nədir?

- Fasiləli istehsal prosesi
- √ Fasiləsiz istehsal prosesinin təşkilini özündə birləşdirir
- Maksimum ehtiyatların saxlanması
- Minimum ehtiyatlar yaradaraq istehsal etmək
- Mövsümü istehsal prosesi

65. Mikrologistik sistem olan KANBAN ilk dəfə hansı ölkədə tətbiq edilib?

- Almaniyada
- √ Yaponiyada
- İngiltərədə
- Belçikada
- Amerikada

66. Hansı logistik sistemlər var?

- Vasitəçilər
- √ Makrologistik və mikrologistik
- İstehsalçılar
- Minilogistik
- Məhsulgöndərənlər

67. Logistik sistemlərdə material axınları məhsul istehsalçılarından istehlakçılara heç bir aralıq vasitəçilərin iştirakı olmadan hərəkət edir. Bu hansı sistemdir?

- Eşolanlaşdırılmış makrologistik sistem
- √ birbaşa əlaqəli makrologistik sistem
- Üç səviyyəli kanallar
- Beş səviyyəli kanallar

- Qarışıq əlaqəli makrologistik sistem

68. Logistik dövrdə neçə mühüm amilə görə logistik sistemləri fərqləndirirlər?

- 6
- √ 3
- 2
- 1
- 5

69. Logistik sistemə növbəti faktorlar təsir göstərir:

- Elmi-texniki tərəqqi
- √ Yanacaqın və material axınlarının qiyməti
- Enerjinin qiymətinin qalxması
- Anbarlaşdırma
- Nəqliyyatın struktur dəyişikləri

70. Ehtiyatları minimumlaşdırmaq hansı konsepsiyanın mahiyyətini təşkil edir?

- Birbaşa logistik sistem
- MRP 1
- √ JİT (dəqiq vaxtında)
- MRP2
- KANBAN

71. Logistik sistemə aid deyil:

- Çevik əlaqəli makrologistik sistem
- √ minilogistik sistem
- eşolanlaşdırılmış logistik sistem
- qarışıqəlaqəli makrologistik logistik sistem
- birbaşa əlaqəli logistik sistem

72. Təbiət və cəmiyyət tərəfindən məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqə və təsirlərə malik elementlərin məcmusu. Bu nədir?

- Konsepsiya
- √ Sistem
- Məqsəd
- Vəzifə+
- Prinsip

73. Loqistikanın diqqət yetirdiyi meyarlar:

- Anbar və nəqliyyat təsərrüfatı
- √ Lazımı keyfiyyət, kəmiyyət, miqdar, zaman, məkan
- İstənilən xərclərlə çatdırılma
- Sertifikatlaşdırılmış məhsul
- Qablaşdırmada

74. Loqistikanın inkişafına mane olan amillər:

- Bazarın inhisarlaşması
- √ İnfarktukturun tam formalaşmaması
- Normativ-hüquqi bazanın formalaşmaması
- Qiymət amili
- Gömrük qanunvericiliyinin inkişaf etməməsi

75. Azərbaycanda logistikanın tətbiqinə zəmin yaradan amillər:

- Məhsul istehsalı
- √ Elmi-texniki tərəqqinin inkişafı
- Maliyyə böhranı
- Paradiqmalardan yaranması
- İdarəetmə aparatı

**76.** Logistikanın inkişafına təsir göstərən əsas amillər:

- global iqtisadi böhran
- √ dünyada integrativ əlaqələrin güclənməsi
- alıcı bazarının güclənməsi
- satıcı bazarının güclənməsi
- nəqliyyat sektorunun inkişafı

**77.** Logistikanın ümumi məqsədinə aiddir:

- anbarlaşdırma, satış, marketinq tədqiqatları
- √ yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, informasiya, maliyyə və kadr axınlarının səmərəli idarəetmə sisteminin yaradılması
- nəqliyyat - ekspedisiya işinin təşkili
- material axınlarının informasiya təminatı
- müəssisənin kadr siyasəti

**78.** Logistikanın inkişaf səviyyəsinə görə öy dövlət aparıcı hesab edilir:

- Azərbaycan
- √ Almaniya
- Gürcüstan
- Türkiyə
- Rusiya

**79.** Logistika elminin iqtisadiyyatda yayılması bu illərə təsadüf edir:

- XVII əsrə
- √ Keçən əsrin 80-ci illərinə
- 1855-ci ilə
- XV əsrin axırlarında
- XIX əsrin 50-ci illərinə

**80.** İlk dəfə logistikanın tətbiqinə zəruriyyətin yarandığı sahə:

- Mikrobiologiya
- √ Hərbi
- Maşınqayırma
- əlvan metal sənayesi
- Fəlsəfə

**81.** Logistikanın inkişafını şərtləndirən amillər:

- Qloballaşma prosesləri
- Bazar mühitinin dəyişməsi
- √ Rəqabətin inkişafı, idarə etmənin kompüterləşdirməsi
- İstehlakçı tələbinin dəyişməsi
- Bölüşdürmə xərclərinin kəskin azalması

**82.** Logistikanın əsasını təşkil edir:

- İdarəetmə funksiyaları
- √ Material, informasiya və maliyyə axınlarının idarə edilməsi
- Bazarın tədqiqi

- Məhsulun qiyməti
- Yükdaşımalar

**83.** Logistik sistemlərin təhlili əsas hesab edilir:

- son nəqliyyat xərclərinə görə
- ✓ Ümumi xərclərə görə
- Anbar xərclərinə görə
- Bazar tədqiqatlarına çəkilən xərclərinə görə
- İstehsal xərclərinə görə

**84.** Material axınlarının idarə edilməsində əsas rol oynayır:

- Topdansatış ticarəti müəssisələri
- ✓ Nəqliyyat və ekspedisiya müəssisələri
- Kommersiya-vasitəçilik təşkilatları
- İstehsal müəssisələri
- Pərakəndə ticarət müəssisələri

**85.** Nəqliyyat sistemlərinin logistikasında ehtiyatlar nəyə xidmət göstərir?

- Məhsulların hazırlanmasına
- ✓ İstehsal, nəqliyyat və satış arasında bufer zonasının yaradılmasına
- İnformasiya axınlarını idarə edilməsinə
- Material axınlarının hərəkəti ilə bağlı xərclərin kompensasiyasına
- Material axınlarının idarə edilməsinə

**86.** Logistika ilk dəfə hansı sferada öz tətbiqini tapmışdır:

- İstehsal
- ✓ Hərbi
- İdarəetmə
- Fəlsəfə
- İstehlak

**87.** Loqistikaya görə məhsul olmalıdır:

- İstənilən formada
- ✓ Lazımı keyfiyyətdə, kəmiyyətdə, miqdarda, zamanda
- İstənilən xərclərlə çətdirilmə
- Sertifikatlaşdırılmış formada
- Qablaşdırılmış formada

**88.** Loqistikanın inkişafına mane olan amillər:

- Bazarın inhisarlaşması
- ✓ İnfarktuturun çatışmaması
- Sahibkarlıq fəaliyyəti
- Maliyyə resursunun olmaması
- Gömrük qanunvericiliyinin inkişaf etməməsi

**89.** Müəssisələrdə logistikanın yerinə yetirdiyi vəzifələr:

- Yükdaşıma
- ✓ Material, informasiya, maliyyə axınlarının idarəedilməsi
- İstehsalın təkmilləşdirilməsi
- Bazar tədqiqatlarının aparılması
- Sahibkarlıq fəaliyyəti

**90.** Logistikanın strukturuna daxil olan bütün fəaliyyət sahələri hansılardır?

- Anbarlaşdırma və anbar daxili emal
- ✓ Ehtiyatlar, anbarlaşdırma, nəqliyyat, informasiya, tədarükət
- Təkrar istehsal
- Məhsulların nəqlənməsi və ehtiyatlar
- Informasiya, istehsala xidmət edən kadrlar

91. Logistikanın hansı mərhələsi perspektiv inkişaf və tətbiq mərhələsi adlanır?

- I mərhələ
- ✓ IV mərhələ
- III mərhələ
- I və II mərhələ
- II mərhələ

92. Hansı illər logistikanın konseptualizasiya dövrü kimi təsnif edilir:

- 1920-50
- ✓ 1950-70
- 1930-40
- 1970-90
- 1960-80

93. Logistikanın tarixi inkişaf mərhələlərini seçin:

- variantlılıq, fraqmentarizasiya, marketinq
- ✓ fraqmentarizasiya, konseptualizasiya, logistik intibah, perspektiv inkişaf
- material axınları, sistemlilik, effektivlik
- logistik intibah, integrativlik, bütövlülük
- elmlilik, texnoloji, informasiya

94. Logistika üzrə elmi araşdırmaları ilk dəfə həyata keçirmişdir...

- Platon
- ✓ Leybins
- Jomini
- Pavellik
- Aristotel

95. Logistika birgə fəaliyyət göstərir:

- Qeyri-kommersiya strukturları ilə
- ✓ Marketinqlə
- Energetika ilə
- Menecmentlə
- Bizneslə

96. Logistikanın strukturuna hansı funksional sahələr aiddir:

- Kadr axınları
- ✓ ehtiyatlar və istehsal prosesinin düzgün idarə edilməsi
- Informasiya
- Maliyyə axınları
- Təkrar istehsal

97. Logistika:

- Sahibkarlıq fəaliyyətidir
- ✓ material, informasiya, maliyyə və kadr axınlarının idarə edilməsidir
- Nəqliyyatın idarə edilməsidir

- Müxtəlif növ tədqiqatların aparılmasıdır
- Bazarın təhlil edilməsidir

**98.** Logistikanın inkişafını şərtləndirən amillər:

- təkrar istehsal prosesinin optimallaşdırılmasının əsas obyektiv istiqamətləri
- √ Firmaların malyeridilişi ilə əlaqədar vaxt , çevik istehsal sistemlərinin yaradılması
- firmaların rəqabət üstünlüyünün təmin edilməsi
- firma və müəssisələrin rəqabət siyasətində logistik fəaliyyət sistemi
- maddi-texniki təchizat və satışın təşkilində logistik ideyaların verilməsi

**99.** Logistikanın dördüncü mərhələsi xarakterizə olunur:

- Sənaye istehsalında mövcud olan bəzi böhran halları ilə
- √ logistikanın perspektiv inkişaf və tətbiq mərhələsi ilə
- Beynəlxalq inteqrasiya proseslərinin inkişafı ilə
- İnformasiya-kompyuter texnologiyalarının daha səmərəli istifadə olunması ilə
- Sənayedə ixtisaslaşmanın dərinləşməsi ilə

**100.** Logistikanın ikinci mərhələsi hansı hadisə ilə tarixə düşüb?

- logistika məhsulların bölüşdürülməsi kimi fəaliyyət göstərdi
- √ mütəxəssislər bu dövrü logistikanın yaranması dövrü kimi təsnif edirlər
- marketing konsepsiyasının meydana çıxması və tez tətbiq edilməsi
- hərbi logistikanın nəzəri və praktiki inkişafı
- nəqliyyat tariflərinin artması baş vermişdir

**101.** Logistikanın üçüncü mərhələsi hansı mühüm hadisə ilə xarakterizə edilir?

- biznesin təşkilində struktur dəyişiklikləri və s.baş verməsi ilə;
- √ qərb dünyasında müasir marketing və logistik konsepsiyaların sürətli inkişafı ilə;
- kompyuter texnologiyalarının inkişafı ilə;
- bazarların qloballaşması ilə
- iqtisadi əməkdaşlığın və strateji ittifaqın inkişaf tempi ilə;

**102.** Logistikanın üçüncü mərhələsi illərə təsadüf edir:

- 1930-50
- √ 1980-90
- 1970-90
- 1920-50
- 1950-60

**103.** Logistikanın II tarixi inkişaf mərhələsi hansı dövrü əhatə edir:

- 1920-30
- √ 1950-70
- 1980-90
- 1930-50
- 1940-70

**104.** Logistikanın birinci mərhələsi hansı illəri əhatə edir:

- 1930-40
- √ 1920-50
- 1970-80
- 1930-80
- 1980-1990

**105.** Qədim Romada logistiklər məşğul idilər:

- Arxa cəbhə və təminatı
- √ Legionerlərin yemək və yaşayış yerləri ilə təminatı
- Məntiqi riyaziyyat
- Nəqliyyat və yerbəyer etmə
- Anbarların idarə edilməsi

**106.** Alman riyaziyyatçısı Q.Leybins “logistika” terminini adlandırmışdır:

- material axınının idarə edilməsi
- ərzaq məhsullarının təminatı
- idrak, məntiq
- yükdaşımaların idarə edilməsi
- √ müasir riyazi məntiq

**107.** Aşağıdakı amillər yüklərin saxlanılmasına təsir göstərmir

- Təbii mühit
- √ Sosial mühit
- Rütubətlik
- Kimyəvi təsir
- Temperatur

**108.** Logistik sistemə münasibətinə görə material axınlarının hansı növləri var ?

- üfqü, şaquli, giriş
- √ daxili, xarici, giriş, çıxış
- xarici, şaquli, birtərəfli
- ilkin, təkrar, xarici
- normadaxili, kənar, daxili

**109.** Logistikanın funksional sahələrinə aiddir:

- Sistem, kommersiya işləri, nəqliyyat logistikası
- √ Tədarükat , istehsal və bölüşdürücü logistika
- Ehtiyatlar, informasiya
- Tara təsərrüfatı
- Anbar, kommersiya, nəqliyyat idarə edilməsi

**110.** Biznesin inkişafı zamanı logistikaya təsir edən amillər:

- Maliyyə böhranı
- √ Rəqabətin güclənməsi bə biznesin qloballaşması
- Keyfiyyət göstəricilərinin nəzərə alınmaması
- Dünyada istiləşmə prosesinin davam etməsi
- Ekoloji tələblərin azaldılması

**111.** Azərbaycanda logistikanın tətbiq edildiyi sahə hansıdır?

- Kənd təsərrüfatı
- √ Neft-qaz
- Bank
- Turizm
- Kimya

**112.** Azərbaycan Respublikasında logistika bir eimi sahə kimi nə vaxtdan fəaliyyət göstərir?

- 1960-cı ildən
- √ Ötən əsrin 90-cı illərindən
- 1960-cı ildən

- XIX əsrin ortalarından
- 1953-cü ildən

113. Logistik sistemlərdə ehtiyatların əsas rolu nədən ibarətdir:

- Material axınlarının idarə edilməsinə
- √ İstehsal, satış, nəqliyyat arasında bufer zonasının yaradılmasına
- Məhsulgöndərmənin seçilməsinə
- Nəqliyyat növünün seçilməsinə
- İnformasiyanın toplanmasına

114. Strukturuna görə informasiya axınları təsnifləşdirilir:

- İlk, təkrar
- √ Eynicinsli, eynicinsli olmayan
- Üfüqi, xarici,
- Şaquli, təkrarlanan
- Daxili, xarici

115. Verilmiş əlamətlərə görə material axınları qruplaşdırılır:

- Natural-əşya tərkibinə görə
- √ Logistik sistemə münasibətinə görə
- İnformasiyaya görə
- Reklama görə
- Yüklərin tərkibinə görə

116. Logistik idarəetmə sistemi dedikdə başa düşülür:

- Tədarükat siyasəti və onun hazırlanmasına təsir edən amillər
- √ İstehsalın planlaşdırılması, ehtiyatlara nəzarət, anbar əməliyyatları, informasiya axınlarının idarə edilməsi
- Bölüşdürücü logistikada məhsulgöndərənlərin idarə edilməsi
- Ehtiyatların idarə edilməsi sistemləri və onların xarakteristikası
- Məhsulgöndərənlər və onların seçilməsi metodları

117. Logistikanın strukturunu təşkil edən fəaliyyət sahələrini seçin:

- Nəqliyyatın seçilməsi
- √ Ehtiyatlar, anbarlaşdırma, nəqliyyat, informasiya, tədarükat, bölüşdürmə, satış, istehsal
- Інформация axınlarının idarə edilməsi
- Sistemin təşkili və əlaqələrin qurulması
- Təkrar informasiyalar

118. 1970-ci ildə yaranan hansı fundamental prinsipin formalaşması qərb firmaları tərəfindən müvəffəqiyyətlə tətbiqinə səbəb oldu ?

- Sistemlilik
- √ Biznes-logistikanın fundamental prinsipi
- Etibarlılıq
- Təşkil
- İerarxialıq

119. Qərb ölkələrində menecmentin interaktiv aləti 1960-cı illərin sonlarından etibarən hansı konsepsiyanın yaranmasına zəmin yaratdı:

- √ Biznes-logistik
- istehlakçının təkmilləşdirilməsi
- Marketing
- İstehsalın təmilləşdirilməsi
- əmtəənin təmilləşdirilməsi

120. Fraqmentarizasiya mərhələsində yeni yaranan konsepsiyaların hansı ilkin şərtləri verilmişdir:



- Məhsulların istehsalı
- √ Marketing konsepsiyasının meydana çıxması və tez tətbiq edilməsi
- Qablaşdırmanın yerinə yetirilməsi
- Reklam xərclərinin tənzimlənməsi
- Material axınlarının seçilməsi

121. Birinci mərhələdə yeni yaranmağa başlayan konsepsiyaların hansı ilkin şərtləri müəyyənləşmişdi:

- Məhsulların satışı
- √ Nəqliyyat tariflərinin artması
- Maliyyə işlərinin yerinə yetirilməsi
- İstehsalın planlaşdırılması
- Dizayn işlərinin yerinə yetirilməsi

122. Yeni yaranmağa başlayan konsepsiyaların hansı ilkin şərtləri birinci mərhələdə müəyyənləşmişdi:

- Məhsulların istehsalı
- √ Məhsulların bölüşdürülməsi sistemində ehtiyatların və nəqliyyat xərclərinin səviyyəsinin yüksəlməsi
- Qablaşdırmanın yerinə yetirilməsi
- Reklam xərclərinin tənzimlənməsi
- Material axınlarının seçilməsi

123. Logistika məfhumunun mənası ümumilikdə necə ifadə olunur?

- Məhsulun satışının təşkili
- √ Material resurslarının ilkin mənbədən son təyinat məntəqəsinə qədər hərəkətində yeni istiqamət
- Maliyyə axınlarının bölüşdürülməsi
- əmək resurslarından düzgün istifadə
- Logistik sistemdə nəqliyyatın seçilməsi

124. “Logistika”termininin yunan dilinə tərcüməsi:

- hərbi sferanı gücləndirmək
- √ oxumaq,hesablamaq,yadda saxlamaq
- idarə etmə
- satışın həcmının artırılması
- arxa cəbhə və təminat

125. Fransız dilində “logistika“ terminiişlənir:

- hesablamaq
- məntiq
- kadr axınlarının idarə edilməsi
- √ təchiz etmək, yerbəyer etmək
- bölüşdürmək

126. “Logistika” termini antik dövrdə işlənirdi:

- məntiqi riyaziyyat
- axınların idarə edilməsi kimi
- hesablamaq
- müzakirə etmək bacarığı
- √ ərzaqla təchizat, nəqlətmə və yerbəyer etmə;

127. Logistikada material axınlarının hansı növlərini fərqləndirirlər?

- birtərəfli, daxili
- ilkin,təkrar,fasiləli
- birtərəfli, ikitərəfli

- üfûqi,şaquli
- √ daxili,xarici,giriş,çixış

128. Konkret dövr ərzində yaxınlaşması nəzərdə tutulan problem:

- ideal
- √ məqsəd
- vəzifə
- strategiya
- missiya

129. Madii modellər aiddir:

- izomorf və qonomorf
- √ fiziki, qrafik və riyazi
- analitik, işarə
- sistemlilik, ideal, qrafik
- işarə və intuitiv

130. Logistik sistemi təşkil edən bütün struktur bölmələri arasında idarəetmə prinsiplərinin tətbiqinə şərait yaratmaq və informasiya əməkdaşlığını inkişaf etdirmək. Bu hansı prinsipdir?

- Riyazi statistika
- √ Bütövlülük
- Variantlılıq
- Prinsiplik
- Effektivlik

131. Firmanın makro və mikroiqtisadi mühitinin mövcud vəziyyətini qiymətləndirməyə və baş verən dəyişikliklərin dinamikasını proqnozlaşdırmaq. Bu hansı prinsipdir?

- √ Çeviklilik
- Sistemlilik
- Bütövlülük
- Effektivlik
- İntegrativlik

132. Bazar münasibətlərinin inkişaf mərhələsində logistik sistemlər çərçivəsində minimum logistik xərclərə nail olmaq. Bu prinsip necə adlanır?

- Evrestik
- √ Effektivlik
- Qlobal optimallaşdırma
- İntegrativ keyfiyyət
- Ümumi məsrəflər

133. Tələb olunan keyfiyyət logistik sistemi təşkil edən elementlərin hər birinə deyil, bütünlüklə sistemə məxsusdur. Bu hansı prinsipdir?

- Çeviklilik
- √ İntegrativlik
- Sistemlilik
- Konstruktivlik
- Variantlılıq

134. Material resurslarının istehlakçılara tələb olunan kəmiyyətdə, keyfiyyətdə və lazımı vaxtda çatdırılması, daşınma və nəqləmənin təmin edilməsi. Bu hansı prinsipdir?

- Varidatlıq
- √ Etibarlılıq
- Məqsədlilik
- Stoxastik

- Effektivlik
135. Məhsulların nəql edilməsi əməliyyatları hansı prinsipə əsaslanır?
- Sistemlilik
  - Bütövlülük
  - Etibarlılıq
  - Səmərəlilik
  - ✓ Konstruktivlik
136. Material resurslarının məhsulgöndərənlərdən alınması hansı prinsipə əsaslanır?
- Tətbiqilik
  - ✓ Konkretlilik
  - Məqsədlilik
  - İerarxialıq
  - Konstruktivlik
137. Bu prinsiplərdən hansı infrastruktur təminatını formalaşdırmaq üçün əsas hesab olunur:
- İerarxialıq
  - ✓ Komplektlilik
  - inteqrativlik
  - etibarlılıq
  - Elmlilik
138. Axınların formalaşdırılması, ayrıca idarə edilən bir sistem kimi obyektləri dəyişən, qarışdıran və onlara münasibətdə sistemli yanaşmaq. Bu hansı prinsipdir?
- İnteqrativlik
  - ✓ Sistemlilik
  - Təşkil
  - Variantlılıq
  - Daxili
139. Prinsip nədir?
- Logistik idarəetmə obyeki
  - ✓ İxtiyari nəzəriyyənin, elmin, dünyagörüşün və təşkilin əsası
  - yerinə yetirilməsi mümkün olmayan əməliyyatlar
  - yerinə yetirilməsi mütləq olan tapşırıqlar
  - Qarşıya qoyulan məqsədlər toplusu
140. Material axınlarının inteqrativ sistemini yaratmaq:
- Logistikanın xüsusi vəzifəsi
  - ✓ Logistikanın ümumi məqsədi
  - İmitasiya modeli
  - Real sistemin nodeli
  - Logistikanın konseptual ideyası
141. Material, informasiya, maliyyə, kadr və sair axınları arasında uyğunluğun təmin edilməsi hesab olunur:
- Konseptual baxışı
  - ✓ Logistikanın xüsusi vəzifəsi
  - Logistikanın prinsipi
  - Logistik model
  - Ümumi məqsəd
142. Sahibkarlıq strukturlarının fəaliyyət konsepsiyasını təşkil edir:

- Məqsəd
- √ Vəzifə
- Prinsip
- Konsepsiya
- Ideal

143. İmitasiya modelləşdirilməsi özündə birləşdirir:

- Modelin qurulması və sınaqların aparılması
- √ Real sistemin modelinin tərkibini müəyyən etmək, bu modeldə sınaq işlərini aparmaq;
- Qurulan riyazi tənləklərin, bərabərsizliklərin həll edilməsi ilə nəzəri nəticələr əldə edilməsi
- əldə edilmiş nəzəri nəticələrin praktiki nəticələrlə müqayisə edilməsi
- Modellərin konkret şərait üçün işlənilib hazırlanması

144. Dil sistemli modelin əsasını təşkil edir:

- Tədqiq edilən hadisə və ya obyektin həndəsi, fiziki, dinamik və funksional xarakteristikaları;
- Tədqiq edilən, öyrənilən obyektə oxşamayan, onunla qismən oxşarlıq;
- Tədqiq edilən, öyrənilən obyektə tam oxşayan;
- √ qeyri-müəyyən, çox mənalı sözlərdən təmizlənmiş sözlər toplusu;
- logistik modelləşdirmə

145. Logistikada riyazi modelləşdirmənin hansı növündən istifadə olunur?

- Maddi model
- İzomorf model
- Qomomorf model
- √ analitik və imitasiya modellər
- Abstrakt model

146. Maddiliyinə görə modellər bölünür:

- √ Maddi və abstrakt
- İzomorf
- Qomomorf
- İşarə sistemli
- Dil sistemli

147. Logistik model dedikdə nə başa düşülür?

- √ Logistik prosesin və ya sistemin istənilən abstrakt və ya maddi hərəkət tərzini;
- Öyrənilən hadisə və ya tədqiq olunan obyektin qısa forması;
- Qarşıya qoyulan məsələni həll etmək üçün lazım olan informasiya;
- Tərtib olunan məsələnin riyazi təminatı.
- Tətbiq edilən obyektin elementləri arasında düzgün əlaqə;

148. Modelləşdirmə vasitələrinə görə modellər təsnifləşir:

- İpotop
- Tətbiq edilən sferaya, modelləşdirmə əhatəliyinə
- İzomorf
- Monomorf
- √ Maddi və ideal modelləşdirmə

149. Öyrənilən sistem, hadisə və prosesin əsas cəhətlərinin xüsusiyyətləri ümumi şəkildə necə adlanır?

- Vəzifə
- Məqsəd
- Konsepsiya

- Prinsip
- ✓ Model

150. Mikrosəviyyədə logistik sistemin hər bir elementi müvafiq məqsəd funksiyasını yerinə yetirir. Bu nədir?

- Modelləşdirmə
- Sistemli yanaşma
- Ümumi məsrəflər
- Logistik koordinasiya və inteqrasiya
- ✓ qlobal optimallaşdırma

151. Aşağıdakılardan hansı logistik sistemin bütün elementlərinin qarşılıqlı əlaqəsini nəzərdə tutur?

- Ümumi məsrəflər
- Dinamik proqramlaşdırma
- Logistik koordinasiya və inteqrasiya
- ✓ Sistemli yanaşma
- Qlobal optimallaşdırma

152. Hadisə və proseslərin kəmiyyət qanunauyğunluqlarını öyrənən nəzəriyyəyə aiddir:

- Qeyri-xətti proqramlaşdırma
- Statistik həllər nəzəriyyəsi
- Kütləvi xidmət nəzəriyyəsi
- ✓ Oyunlar nəzəriyyəsi
- Dinamik proqramlaşdırma

153. Konseptual baxımdan logistikanın və logistik menecmentin müasir nəzəriyyəsi hansılardır:

- faktorial nəzəriyyə, matrislər nəzəriyyəsi, riyazi statistika
- Riyaziyyat nəzəriyyəsi, modellər
- təsadüfi proseslər nəzəriyyəsi, optimallaşdırmanın riyazi nəzəriyyəsi
- ✓ sistemli təhlil, kibernetik yanaşma, əməliyyatların tədqiqi, iqtisadi-riyazi modelləşdirmə
- əməliyyatların tədqiqi, işgüzar oyunlar nəzəriyyəsi, imitasiya modelləşdirilməsi metodları

154. Logistikanın inteqrativ paradigmasının yaranması bu alimlərin adları ilə bağlıdır:

- ✓ Bauersoks, Porter, Eriksson, Moller
- Aristotel, Jomili
- Leybins, Pravelik, Aristotel
- Arximed, Platon
- Jomili, Arximed

155. Saxlanma şəraiti dedikdə bunlar başa düşülür:

- ✓ əmtələri əhatə edən mühit: temperatur, nəmlik, işıqlama, qazlaşma, vibrasiyalar
- əmtəələrin qəbul edilməsi, yerləşdirilməsi, kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi sistemi
- yüklərin saxlanmasını təmin edən amillər kompleksi
- istehsal ehtiyatları anbarlarında yaradılan temperatur rejimi
- materialların saxlanılması mühiti

156. Transit məhsulgöndərmələr nədir?

- Məhsul və materiallar vasitəçinin anbarına daxil olur
- İstehsalçı-topdanticarət-pərakəndəticarət
- Birsəviyyəli kanalların seçilməsi
- ✓ Məhsul və materiallar vasitəçinin anbarına daxil olmadan həyata keçirilir
- Logistikada transit məhsulgöndərmələr yoxdur

157. Logistikanın hansı prinsipi hesablamaların elmi əsaslarla aparılmasını nəzərdə tutur:

- etibarlılıq
- sistemlilik
- bütövlülük
- ✓ elmlilik
- konkretlilik

**158.** Logistikanın hansı prinsipi logistik qərarların hazırlanması və reallaşdırılmasını özündə əks etdirir:

- etibarlılıq
- integrativlik
- konkretlilik
- ✓ variantlılıq
- elmlilik

**159.** Logistikanın tarixi inkişaf mərhələlərini seçin:

- ✓ fraqmentarizasiya, konseptualizasiya, logistik intihab, perspektiv inkişaf
- elmlilik, texnoloji, informasiya
- variantlılıq, fraqmentarizasiya, marketinq
- logistik xidmət, integrativlik, bütövlülük
- material axınları, sistemlilik, effektivlik

**160.** Logistik paradıqmalar hansılardır:

- elmlilik, sistemlilik, analitik
- ✓ analitik, texnoloji, marketinq, inteqral
- texnoloji, fraqmentarizasiya, informasiya
- bütövlülük, çeviklik, marketinq, effektivlik
- konseptualizasiya, perspektiv inkişaf, konstruktivlik

**161.** Logistikanın əsas meyarları hansılardır?

- Sifariş
- Vasitəçilərin fəaliyyəti
- Sahibkarlıq fəaliyyəti
- İdarəetmə
- ✓ Axın, ehtiyat, istehsal, anbar, bölgü

**162.** Aşağıdakılardan hansı logistikanın prinsipi deyil:

- elmlilik, variantlılıq
- konkretlilik, integrativlilik
- sistemlilik, etibarlılıq
- komplekslilik, konstruktivlik
- ✓ diplomatiklilik, qənaətlilik

**163.** Logistikanın ümumi məqsədi nəyə xidmət edir:

- Logistik sistemin fəaliyyətini dəyərləndirməyə
- Lazimi nəqliyyat növünün seçilməsinə
- material axınlarının düzgün istifadəsinə
- ✓ yüksək keyfiyyətli məhsulgöndərmələri təmin edən material, informasiya, maliyyə və kadr axınlarının funksional menecmentinin səmərəli, integrativ sistemini yaratmaq
- Logistik sistemin strukturunu və sərhədlərini aşkarlamağa

**164.** Logistikanın elmi bazasını təşkil edən fənnlər:

- Məntiq
- Coğrafiya

- √ əməliyyatların tədqiqi
- Tarix
- Fəlsəfə

165. Logistikada nəqliyyat növlərinə aid deyil:

- Dəmiryolu nəqliyyatı
- Hava nəqliyyatı
- Avtomobil nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- √ Magistral nəqliyyatı

166. Adları çəkilən nəqliyyat vasitələrindən biri digərləri ilə müqayisədə aşağı əmək məhsuldarlığına malikdir:

- Boru kəməri nəqliyyatı
- Su nəqliyyatı
- Hava nəqliyyatı
- Dəmiryolu nəqliyyatı
- √ Avtomobil nəqliyyatı

167. Firmanın anbarları hansı əlamətə görə təsnifləşdirilir:

- anbardaxili avadanlıqlara görə
- nəqliyyatın seçilməsinə görə
- tara növlərinin hazırlanmasına görə
- √ saxlanılan materialın təyinatı, növü və xarakterinə görə
- xidmət növlərinə görə

168. Logistik menecmentin müasir nəzəriyyəsinə əsaslanan metodlardan hansı doğrudur:

- MRP1
- Kanban konsepsiyası
- “Dəqiq vaxtında” konsepsiyası
- √ Sistemli təhlil
- MRP

169. Logistik sistemdə inteqral paradiqmasından harada daha geniş istifadə olunur:

- İki müəssisə arasında
- Müəssisə daxilində
- Vasitəçilər arasında
- √ Beynəlxalq səpgili makrologistik strukturların yaradılmasında;
- Müəssisə xaricində

170. Nəqliyyat sistemləri logistikasının inkişaf səviyyəsinə görə aşağıdakı dövlətlərdən hansı daha qabaqcıldır?

- Türkiyə
- Rusiya
- Gürcüstan
- √ Hollandiya
- Azərbaycan

171. Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər hansılardır:

- Yük vahidinin həcmi
- Yükqaldırma əmsalı
- Anbar avadanlıqları
- Yük vahidinin əmsalı
- √ Nəqliyyat vasitələrinin məhsuldarlığı

172. İstehlakçılara məhsulların göndərilməsi qrafiki özündə nəyi birləşdirir?

- Axınların istiqamətini
- Hərəkətedici heyvətdən səmərəli istifadəni
- İstehlakçılara məhsulların çatdırılması
- ✓ Nəqlətmə prosesinin əlverişli təşkili planını
- İnformasiyanın işlənməsini

173. Nəqliyyat sistemlərinin logistikaya təsir göstərməyən amili hansıdır?

- Yanacaq və digər material resurslarının qiyməti
- Məhsul istehsalı həcmində baş verən dəyişikliklər
- ✓ Axınların idarə edilməsi
- Elmi-texniki tərəqqi
- Nəqliyyatda struktur dəyişikliklər

174. İntegrativ logistik paradigmanın əsas ilkin şərti hansıdır:

- Material axınları
- Texnoloji imkanlar
- İntegrativ keyfiyyət
- Nəqliyyat
- ✓ Keyfiyyətin ümumi idarə edilməsi konsepsiyası

175. İntegrativ logistik paradigmanın şərtlərindən birini göstərin:

- Rəqiblərin tədqiqi
- logistikanın yeni anlamda başa düşülməsi
- Yeni bazar mexanizminin yaradılması
- ✓ Texnoloji imkanlar və kompyuter texnologiyası sahəsinin radikal dəyişikliklərə məruz qalması
- Nəqliyyatməsələsinin operativ həlli

176. Logistikada integrativ paradigmanın hansı şərtləri var?

- Rəqabət imkanlarından maksimum istifadə
- Bazar mexanizmi və onun tələblərinin yerinə yetirilməsi
- Şirkətlərin rəqabət imkanlarının reallaşdırılması
- ✓ Perspektiv integrasiya əlaqələrinin və inkişaf etmiş iqtisadi münasibətlərin mövcudluğu;
- Nəqliyyat vasitələrinin düzgün seçilməsi

177. İntegrativ logistik paradigmanın şərtləri:

- Rəqabət imkanlarının reallaşdırılması
- Bazar mexanizmi və onun tələblərinin yerinə yetirilməsi
- Nəqliyyatın düzgün seçilməsinə diqqət yetirilməsi
- ✓ Şirkətlərin rəqabət imkanlarının reallaşdırılmasında strateji element kimi bazar mexanizmi və logistikanın yeni anlamda başa düşülməsi
- Axınların idarə edilməsinə nəzarət

178. İntegrativ logistik paradigmanın neçə əsas şərti var?

- 8.
- 2
- ✓ 3
- 5.
- 6

179. Material axınlarının iqtisadi modelinə hansılar aiddir?

- Kütləvi, iri



- birçəşidli
- ✓ Ekzogen və endogen
- Çox növlü, bir növlü
- Orta, kiçik

180. Verilənlərdən hansı logistik axınları xarakterizə edən parametrlər hesab edilir?

- Material axınlarının kəmiyyətə dəyişməsi
- Keyfiyyət nəzarət
- Qiymətin funksiyaları
- ✓ Axın yolunun uzunluğu
- Maliyyə axınlarının iqtisadi təbiəti

181. Logistik idarəetmə obyektlərində axınları xarakterizə edən parametrlərdən hansı doğrudur?

- Nəqliyyatın seçilməsi
- Reklam xərclərinə nəzarət
- Maliyyə xərclərinin artırılması
- ✓ Axınların hərəkət marşrutunun trayektoriyası
- Qablaşdırmanın yerinə yetirilməsi

182. Logistik nöqteyi-nəzərdən material axınlarını neçə cür təsnifləşdirmək olar:

- 3
- 5
- 9
- ✓ 6
- 2

183. Material axınlarının iqtisadi modeli neçə səviyyədə ibarətdir:

- 9
- 4
- 2
- ✓ 3
- 5

184. Material axınları hansı növ iqtisadi modelin bazasında formalaşır?

- Daxili
- Çıxış
- Giriş
- ✓ Ekzogen, endogen
- Xarici

185. Material axınına aid olan ölçü vahidindən düzgün olan birini seçin:

- Anbar avadanlıqları
- Yolda olan ehtiyatlar
- İtirilmiş ehtiyatlar
- ✓ Nəqliyyat vaxtı
- Kəmiyyət

186. Logistik material axınlarının ölçü vahidi nədir?:

- Təşkil
- ✓ Nəqliyyat yolu
- Əmək resursları
- İnformasiya
- bit

187. Material axınlarının ölçü vahidinə aid edilir:

- Ehtiyatlar
- ✓ Nəqliyyat kütləsi
- Kadr axını
- Maliyyə
- Xidmət

188. Logistik idarəetmədə material axınının törəmələri hansı axınlar hesab edilir?

- Xidmət
- ✓ Maliyyə, informasiya, kadr
- Tədarükat
- Nəqliyyat
- İqtisadi

189. Material axınlarının müəssisə daxilində dövr etməsi:

- beynəlxalq logistikada mövcuddur
- ✓ istehsal mikrologistik sistemdə mövcuddur
- mikro logistik sistemdə olur
- mezo logistik sistemdə olur
- makro logistik sistemdə olur

190. Material axınının hərəkəti istehsalçıdan istehlakçıya birbaşa istiqamətlənibsə bu...

- Kanban makrologistik sistemdir
- ✓ Birbaşa logistik sistemdir
- Eşolonlaşdırılmışdır
- Qarışıq Eşolonlaşdırılmışdır logistik sistemdir
- Qarışıq logistik sistemdir

191. Yük vahidinin sıxlığına görə material axınları necə təsnifləşir:

- Birçəşidli, çoxçəşidli
- ✓ Səpələnmiş, dənəvari, ədədi, maye
- Kütləvi, iri
- ekzogen
- Bir növlü, çox növlü

192. Material qiymətlərinin tərkibinə görə material axınları təsnifləşir:

- Daxil
- ✓ Birçəşidli, çoxçəşidli
- Stasionar
- Diskret
- Xarici

193. Axınlar dəyişkənlik dərəcəsinə görə necə təsnifləşirlər?

- Stoxastik
- ✓ Stasionar, qeyri-stasionar
- Müvəqqəti
- Sabit
- Diskret

194. Logistikanın strukturuna daxil olan bütün fəaliyyət sahələri hansılardır?

- Məhsulların nəqlənməsi

- ✓ Ehtiyatlar, anbarlaşdırma, nəqliyyat, informasiya, tədarükat, istehsal, bölüşdürmə, satış
- Informasiya xidməti
- Tədarükat bazarı və təchizat
- Anbarlaşdırma

195. Bir sistem kimi nəqliyyat iki alt sistemdən ibarətdir:

- Makro sistemi
- ✓ Ümumi istifadədə olan və olmayan nəqliyyat sistemi
- Mono modal nəqliyyat sistemi
- Mikro sistem
- Polimodal sistem

196. Göstərilənlərdən hansı axın logistikanın tədqiqat obyektini hesab edilmir?

- Material axını
- ✓ Nəqliyyat axını
- Xidmət axını
- Xammal axını
- Informasiya axını

197. Fasiləsizlik dərəcəsinə görə axınlar necə təsnifləşir:

- Üfüqi, şaquli
- ✓ Fasiləsiz, diskret
- Giriş, çıxış
- Sabit və qeyri-sabit
- Daxili, xarici

198. Müəssisədə logistik xidmət aşağıdakı struktur bölmələrlə qarşılıqlı əlaqədədir:

- nəqliyyat
- təchizat şöbəsi
- ✓ marketinq, istehsal, maliyyə şöbəsi
- tədarükat bazarı
- insan resursları şöbəsi

199. Logistikanın tədqiqat predmetini təşkil edir:

- məhsul və xidmətlərin reallaşdırılması üzrə bazar davranışlarının optimallaşdırılması
- ✓ material axınlarının idarə edilməsi prosesinin optimallaşdırılması
- topdan və pərakəndə ticarəti müəssisələrində həyata keçirilən kommersiya fəaliyyəti
- informasiya axınlarının hərəkəti
- cəmiyyətdə iqtisadi münasibətlər

200. Aşağıdakı hansı əlamətlərə görə material axınları daxili, xarici, giriş və çıxış axınlarına bölünürlər?

- natural-əşya tərkibinə görə
- ✓ logistik sistemə münasibətinə görə
- yüklərin iriləşdirilməsi imkanlarına görə
- yüklərin xüsusi çəkisinə görə
- yüklərin kəmiyyətinə görə

201. Nəqliyyat növünün seçilməsinə təsir edən amil deyil:

- Yükdaşımaların qiyməti
- ✓ Təhlükəsizlik əmsalı
- Yükdaşımaların həcmi
- Nəqliyyatın yükləmə qabiliyyəti
- Yükdaşımaların sürəti

202. Logistikanın tətqiqat obyektinə daxildir:

- ticarət sferasında icra edilən proseslər
- √ material və onlara uyğun informasiya axınları
- məhsul yeridilişi prosesində meydana çıxan iqtisadi münasibətlər
- maliyyə və kadr axınları
- konkret məhsul və xidmətlər bazarı

203. Logistik idarəetmə sistemi özündə nəyi birləşdirir?

- dəstləşdirici məmulatlar
- √ nəqliyyat, istehsalın planlaşdırılması və nəzarət
- əsas aktivlərinin idarə edilməsi
- qiymətli kağızların idarə edilməsi
- kadrların idarə edilməsi prosesi

204. Aşağıdakı axınlardan hansı logistikanın obyektinə aid deyil:

- Material
- √ Anbar
- Maliyyə
- Kadr
- Informasiya

205. Saxlama texnikasına aid edilir:

- Hazır məhsul anbarında məmulatların qəbulu və saxlanması sistemi
- √ Yüklərin saxlanması və yerləşdirilməsi qayda və üsulları
- Anbar işçilərinin fərdi imkanları
- Baza və anbarların texniki vasitələri
- Məmulatların təmin edilməsinə gərəkli olan tədbirlər kompleksi

206. Biznesin inkişafı ilə əlaqədar logistikaya təsir edən amillər:

- Maliyyə böhranı
- √ Rəqabətin güclənməsi və biznesin qloballaşması
- Keyfiyyət göstəricilərinin nəzərə alınmaması
- Dünyaya istiləşmə prosesinin davam etməsi
- Ekoloji tələblərin azaldılması

207. Əməyin xarakterindən və onun nəticələrindən asılı olaraq xidmətlər bölünür:

- insanın təbiət maddələrinə təsirinə
- √ maddi və qeyri-maddi xidmətlərə
- maddi
- qeyri-maddi
- servis xidmətinə

208. Əsas logistik axınlar hansılar hesab olunur?

- energetik, kadr
- √ material, informasiya
- xidmət
- üfüqi
- maliyyə, xidmət

209. Material axınının istehsalçıdan istehlakçıya hərəkəti zamanı bir neçə vasitəçi iştirak edirsə bu ...

- birbaşa mikrologistik sistemdir

- ✓ eşolanlaşdırılmış mikrologistik sistemdir
- inteqral mikrologistik sistemdir
- modal mikrologistik sistemdir
- qarışıq mikrologistik sistemdir

210. Firmanın uzunmüddətli fəaliyyətinin ümumiləndirilmiş modeli:

- məqsəd
- ✓ strategiya
- əməliyyat
- funksiya
- prinsip

211. Logistik əməliyyatların növləri:

- dəyərin əlavə edilməməsi
- ✓ mülkiyyət hüququnun dəyişib dəyişməməsi
- kadr axını
- xarici, daxili
- material və informasiya axınları

212. Müəyyən vaxt tam formada qəbul edilən obyektlər məcmusu:

- konsepsiya
- ehtiyatlar
- sistem
- ✓ axın
- prinsip

213. İnformasiya axınının bu növünü fərqləndirirlər

- daxili, xarici
- ✓ üfüqi, şaquli
- perpendikulyar
- sadə, mürəkkəb
- paralel

214. Material axınlarının bu növlərini fərqləndirirlər:

- ilkin, təkrar
- ✓ daxili, xarici
- perpendikulyar
- üfüqi, şaquli
- paralel

215. Başqa elmlərdə olduğu kimi logistikada da ümumi metod sayılır...

- Sistemlilik
- ✓ Analitik
- Inteqral
- Texnoloji
- Dialektik

216. Material axınları hansı logistik əməliyyatlara aid edilir:

- anbarlaşdırma
- ✓ Tədarükat
- qablaşdırma
- istehsal
- yükdaşıma

217. Ən ucuz yükdaşımaları həyata keçirən nəqliyyat növü hansıdır?
- Avtomobil nəqliyyatı
  - √ Su nəqliyyatı
  - Hava nəqliyyatı
  - Boru nəqliyyatı
  - Dəmiryolu nəqliyyatı
218. Əlavə nəqliyyat xərclərinə aiddir:
- Gömrük rüsumu, lisenziya
  - √ İnzibati işçilərin saxlanması xərcləri
  - Gömrükdə anbar xərcləri
  - İnformasiya konsaltinq xərcləri
  - ƏDV, aksiz, gömrükdə anbar xərcləri
219. Nəqliyyat tarifi logistikada nə ifadə edir?
- Yüklərin daşınmasına çəkilən xərclərdə
  - √ Yük və sərnişin daşınmasına alınan ödənişdir
  - Anbar xərcləridir
  - Yanacaq məsrəfləridir
  - Nəqliyyat logistikasında olan xərclərdir
220. Nəqliyyat növlərindən hansı yükləri “qarıdan qarıya” daşıyır?
- Dəmiryol nəqliyyatı
  - √ Avtomobil nəqliyyatı
  - Hava nəqliyyatı
  - Su nəqliyyatı
  - Dəniz nəqliyyatı
221. Konteynerlər yük vahidlərinin daşınması üçün tətbiq olunan digər nəqliyyat avadanlıqlarından aşağıdakı hansı əlamətlərə görə fərqlənir?
- Metaldan hazırlanır, sabit ölçülüdür
  - √ İnformasiyanın işlənməsi və ötürülməsinə görə
  - yüklərin aralıq mərhələlərdə boşaldılması
  - yüklərin tez boşalmasını təmin edir
  - əməliyyatların istifadəsi təkrar istifadəyə yararlıdır
222. Nəqliyyat sistemləri logistikasında qablaşdırma əsasən aşağıdakı funksiyalardan hansını yerinə yetirmir:
- Məhsulların ətraf mühitin neqativ təsirindən qorunması
  - √ Anbardaxili əməliyyatların yerinə yetirilməsi
  - Saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması
  - Məhsulların satışı üçün optimal vahidlərin yaradılması
  - Logistik servis mədəniyyətinin yüksəldilməsi
223. Nəqliyyat logistikasında intermodal daşımalar həyata keçirilir:
- Bir nəqliyyat növü ilə
  - √ Bir neçə dövlətin ərazisindən, vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə qarışıq yükdaşımalar
  - Nəqlətmədə iki növdən artıq nəqliyyat vasitəsi istifadə olunur
  - Nəqliyyat ilə daşınır
  - Avtomobillə həyata keçirilir
224. Nəqliyyat logistikasında multimodal daşımalar hansı qaydada yerinə yetirilir?

- bir neçə dövlətin ərazisindən keçməklə
- √ ən az iki nəqliyyat növü ilə, vahid nəqliyyat sənədi əsasında, vahid nəqliyyat tarifi ilə adətən dövlət daxilində həyata keçirilir
- bir nəqliyyat növü ilə
- sadəcə qaydalara riayət etməklə
- iki növdən artıq nəqliyyatdan isirifadə edilir

225. Logistik sistemdə unimodal daşımalar necə yerinə yetirilir?

- İki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur
- √ Bir nəqliyyat növü ilə
- Üç nəqliyyat növündən istifadə edilir
- Tranzit daşımalar şəklində
- Vahid fraxta dərəcələrinin tətbiqi ilə

226. Dəmir yolu nəqliyyatı hansı formalara görə təsnifləşdirilir?

- Fərdi
- √ Növünə, göndərmənin mənşəyinə və quruluş formasına görə
- Hesablanan
- Ümumi
- Güzəştli

227. İlk dəfə hansı şirkətə məxsus hava gəmisi ixtiyari yüklərin daşınmasını həyata keçirib?

- Amerikaya məxsus
- √ Almaniyaya məxsus Lufthansa avia şirkəti Boinq 747
- Fransaya məxsus
- Rusiyaya məxsus
- İngiltərəyə məxsus

228. Dəniz nəqliyyatının maddi-texniki bazasını nələr təşkil edir?

- Yük
- √ Donanma, liman, körpü
- Qəfəsələr
- Xüsusi işıqlandırma sistemi
- Qaldırıcı kran

229. Logistik sistemdə dəniz nəqliyyatı ilə daşımaları fərqləndirən növü hansıdır?

- Sürətli daşıma
- √ Xarici daşıma
- Qrafik üzrə daşıma
- Sabit daşıma
- Unimodal

230. Dəniz nəqliyyatında hansı daşıma növləri var?

- Universal daşıma
- √ Qarışıq daşıma
- Birbaşa
- Xüsusi daşıma
- Daimi daşıma

231. Dəniz nəqliyyatı ilə daşımaların növlərini seçin:

- Tranzit daşıma
- √ Birbaşa daşıma
- Eksklyuziv daşıma
- Seçmə daşıma

- Çarter daşıma
232. Dəniz nəqliyyatı ilə daşımaların hansı növlərini fərqləndirirlər?
- Unimodal
  - ✓ Portlararası daşıma
  - Çevik daşıma
  - Selektiv daşıma
  - Multimodal
233. Nəqliyyat logistikasında doğru göstərilən fəaliyyət sahələrindən hansı verilib?
- Itələmə
  - Konsepsiya
  - Dartma
  - ✓ Tədarükat
  - selektiv
234. Nəqliyyatın strukturuna daxil olan hansı fəaliyyət sahəsi doğru verilib?
- Axın
  - ✓ İnformasiya
  - Kadr axını
  - Tələb
  - Məlumat
235. Logistika da nəqliyyat strukturuna aid olan fəaliyyət sahələrindən birini seçin:
- Məsafə
  - ✓ Nəqliyyat
  - Təchizat
  - Tədavül
  - Anbar
236. Nəqliyyat logistikasına daxil olan fəaliyyət sahələrindən hansı doğrudur?
- Nəqliyyat
  - ✓ Anbarlaşdırma
  - Çatdırılma
  - d. Ehtiyat
  - Maliyyə
237. Nəqliyyat logistikasının strukturuna daxil olan fəaliyyət sahələrindən doğru olanı seçin:
- reklam
  - ✓ Ehtiyatlar
  - Xidmət
  - d. Qiymət
  - Material axını
238. Nəqliyyat növünün seçilməsində birinci növbədə hansı amillər nəzərə alınır:
- Yükgötürmə qabiliyyəti
  - ✓ Çatdırılmada cədvələ ciddi riayət olunması, vaxtı, qiyməti, məkanı
  - Yüksək sürət
  - d. Aşağı sürət
  - Hava şəraiti
239. Su nəqliyyatının əsas prioriteti nədir?



- Aşağı yüklətmə qabiliyyəti
- √ Aşağı tariflər və yüksək yüklətmə qabiliyyəti
- Ləngimələrin olması
- Hava şəraitindən olan asılılıq
- Yüksək sürət

240. Nəqliyyat növünün seçilməsinə neçə əsas faktor təsir göstərir:

- 2.0
- √ 6.0
- 3.0
- 8.0
- 4.0

241. Nəqliyyatda sabit xərclərə aiddir:

- İnzibati işçilərin saxlanma xərcləri
- √ Sürücülərin əmək haqqı (daşımanı həyata keçirən personal)
- Texniki heyətin xərcləri
- Qaimə xərcləri
- Təmir xərcləri

242. Nəqliyyatda dəyişən xərclərə aiddir:

- Yanacaq və sürtgü materiallarına şəkilən xərclər
- √ İstehsalat-texniki bazanın saxlanılması xərcləri
- Sürücülərin əmək haqqı
- Nəqliyyat vasitələrinin ammortizasiya xərcləri
- Texniki istismar və təmir xərcləri

243. Konteyner terminalının əsas məqsədinə aid deyil:

- Təkrar yükləmə-boşaltma, konteynerlərin saxlanması
- √ Yüklərin anbarlaşdırılması və satışın təşkili
- Konteynerlərin qəbulu
- Müştərilərə informasiya təminatı
- İstiqamət üzrə konteynerlərin sortlaşdırılması

244. Rusiya və SNQ dövlətlərində dəmir yolu kollejası?

- 1,435 m.
- √ 1,524 m.
- 1 m.
- 1,32 m.
- 1,676 m.

245. Standart dəmir yolu kollejası?

- 1,5 m.
- √ 1,435 m.
- 1,1 m.
- 2,02 m.
- 1,676 m.

246. Beynəlxalq avtomobil daşımalarda standart yük qabariti:

- Hündürlük 3 m., eni 2,6 m., uzunluq 18 m.
- Hündürlük 3 m., eni 2,8 m., uzunluq 12 m.
- √ Hündürlük 4 m., eni 2,5 m., uzunluq 18,75 m.
- Hündürlük 4 m., eni 3 m., uzunluq 20 m.

- Hündürlük 5 m., eni 2,7 m., uzunluq 16,5 m.

247. Hansı fikir doğrudur?

- İntermodal daşımlar multimodal daşımların bir növüdür
- ✓ Qarışıq daşımlar unimodal ola bilər
- Qarışıq daşımlar – multimodal daşımlar ola bilər
- Kombinəlaşdirilmiş ola bilər
- Qarışıq daşımlar – intermodal daşımlar ola bilər

248. Nəqliyyat zəncirinin istifadəçiləri?

- Ekspeditor, stividor, anbar personalı
- ✓ Yükəndərənələr və yük qəbul edənlər
- Daşıyıcı, liman, terminal
- Liman, terminal və yük qəbul edənlər
- Daşıyıcı və vasitəçi

249. Təhlükəli yüklər necə sinifə bölünür?

- 5.0
- ✓ 9.0
- 13.0
- 6.0
- 11.0

250. AR-də son illər yük dövriyyəsinin artması nə ilə bağlıdır?

- Yük nəqliyyat növlərinin təkmilləşdirilməsi ilə
- ✓ Əhalinin gəlirlərinin artması və maddi vəziyyətinin yaxşılaşdırılması ilə
- Əhalinin gəlirlərinin artması ilə
- Nəqliyyat növlərinin təkmilləşdirilməsi ilə
- AR-in coğrafi şəraitinin buna yaxşı təkan verməsi ilə

251. Daşımların planlaşdırılmasında bütün nəqliyyat növləri üçün ümumi sayılan ilkin göstərici hansıdır?

- Ümumi yük və sərnişin dövriyyəsi
- ✓ Daşımanın ümumi həcmi
- Yük dövriyyəsinin gətirilmə qiyməti
- Daşımanın orta uzaqlığı
- Sərnişin daşıma gərginliyi

252. Logistik sistemin effektivliyini hansı meyarla göstərmək olar:

- Material axınının həcmi ilə
- ✓ Mənfəətlə
- Maksimal mənfəət həcmi ilə əvə yürüşlə
- Qiymət amili ilə
- Nəqliyyat vasitəsinin yürüşü ilə

253. Bazarda qiymətlərin hərəkəti hansı iqtisadi kateqoriyalar vasitəsilə müəyyən olunur?

- Mənfəət
- ✓ Tələb və təklif
- Zəmanət
- Qiymət
- Xərclər

254. Nəqliyyat logistikasında CARRIER nədir?

- Nəqliyyat-hüquqi sənədin bir növüdür
- √ Nəqliyyat xidməti göstərən hər hansı şəxsdir (hüquqi və fiziki)
- Multimodal daşımaları həyata keçirən nəqliyyat şirkətidir
- Vasitəçilərlə razılaşdırılmış sənəddir
- Daşıyıcının müştəri ilə imzaladığı müqavilənin adı

**255.** KRAFT paper nədir?

- Yükdəşimə müqavilə kağızıdır
- √ Taranın hazırlanması üçün nəzərdə tutulmuş xüsusi bərk kağızdır
- Konteynerlərin daşınması üçün alınmış xüsusi icazədir
- Qablaşdırma üçün lazım olan xüsusi avadanlıqdır
- Anbarda istifadə olunan xüsusi nəqliyyat vasitəsidir

**256.** Container pool nədir?

- Konteynerlərin infirmasiya təminatının xüsusi proqramı
- √ Yükdəşiyən şirkətlər və konteynerlərin lizingi ilə məşğul olan şirkətlər arasında konteynerlərin mübadiləsi haqqında sazişdir
- Konteynerlərin xüsusi növüdür
- Konteynerin satışının razılaşdırılması
- Yükdəşiyən şirkətlər və konteynerlərin lizingi ilə məşğul olan şirkətlər

**257.** KOMBİTERMS -2000 nədir?

- İNKOTERMİS əsasında 1999-cu ildə Norveçdə hazırlanmış nəqliyyat terminidir
- √ İNKOTERMİS əsasında 1969-cu ildə İsveçdə hazırlanmış ticarət terminləridir
- Xüsusi hazırlanmış qaydalardır
- 1978-ci ildə İngiltərədə yaranmış nəqliyyat terminidir
- İNKOTERMİS əsasında 1955-ci ildə Rusiyada hazırlanıb

**258.** İntermodal nəqliyyat vahidi nədir?

- İntermodal daşımalarda müqavilənin vahid forması
- √ İntermodal daşımalarda istifadəsi mümkün olan konteyner, yarıqoşqu, çıxarılan yedək
- Multimodel daşımalar üçün
- Qarışıqdaşımalarda istifadəsi mümkün olan konteyner
- İntermodal daşımalarda vahid nəqliyyat vasitəsi

**259.** Nəqliyyat vahidinin indikatoru (License plate).

- Anbarda yüklərə verilmiş xüsusi nömrədir
- √ Yüklərin izlənilməsi üçün yüklərə verilmiş xüsusi nömrədir
- Nəqliyyat daşınması həyata keçirmək üçün vermiş lisenziya
- Nəqliyyat vasitəsinin xüsusi kodu
- Nəqliyyat yürüşünün cəmi

**260.** Ekspeditor qıldiyası nə zaman yaradılmışdır?

- 2001-ci ildə
- √ 1997-ci ildə
- 1978-ci ildə
- 2005-ci ildə
- 1958-ci ildə

**261.** Booking list nədir?

- Yük gəmisində daşıma sənədləri toplusu
- √ Yüklərin göndərilməsindən sonra yük haqqında məlumatları agent tərəfindən xüsusi reestrə daxil edilməsi booking list adlanır
- Kitabların daşınması
- Tez xarab olan məhsulların daşınması

- Aviasiya şirkətlərində daşıma müqaviləsi əsasında qeydiyyat kitabıdır

**262.** BALKER nədir?

- Neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş gəmidir
- ✓ Tökülən yüklərin daşınması üçün nəzərdə tutulmuş gəmidir
- Buğda daşınması üçün nəzərdə tutulan gəmi
- Sərnişin daşınması üçün nəzərdə tutulan gəmi
- Konteynerlərin daşınması üçün nəzərdə tutulmuş gəmidir

**263.** İNCOTERMS 2000 –də Free On Board nə şərtidir?

- Satıcının əsas öhdəliyi məhsulları yükdaşıyıcı şirkətə kimi çatdırma
- ✓ “Franko bort” yəni məhsul göndərən öhdəliyi təhvil limanında bitir.
- Yüklərin təhvil alınması
- Məhsul göndərən öhdəliyi yükləri istehsal müəssisəsində təhvil verməkdir
- Yüklərin sərhədə kimi göndərilməsi

**264.** İNCOTERMS 2000 –də Carriage Paid To nə şərtidir?

- “Franko zavod” məhsul göndərən öhdəliyi yükləri öz istehsal müəssisəsində təhvil verməkdir
- ✓ “Fraxt daşınması ödənilib bu nöqtəyə kimi” satıcının əsas öhdəliyi məhsulları şirkətə kimi çatdırmaq və bütün xərcləri özü ödəməlidir
- “Franko gəminin bortu ətrafında” məhsul göndərən öhdəliyi bitir
- Yükləri boşaltmamış satıcıya təhvil verilməsi
- “Franko bort” məhsul göndərən öhdəliyi təhvil limanında bitir

**265.** İNCOTERMS 2000-də Delivered at Frontier nə şərtidir?

- “Fraxt daşınması ödənilib bu nöqtəyə kimi” satıcının əsas öhdəliyi
- ✓ “Yüklərin sərhədə kimi göndərilməsi”. Satıcı müqavilənin şərtinə əsasən yükləri boşaltmamış şəkildə gömrük tənzimlənməsi alıcıya verilir
- Franko bort –məhsul göndərən öhdəliyi təhvil limanında bitir
- Franko gəminin məhsul göndərmə öhdəliyi
- “Franko zavod” məhsul göndərən istehsal müəssisəsində təhvil verməkdir

**266.** Nəqliyyat sistemlərində taranın aşağıdakı növləri var:

- Marketing və istehlakçı tarası
- ✓ İstehlakçı və nəqliyyat tarası
- Logistik və istehsal tarası
- İlk qablaşdırma
- Sənaye və nəqliyyat tarası

**267.** Beynəlxalq Aviasiya Nəqliyyatı Assosiasiyası necə adlanır?

- FIATA
- ✓ IATA
- INCOTERMS
- FIDEX
- ICAO

**268.** Yükdaşıma zamanı nəqliyyat daşımının məsafəsinə görə proporsional....

- Azalır
- ✓ Artır
- Maksimal olur
- Çox aşağı olur
- Sabit qalır

**269.** Amerikadan Azərbaycana əsasən hansı marşrutla yüklər daşınır?

- Amerikadan Xəzər dənizi ilə Rusiyaya
- ✓ Amerikadan Atlantik okeanla Avropaya, Yaponiya limanından Qara dəniz limanlarına adətən Poti və Batumi limanına və ordan Azərbaycana
- Yaponiyadan İran limanına
- Sakit okeanla Amerikaya və Bakıya
- Xəzər dənizi vasitəsi ilə Azərbaycana

270. Dünyanın ən böyük iki limanı hansı qitədə yerləşir?

- Amerikada
- Avstraliyada
- Avropada
- ✓ Asiyada
- Afrikada

271. Nəqliyyat sistemləri logistikasında 3 PL anlayışı nədir?

- Yüklərin vaxtında çatdırılması
- İnformasiya logistikası texnologiyası
- İstehsal logistikası texnologiyası
- ✓ Third Party Logistics-kompleks logistik əməliyyatların 3-cü tərəfə yəni vasitəçiyə həvalə etmək
- 3 növ nəqliyyatla yüklərin daşınması

272. Daşımaların həcminə görə nəqliyyat növlərini ardıcıl sıralayın

- Boru kəmə, avtomobil, dəmiryolu, su nəqliyyatı
- Hava, boru kəməri, dəmiryol, su, avtomobil nəqliyyatı
- Dəmiryol, avtomobil, su, hava nəqliyyatı
- ✓ Avtomobil, boru-kəmə, dəmiryol, su və hava nəqliyyatı
- Su, avtomobil, boru-kəmə, dəmiryol nəqliyyatı

273. Nəqlətmə zamanı yüklərin qorunmasının ən tipik metodu deyil:

- Kəmə
- Strop
- Nəqliyyat vasitəsinin sıx yüklənməsi
- Amortizasiya yaradan altlıqlar
- ✓ Yüklərin boş(bir-birindən) aralı yığılması

274. Fiata Assosiasiyası kimləri birləşdirir?

- Dəmiryol idarəsini
- ✓ Beynəlxalq bazarda fəaliyyət göstərən ekspeditorlar
- Su nəqliyyatı müəssisələri
- Aviaşirkətləri
- Logistik mərkəzləri

275. Stividor şirkətləri:

- Multimodal daşımaların keçirilməsi
- Intermodal daşımalar həyata keçirən şirkət
- Qarışıq daşımalar həyata keçirən şirkətlər
- ✓ Limanda yanalma ərazisinə malik, yükləmə-boşaltma işləri aparən operator
- Ekspeditorların birliyi

276. Konosamentin strukturunda əks olunmur:

- Nəqliyyat müəssisəsinin adı
- Yükləmənin adı

- √ Gömrük komitəsi tərəfindən qoyulan rüsumun dəyəri
- Konosamentin nömrəsi
- Yük göndərən haqqında informasiya

**277.** Konosament nədir?

- Alqı-satqı üzrə hüquqi sənəd
- Nəqliyyat daşımalarının növü
- Məhsulların nomenklatura sənədi
- Yük qaiməsi
- √ Konosament – dəniz nəqliyyatı vasitəsi üçün malın sahiblik hüququnu təsdiq edən kapitan tərəfindən yüklərin qəbulunu göstərən, yük nəqliyyat sənədidir

**278.** Konteynerlərin daşınması sistemi “Abroll”un müsbət xüsusiyyətləri hansıdır?

- Bu daşımalar uzun müddət tələb edir
- Sadələşdirilmiş daşımalarıdır
- Bu daşımalara böyük tələbat var
- Yüklərin daşınması çox sürətli aparılır
- √ Stasionar yükləmə və boşaltma avadanlığı tələb olunur, avtomobil və dəmiryol daşımaları üçün uyğunlaşdırılıb

**279.** “Abroll” daşınma sistemi ilk dəfə hansı dövlətdə istifadə olunub?

- İngiltərədə
- √ İsveçdə
- Rusiyada
- Almaniya
- Şanxayda

**280.** İSO standartlarına uyğun olaraq hansı növ konteynerlər istifadə olunur?

- 5 kv.metrlik konteynerlər
- √ 20 funtluq konteynerlər
- 75 funtluq konteynerlər
- 3 funtluq konteynerlər
- 100 funtluq konteynerlər

**281.** Dünyada məşhur olan üç dəniz limanını seçin:

- √ Şanxay, Sinqapur, Roterdam
- Barselona, Kostanza, Kotka
- Bakı, Peterburq, Postov
- Vaşinqton, Sinqapur
- Moskva, Bakı

**282.** Dəniz nəqliyyatında rolker gəmilərindən nə üçün istifadə olunur?

- Heyvanların daşınması zamanı
- √ Digər nəqliyyat vasitələrinin daşınması üçün istifadə olunur
- Tez xarab olan məhsulların daşınmasında
- Qırıcı təyyarələri daşımaq üçün
- Turistlərin gəzintiyə çıxarılması zamanı

**283.** Yükdaşımada tramp daşımalar hansı daşımalara deyilir?

- Çox miqdarda yüklərin daşınmasına
- √ Su nəqliyyatı ilə qeyri müntəzəm aparılan daşımalarıdır, başqa sözlə çarter daşımalarında bəzən adlanır
- Hava nəqliyyatında sənişin daşınmasında istifadə edilir
- Ağır tonnajlı avtobillərin istifadəsində
- Avtomobil nəqliyyatı ilə daşıma növüdür

284. Logistik sistemdə xətti və tramp daşımalar hansı nəqliyyat növündə istifadə olunur?

- Dəmiryol nəqliyyatında
- ✓ Su nəqliyyatında
- Boru nəqliyyatında
- Gəmi nəqliyyatında
- Hava nəqliyyatında

285. Bu nəqliyyat növünün xassələrinə aiddir: ən böyük əmək tutumluluğu, manevr imkanlarının genişliyi, yüklərin “qapıdan qapıya” çatdırılması və s.

- Dəniz nəqliyyatı
- ✓ Avtomobil nəqliyyatı
- Logistik mərkəzlər
- Hava nəqliyyatı
- Sərnişin nəqliyyatı

286. Təyinatına görə aşağıdakı nəqliyyat növləri mövcuddur?

- Bir istiqamətli nəqliyyat növləri
- ✓ Ümumi istifadədə olan və olmayan nəqliyyat növləri
- İdarə olunan nəqliyyat növü
- Su nəqliyyat növü
- Hava nəqliyyatı

287. Aşağıdakı nəqliyyat növlərindən hansına başlanğıc və sonda müraciət olunur?

- Dəmiryolu nəqliyyatı
- ✓ Avtomobil nəqliyyatı
- Su nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Hava nəqliyyatı

288. Neft və neft məhsullarının daşınması üçün boru kəməri nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə üstünlüklərinə aşağıdakılar aid deyil?

- Böyük həcmdə neft və neft məhsullarının daşınması həyata keçirən boru kəmərlərinin hər yerdən çəkilə bilməsi
- ✓ Az həcmdə yüklərin daşınması, ekoloji vəziyyətə mənfi təsir göstərməsi
- Nəqlətmə prosesinin tam hermetikliyi sayəsində neft məhsullarının tam şəkildə saxlanması təmin edilməsi
- Neft və neft məhsullarının doldurulması
- Yüklərin çay və dəmir yolu vasitəsilə daşınması ilə müqayisədə daşınma məsafəsinin daha qısa olması

289. Sərnişin daşımalarında hava nəqliyyatının əsas üstünlüklərindən deyil?

- Sərnişinlərin zamanına qənaət, təyyarələrin yüksək texniki sürəti, birbaşa uçuşların uzunluğu
- Uçuş zamanı sərnişinlərə göstərilən xidmətlərin kifayət qədər yüksək mədəni səviyyəsi
- ✓ Nisbətən az kapital qoyuluşu. Hava yolları, onların tikilməsi və ya istismar vəziyyətində saxlanması üçün xərc tələb etmirlər
- Birbaşa uçuşlar sərnişinlərin çatdırılma sürətini yüksəldir
- Sərnişinlərin çatdırılmasının yüksək sürəti, nəqliyyat vasitəsində gedişin rahatlığı

290. Logistik sistemdə avtomobil nəqliyyatının çatışmazlıqları hesab olunmur:

- Su və dəmiryolu nəqliyyatı ilə müqayisədə maya dəyərinin nisbətən çox olması
- ✓ Təbii-coğrafi və navigasiya şəraitinə asılılıq. Navigasiya dövrünün müddəti və buz rejiminin mürəkkəbliyi bununla müəyyən olunur
- Mövcud avtomobil yollarının kifayət qədər uzun olmaması və texniki cəhətdən pis vəziyyətdə olması
- Nəqliyyat növlərinin içərisində ən əmək tutumlu olması
- Avtomobillərə xidmət göstərilməsinin maddi-texniki bazasının dəyərinin nisbətən yuxarı olması

291. Dəniz nəqliyyatının çatışmazlıqları hesab edilmir:

- Məhsulların xarab olması
- ✓ Dəniz yollarında uzun məsafələrə daşımalar zamanı daşımının maya dəyəri başqa nəqliyyat növləri ilə müqayisədə daha aşağı olur
- Dəniz nəqliyyatı üçün yaradılan bazadan istifadə
- Yüklərin saxlanması şərtləri
- Dəniz kənarlarında mürəkkəb liman təsərrüfatının tikilməsinin zəruriliyi

292. Logistikada nəqliyyat növlərindən hansı daha çox sürətlidir?

- Dəmiryolu nəqliyyatı
- ✓ Hava nəqliyyatı
- Su nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Avtomobil nəqliyyatı

293. Bu nəqliyyat növünün xassələrinə aiddir: ən böyük əmək tutumluluq, manevr imkanlarının genişliyi, yüklərin «qapıdan qarıya» çatdırılması və s.

- Dəmiryolu nəqliyyatı
- ✓ Avtomobil nəqliyyatı
- Su nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Hava nəqliyyatı

294. Təyinatına görə aşağıdakı nəqliyyat növləri mövcuddur?

- Hava nəqliyyatı, Boru kəməri nəqliyyatı, Su nəqliyyatı
- Şose nəqliyyatı, dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı
- Ümumi istifadədə olan nəqliyyat, Şose nəqliyyatı
- ✓ Ümumi istifadədə olan nəqliyyat, Ümumi istifadədə olunmayan nəqliyyat
- Çay nəqliyyatı

295. Aşağıdakı nəqliyyat növlərindən hansına başlanğıc və sonda müraciət olunur?

- Dəmiryolu nəqliyyatı
- ✓ Avtomobil nəqliyyatı
- Su nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Hava nəqliyyatı

296. Neft və neft məhsullarının daşınması üçün boru kəməri nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə üstünlüklərinə aşağıdakılar aid deyil?

- Böyük həcmdə neft və neft məhsullarının daşınması həyata keçirən boru kəmərlərinin hər yerdən çəkilə bilməsi
- ✓ Az həcmli yüklərin daşınması, ekoloji vəziyyətə mənfi təsir göstərməsi
- Nəqləmə prosesinin tam hermetikliyi sayəsində neft məhsullarının tam şəkildə saxlanması təmin olunması
- Neft və neft məhsullarının doldurulması, daşınması və boşaldılması əməliyyatlarının tam avtomatlaşdırılması
- Yüklərin çay və dəmir yolu vasitəsilə daşınması ilə müqayisədə daşınma məsafəsinin daha qısa olması

297. Sərnişin daşımalarında hava nəqliyyatının əsas üstünlüklərindən deyil?

- Sərnişinlərin çatdırılmasının yüksək sürəti, nəqliyyat vasitəsində gedişin rahatlığı
- ✓ Nisbətən az kapital qoyuluşu. Hava yolları, onların tikilməsi və ya istismar vəziyyətində saxlanması üçün xərc tələb etməirlər
- Birbaşa uçuşlar sərnişinlərin çatdırılma sürətini yüksəldir
- sərnişinlərin zamanına qənaət, təyyarələrin yüksək texniki sürəti, birbaşa uçuşların uzunluğu
- Uçuş zamanı sərnişinlərə göstərilən xidmətlərin kifayət qədər yüksək mədəni səviyyəsi

298. Avtomobil nəqliyyatının çatışmazlıqlarına aid deyil:

- Su və dəmir yolu nəqliyyatı ilə müqayisədə maya dəyərinin nisbətən çox olması



- ✓ Təbii-coğrafi və naviqasiya şəraitindən asılılıq. Naviqasiya dövrünün müddəti və buz rejiminin (yolların tam və qismən donması) mürəkkəbliyi bununla müəyyən olunur
- Mövcud avtomobil yollarının kifayət qədər uzun olmaması və texniki cəhətdən pis vəziyyətdə olması
- Nəqliyyat növlərinin içərisində ən əmək tutumlu olması
- Avtomobillər xidmət göstərilməsinin maddi-texniki bazasının dəyərinin nisbətən yuxarı olması

**299.** Logistika dəniz nəqliyyatının çatışmamazlığı deyil:

- Təbii-coğrafi və naviqasiya şəraitindən asılılıq
- ✓ Dəniz yollarında böyük məsafələrə daşımalar zamanı daşımanın maya dəyəri başqa nəqliyyat növləri ilə müqayisədə daha aşağı olur
- Dəniz nəqliyyatından böyük məsafələrdə istifadə olunması daha qə-nəətlidir
- Yüklərin daşınma müxtəlifliyi
- Dəniz kənarlarında mürəkkəb liman təsərrüfatının tikilməsinin zəruriliyi

**300.** Hansı nəqliyyat növü daha ucuz yükdaşımaları həyata keçirir:

- Avtomobil nəqliyyatı
- ✓ Su nəqliyyatı
- Hava nəqliyyatı
- Boru nəqliyyatı
- Dəmir yolu nəqliyyatı

**301.** Əlavə nəqliyyat xərclərinə aiddir:

- Gömrük rüsumu, lisenziya yığımları
- ✓ İnzibati işçilərin saxlanması xərcləri
- Gömrük sənədləşdirilməsi xərcləri
- İnformasiya konsaltinq xidməti göstərilməsi üzrə xərclər
- ƏDV, aksiz, gömrükdə anbar xərcləri

**302.** Nəqliyyat tarifi nədir:

- Yüklərin daşınmasına çəkilən xərclərdir
- ✓ Yük və sərnişin daşınmasına alınan ödənişdir
- Cavabların heç biri düz deyil
- Bütün cavablar düzdür
- Nəqliyyat logistikasında olan xərclərdir

**303.** Hansı nəqliyyat növü yükləri «qarıdan qarıya» daşıya bilər:

- Su nəqliyyatı
- ✓ Avtomobil nəqliyyatı
- Hava nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Dəmir yolu nəqliyyatı

**304.** Konteynerlər yük vahidlərinin daşınması üçün tətbiq olunan digər nəqliyyat avadanlıqlarından aşağıdakı hansı əlamətlərə görə fərqlənir:

- Metaldan hazırlanır, sabit ölçülüdür və məhsulların fiziki bölüşdürülməsi əməliyyatlarında təkrar-təkrar istifadə üçün kifayət qədər sadədir
- ✓ İnformasiyaların işlənməsi və ötürülməsinə görə
- Yüklərin aralıq mərhələlərdə yüklənməsi və ya boşaldılmasına yol vermədən konteynerlərin konstruksiyası onların bir və ya bir neçə nəqliyyat növündə daşınması üçün xüsusi quraşdırılmışdır
- Yüklərin tez boşaldılması və ya yüklənməsini təmin edir
- Əməliyyatların istifadəsi təkrar-təkrar istifadə üçün kifayət qədər sadədir

**305.** Nəqliyyat sistemləri logistikasında qablaşdırma əsasən aşağıdakı funksiyalardan hansını yerinə yetirir?

- Məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi
- ✓ Anbardaxili əməliyyatların yerinə yetirilməsi

- Saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması
- Məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması
- Ləqistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi

**306.** İntermodal daşımalar:

- Bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqletmə ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər
- √ Bir neçə dövlətin ərazisindən, vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qarıdan qarıya» qarışıq yükdaşımalarıdır
- Nəqletmə iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur
- İki Nəqliyyat növündən, məsələn, dəmir yolu-avtomobil, çay nəqliyyatı-avtomobil, dəniz-avtomobil və s.-dən istifadə etməklə həyata keçirilir
- Bir nəqliyyat növü ilə, məsələn, avtomobillə həyata keçirilir

**307.** Multimodal daşımalarda:

- İki nəqliyyat növündən, məsələn, dəmir yolu-avtomobil, çay nəqliyyatı-avtomobil, dəniz-avtomobil və s.-dən istifadə etməklə həyata keçirilir
- Nəqletmə iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur
- √ Ən azı iki nəqliyyat növü ilə, vahid nəqliyyat sənədi əsasında, vahid nəqliyyat tarifi ilə adətən dövlət daxilində həyata keçirilir
- Bir neçə dövlətin ərazisindən, vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «Qarıdan qarıya» qarışıq yükdaşımalarıdır
- Bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqletmə ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər

**308.** Unimodal nəqletmədə:

- Bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqletmə ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər
- √ Bir nəqliyyat növü ilə, məsələn, avtomobilə həyata keçirilir
- Vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qarıdan qarıya» qarışıq yükdaşımalar qəbul edilmişdir
- İki nəqliyyat növündən, məsələn, dəmir yolu-avtomobil, çay nəqliyyatı-avtomobil, dəniz-avtomobil və s.-dən istifadə etməklə həyata keçirilir
- Nəqletmə iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur

**309.** Bir sistem kimi nəqliyyat iki alt sistemdən ibarətdir:

- Makro sistem
- √ Ümumi istifadə olunan və ümumi istifadə olmayan nəqliyyat sistemi
- Mono modal nəqliyyat sistemi
- Mikro sistem
- Polimodal sistem

**310.** Nəqliyyat növünün seçilməsinə təsir edən amil deyil:

- Yükdaşımaların sürəti
- √ Təhlükəsizlik əmsalı
- Yükdaşımaların həcmi
- Nəqliyyatın yüklətmə qabiliyyəti
- Yükdaşımaların qiyməti

**311.** Nəqliyyat tarifi formalaşmasına təsir göstərməyən amil hansıdır?

- Nəqliyyatın yüklətmə gücü
- √ Müəssisənin strategiyası
- İstehsal gücü
- Yükdaşımaların sürəti
- Məsafə

**312.** Saxlama texnikasına aid edilir:

- √ Yüklərin saxlanması və yerləşdirilməsi qayda və üsulları
- Anbar işçilərinin fərdi imkanları
- Baza və anbarların texniki vasitələri
- Hazır məhsul anbarında məmulatların qəbulu və saxlanması sistemi
- Məmurların saxlanmasının təmin edilməsinə istiqamətlənmiş tədbirlər kompleksi

**313.** Saxlama şəraiti dedikdə bunlar başa düşülür:

- Materialların saxlanması mühiti
- √ Əmtələri əhatə edən mühit: temperatur, nəmlik, işıqlama, qazlaşma, vibrasiyalar və s.
- Yüklərin saxlanılmasını təmin edən amillər kompleksi
- İstehsal ehtiyatları andarlarında yaradılan temperatur və s. rejimi
- Əmtələrin (yüklərin) qəbul edilməsi, yerləşdirilməsi, kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi sistemi

**314.** Tranzit məhsulgöndərmələr nədir?

- İstehsalçı-topdan ticarət-pərakəndə ticarət-istehlakçı
- Müxtəlif daşımalarda yerinə yetirilməsi
- Logistikada tranzit məhsul göndərmələr yoxdur
- Məhsul və material vasitəçilərin anbarından gönlərilir
- √ Məhsul və material vasitəçilərin anbarına daxil olmadan həyata keçirilir

**315.** Logistikada nəqliyyat növlərinə aid deyil:

- Dəmiryolu nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Avtomobil nəqliyyatı
- √ Magistral nəqliyyatı
- Hava nəqliyyatı

**316.** Adları çəkilən nəqliyyat vasitələrindən biri ən aşağı əmək məhsuldarlığına malikdir:

- Dəmiryolu nəqliyyatı
- √ Avtomobil nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Su nəqliyyatı
- Hava nəqliyyatı

**317.** Firmanın anbarları aşağıdakı hansı əlamətlərə görə təsnifləşdirilir:

- Nəqliyyatın növlərinə görə
- √ Saxlanılan materialın təyinatı, növü, binanın yerləşməsi və fəaliyyət miqyasına görə, odadavamlılıq dərəcəsinə və mülkiyyət növünə görə
- Tədarükat sifarişlərinin yerinə yetirilməsinə görə
- Çəvik anbar sistemində görə
- İstehsalın təşkilinə görə

**318.** Tramp daşımaları nədir?

- Su nəqliyyatı ilə neft daşımalarına tramp daşımalar deyilir
- √ Su nəqliyyatı ilə qeyri müntəzəm aparılan daşımalardır, başqa sözlə çarter daşımalarda bəzən adlanır
- Əsasən hava nəqliyyatında sərnişin daşımalarında istifadə edilir
- Ağır tonnajlı avtomobillərin istifadəsi
- Avtomobil nəqliyyatı ilə daşıma növüdür

**319.** Xətti və tramp daşımalar hansı nəqliyyat növündə istifadə olunur?

- Dəmiryolu nəqliyyatında
- √ Su nəqliyyatında

- Hava nəqliyyatında
- Boru kəməri nəqliyyatında
- Avtomobil nəqliyyatında

**320.** Nəqliyyat sistemləri logistikasının inkişaf səviyyəsinə görə aşağıdakı dövlətlərdən hansı daha qabaqcıldır:

- Azərbaycan
- ✓ Hollandiya
- Gürcüstan
- Türkiyə
- Rusiya

**321.** Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər hansılardır:

- Yürüş əmsalı
- ✓ Nəqliyyat vasitəsinin məhsuldarlığı
- Yük vahidinin həcmi
- Anbar avadanlıqları
- Yükqaldırma əmsalı

**322.** İstehlakçılara məhsulların göndərilməsi qrafiki özündə nəyi birləşdirir?

- İstehlakçılara məhsulların çatdırılmasını
- ✓ Nəqlətmə prosesinin əlverişli təşkili planını
- Axınların istiqamətini
- İnformasiyanın işlənməsini
- Hərəkət edici heyətdən səmərəli istifadəni

**323.** Nəqliyyat sistemlərinin logistikaya təsir göstərməyən amili hansıdır?

- Elmi-texniki tərəqqi
- ✓ Axınların idarə edilməsi
- Nəqliyyatda struktur dəyişikliklər
- Yanacaq və digər material resurslarının qiyməti
- Məhsul istehsalı həcmində baş verən dəyişikliklər

**324.** Nəqliyyat sistemlərinin logistikasında ehtiyatlar nəyə xidmət göstərir?

- Material axınlarının hərəkəti ilə bağlı xərclərin kompensasiyasına
- ✓ İstehsal, nəqliyyat və satış arasında bufer zonasının yaradılmasına
- Material axınlarının idarə edilməsinə
- İnformasiya axınlarının idarə edilməsinə
- Məhsulların hazırlanmasına

**325.** Logstikanın strukturuna daxil olan bütün fəaliyyət sahələri hansılardır?

- Məhsulların nəql edilməsi və ehtiyatlar
- ✓ Ehtiyatlar, andarlaşdırma, nəqliyyat, informasiya, tədarükat
- İnformasiya, istehsala xidmət edən kadrlar
- Təkrar istehsal
- Anbarlaşdırma və anbar daxili emal

**326.** Aşağıdakı amillər yüklərin saxlanılmasına təsir göstərmir:

- Təbii mühit
- ✓ Sosial mühit
- Rütübətlik
- Kimyəvi təsir
- Temperatur

327. Nəqliyyat növlərinin arasında ən sürətlidir. Uşaq və yolları olmayan rayonlara yükləri çatdırmağa malikdir:

- √ Hava nəqliyyatı
- Boru kəməri nəqliyyatı
- Dəmiryolu nəqliyyatı
- Avtomobil nəqliyyatı
- Su nəqliyyatı

328. Hansı amil nəqliyyat tarifiinin formalaşmasına təsir göstərmir (bütün nəqliyyat növlərində):

- Nəqliyyat vahidinin yük götürmə amili
- √ Müəssisənin strategiyası
- Yüklərin həcmi
- Yükdəşimlərin sürəti
- Məsafə

329. Nəqlətmə zamanı yüklərin qorunmasının ən tipik metodu deyil:

- Strop
- √ Yüklərin boş (biri-birindən aralı) yığılması
- Amortizasiya yaradan altlıqlar
- Nəqliyyat vasitəsinin sıx yüklənməsi
- Kəmərlər

330. Fiata Assosiasiyası kimləri birləşdirir?

- Su nəqliyyatı müəssisələri
- √ Beynəlxalq bazarda fəaliyyət göstərən ekspeditorları
- Lojistika tədris edən təhsil müəssisələrini
- Dəmiryol idarəsini
- Aviaşirkətləri

331. Stividor şirkətləri:

- Qarışıq daşımalar həyata keçirən şirkətlər
- √ Limanda yanalma ərazisinə malik, yükləmə-boşaltma işləri aparən operator
- Multimodal daşımalar həyata keçirən şirkətlər
- Ekspeditorların birliyi
- İntermodal daşımalar həyata keçirən şirkətlər

332. Konosamentin strukturunda əks olunmur:

- Nəqliyyat müəssisəsinin adı çap şəkilində
- √ Gömrük komitəsi tərəfindən qoyulan rüsumun dəyəri
- Gəminin adı, yükləmə limanı, boşalma limanı, yükün məzmunu, Konosamentin sayı
- Yük göndərəninin adı, yük sahibini n adı
- Konosamentin nömrəsi, yük göndərən haqqında informasiya

333. Konosament hansı nəqliyyat növünün sənədidir?

- Avtomobil nəqliyyatının yük qaiməsi
- √ Konosament – dəniz nəqliyyatı vasitəsi üçün malın sahiblik hüququnu təsdiq edən kapitan tərəfindən yüklərin qəbulunu göstərən, yük nəqliyyat sənədidir
- Nəqliyyat daşımalarının növü
- Məhsulların nomenklatura sənəti
- Alqı-satqı üzrə hüquqi sənəddir

334. Konteynerlərin daşınması sistemi «Abroll»un müsbət xüsusiyyətləri

- Daşınmalar «qapıdan qapıya» aparılır

- √ Stasional yükləmə və boşalma avadanlığı tələb olunmur, avtomobil və dəmiryol daşımaları üçün uyğunlaşdırılıb
  - Bu daşımalar uzun müddət tələb edir
  - Daşımalar xüsusi avadanlıqlar və xüsusi təyinatlı işçi qrupu tələb edir
  - Bu daşımalar böyük tələbat var və yüklərin çatdırılması çox sürətlə aparılır
- 335.** Konteynerlərin daşınması sistemi «Abroll» ilk dəfə hansı dövlətdə tətbiq olunmuşdur?
- ABŞ-da
  - √ İcveçrədə
  - Rusiyada
  - Hollandiyada
  - Türkiyədə
- 336.** ISO standartlarına uyğun olaraq hansı növ konteynerlər istifadə olunur?
- 5 kv. metirlik konteynerlər
  - √ 20 funtluq konteynerlər
  - 100 funtluq konteynerlər
  - 75 funtluq konteynerlər
  - 3 funtluq konteynerlər
- 337.** Dünyanın əsas üç dəniz limanını göstərin:
- Bakı, Reterburq, Hamburq
  - √ Şanxay, Sinqapur, Roterdam
  - Barselona, Kostanza, İstanbul
  - Roti, Sinqapur, Roterdam
  - Vaşinqton, Sinqapur, Kotka
- 338.** Rolker gəmilər nə daşımaq üçün mövcuddur
- Neft daşımağa istifadə olunur
  - √ Digər nəqliyyat vasitələrinin daşınması üçün istifadə olunur
  - Tez xarab olan məhsulların daşınması üçün istifadə olunur
  - Qırıcı təyarələri daşımaq üçün istifadə olunur
  - Sərnişin daşımalarında geniş istifadə olunur
- 339.** Nəqliyyat sistemlərində taranın aşağıdakı növləri var:
- Marketing və istehlakçı tarası
  - √ İstehlakçı və nəqliyyat tarası
  - Loqistik və istehsal tarası
  - İlk qablaşdırma
  - Sənaye və nəqliyyat tarası
- 340.** Beynəlxalq Aviasiya Nəqliyyatı Assosiasiyası necə adlanır?
- İNCOTERMS
  - FIATA
  - ICAO
  - √ IATA
  - FIDEX
- 341.** Yükdəşimə zamanı nəqliyyat xərci daşımının məsafəsinə görə proporsional ...
- Azalır
  - √ Artır
  - Maksimal olur
  - Çox aşağı olur
  - Sabit qalır

342. İstehsal logistikasına aid olan logistik idarəetmə prinsiplərindən doğru olanı seçin:

- Məhsulların qablaşdırılması
- ✓ Məhsulgöndərənlərə ümumi təsərrüfat tərəfdaşı kimi baxılır
- İnformasiyanın ötürülməsi
- Material axınlarının istiqamətləri
- Nəqliyyatın seçilməsi

343. Logistik idarəetməyə aid olan istehsalın idarə edilməsi prinsiplərindən hansı doğrudur?

- İstehlakçıların düzgün seçilməsi
- Anbar məhsulgöndərmələri
- Tranzit məhsulgöndərənlər
- ✓ Artıq ehtiyatdan imtina edilir
- Aralıq vasitəçilər

344. Ənənəvi idarəetmə prinsiplərinə aid olan istehsalın idarə edilməsi növlərindən birini seçin:

- İstehsalın diversifikasiyası
- Hazır məhsul istehsalında çeşid dəyişkənliyinin baş verməsi
- ✓ Məhsulgöndərənlərə müqavilə iştirakçısı kimi baxılır
- İri, strateji əhəmiyyətli sifarişlərin əldə edilməsi və ya itirilməsi
- Bazarda ərazi-sahə oriyentasiyasının dəyişilməsi

345. İstehsalın idarə edilməsinin ənənəvi idarəetmə prinsiplərinə aid olanlardan birini seçin

- Eşolanlaşdırılmış kanalın seçilməsi
- Müsəbiqə ticarətinin keçirilməsi
- ✓ Avadanlığın boş dayanması halları minimumlaşdırılır
- Nəqliyyatın intensivləşdirilməsi
- Taraların yerləşdirilməsi

346. İstehsal logistikasında ənənəvi idarəetmə prinsiplərinə aiddir:

- Nəqliyyat seçilir
- Anbar əməliyyatları yerinə yetirilir
- ✓ Maksimum iri partiyalarla məhsul istehsal edilir
- Material axınları idarə edilir
- Normalar müəyyənləşdirilir

347. Ənənəvi idarəetməyə aid olan istehsalın idarə edilməsi prinsiplərindən doğru olanı seçin:

- Kompüter informasiya təminatı
- Hazır məhsulun reallaşdırması mərhələsində maddi axın
- Qaydalara əməl etmə
- İstehsal mərhələsində maddi axın
- ✓ Hazırlanan məhsul nomenklaturası minimumdur

348. İstehsalın idarə edilməsinin ənənəvi idarəetmə prinsiplərinə aid olanlardan birini seçin

- Normalar müəyyənləşdirilir
- Nəqliyyat seçilir
- Anbar əməliyyatları yerinə yetirilir
- ✓ “Yaman gün” üçün maksimum ehtiyat yaradılır
- Material axınları idarə edilir

349. Müəssisənin əldə etmiş olduğu göstəriciləri nəzərə almaqla müəyyən edilir. Bu hansı normadır?

- Fərdi məsrəf

- Transizit norma
- İllik normalar
- √ Perspektiv normalar
- Maddi məsrəf norması

350. Logistikada istehsal bölmələrinə aid olan maddi-texniki təminatə aid hansı təchizat formalarından biri verilmişdir?

- √ Transizit təchizat sistemi
- material ehtiyatlarının fiziki bölgüsü prosesinin təkmilləşdirməsi
- edilmiş xeyirlərə mülkiyyət hüququnun bölgüsü
- ehtiyatların yaradılması
- firmaların logistik konsepsiyası

351. İstehsal bölmələrinin maddi-texniki təminatı zamanı təchizat formalarından hansı doğrudur?

- xidmətin göstərilməsi
- hazır məhsulun qablaşdırılması
- √ Qeyri-mərkəzləşdirilmiş təchizat sistemi
- informasiya axınlarının toplanması
- maliyyə axınlarının idarə edilməsi

352. Aşağıda istehsal bölmələrinin maddi-texniki təminatı zamanı hansı təchizat formalarından biri verilmişdir?

- √ Aktiv təchizat sistemi
- yüklərin daşınma müddətinə görə
- məhsulgöndərənlərin fəaliyyətindən asılı olaraq məhsulgöndərmələr
- belə bir təsnifləşdirmə mövcud deyil
- daha sürətli daşımalar

353. İstehsal bölmələrinin maddi-texniki təminatı zamanı neçə təchizat formasını fərqləndirirlər?

- 5
- 2
- 6
- √ 3
- 9

354. İstehsal logistik alt sisteminin formalaşması üçün mühüm təsiedici amil hansıdır?

- İstehsalın gücü
- √ İstehsalın kostomizasiyası
- Satışın həcmi
- İstehsal avadanlıqları
- Tədarükat

355. Aşağıdakılardan hansı integrativ formada olan istehsal logistikasının əsas funksiyalarındandır?

- Yalnız dövlətin strateji məqsədlərinin nəzərə alınması
- √ Hazır məhsulun maya dəyərində nəzarət edilməsi
- Vahid tədarükat planının tərtib edilməsi
- Kommersiya tədbirlərinin müəyyən edilməsi
- Satış həcmində proqnozlaşdırılması

356. İstehsal logistikasında integrativ formada verilmiş əsas funksiyalardan hansı doğrudur?

- Görülmüş işlər və yerinə yetirilmiş xidmətlərin ümumi dəyərində əsasən xərclərinin qiymətləndirilməsi
- √ İstehsal yeniliklərinin hazırlanması və praktiki həyata keçirilməsində iştirak etmək
- Analoji məhsulların qiymətlərinin yüksəlməsi zamanı təhlil
- Məhsul vahidində çəkilən xərclərdə təhlil
- Məhsulların faydalılıq dərəcəsinə görə qiymətlərin təhlili



357. İntegrativ formada istehsal logistikasının əsas funksiyalarından biri hansıdır?

- Məhsulgöndərənlərin sifarişlərinin qəbulu
- √ Kəmiyyət və keyfiyyət parametrləri üzrə hazır məhsullara nəzarət
- göstərdikləri xidmətin keyfiyyəti
- düzgün nəqliyyat növünün seçilməsi
- Tədarükat bazarının axtarılması

358. İstehsal logistikasında əsas vəzifələrdən doğru olan birini seçin:

- Təchizatçıların təklif etdiyi müqavilə şərtləri qəbul edilməlidir
- Məqsəd yalnız logistik servisin həyata keçirilməsidir
- √ İstehlakçıların sifariş paketlərinə uyğun təlabatlarını dolğun ödəmək şərtilə məhsulların maya dəyərini aşağı salmaqdan ibarətdir
- İstehsalçı firmanın imici nəzərə alınmamalıdır
- Ehtiyatların səviyyəsi nəzərə alınmamalıdır

359. İstehsal logistikasının əsas məqsədindən irəli gələn vəzifələrdən birini seçin:

- Məhsulgöndərənlə şirkətin ümumi iqtisadi mənafeələrin üst-üstə düşməsinə nail olmamaq
- √ İstehsal güclərinin tam yüklənməsinə nail olmaqla dövriyyə vəsaitlərinin dövr sürətini artırmaq
- Təchizatçıların mütəmadi ziyarət edilməsi və onların auditini aparmaq
- Təchizatçıların təklif etdiyi qiymətləri nəzərə almamaq
- Yalnız əsas təchizatçıların maraqlarını nəzərə almaq

360. İstehsal prosesinin konkret təlabatının ödənilməsinə yönəldilmiş mütərəqqi təminat formaları hansılardır?

- Nəqliyyat
- √ Materiallara təlabatın planlaşdırılması sistemi
- İnformasiya
- Tədarükət
- Anbar

361. İstehsal logistikasının təşkilində hansı konsepsiyalardan istifadə edilir?

- JİT
- √ itələmə və dartma
- MRP
- DRP
- KANBAN

362. Çevik istehsal modulu nədir?

- Bazar tələbinə müvafiq olaraq məhsul çeşidinin yeniləşdirilməsi
- √ Avtomatlaşdırılmış sistemin tərkib hissəsi olmaqla əlahiddə fəaliyyət göstərir
- İstehsal sahələrində fasilələrin yaranması, əsas və köməkçi avadanlıqların istehsaldan çıxarılması
- Kəsicilərin sınıması və nəticədə zəruri materialların istehsal istehlakına hazırlanması əməliyyatlarının vaxtında icra edilməməsi
- Məhsul buraxılışı həcmnin, habelə sifariş partiyasının kəmiyyətini xarakterizə edən material axınlarının ölçüsünün dəyişməsi

363. Əmək resursları və istehsal gücləri üzrə daxili ehtiyatların yaradılması yolu ilə təmin edilir. Bu hansı keyfiyyətdir?

- Keyfiyyət çevikliyi
- √ Kəmiyyət çevikliyi
- Maliyyə əməliyyatları
- Zaman çevikliyi
- Tədarükatın təminatı

364. İşçi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və çevik istehsal sistemlərinin yaradılması hesabına əldə edilir. Bu hansı keyfiyyətdir?

- Kəmiyyət çevikliyi
- √ Keyfiyyət çevikliyi
- Nəqliyyat çevikliyi
- İstehsal çevikliyi
- Anbar çevikliyi

365. İstehsalın təşkili və idarə edilməsində hansı konsepsiyalar var?

- ənənəvi və logistik
- √ itələmə və dartma
- KANBAN
- MRP, MRP1
- dəqiq vaxtında

366. Normalalaşdırma nədir?

- Material resurslarının istehsal sahələrinə çatdırılması limitlərinin və qrafiklərinin müəyyənləşdirilməsi
- √ Canlı və keçmiş əməyin ictimai zəruri məsrəfinin elmi cəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir.
- Çatdırılacaq məhsul partiyası həcmnin hesablanması
- Əsas istehsalda material resurslarından istifadəyə nəzarətin həyata keçirilməsi
- Yükləmə-boşaltma və nəqliyyat vasitələrinə tələbatın hesablanması, onların iş qrafiklərinin marşrutlarının təyin edilməsi

367. İstehsalçı müəssisələrdən bir sifarişlə bir ünvana çatdırılacaq material resurslarının minimum miqdarı nəzərdə tutulur. Bu nədir?

- Anbar təchizat forması
- √ Tranzit norması
- Nəqliyyat norması
- İnformasiya norması
- Aktiv təchizat sistemi

368. Sənaye müəssisələri xammal və digər istehsal-texniki təyinatlı məhsullarla hansı formada təchiz edirlər:

- Nəqliyyat forması
- √ Anbar və tranzit formada
- Qeyri-mərkəzləşdirilmiş forma
- Qeyri-aktiv forma
- Aktiv forma

369. Dəstədəki hissələrin emal edilməsi üçün texnoloji sistemdə yerinə yetirilən müxtəlif əməliyyatların eyni vaxtda həyata keçirilməsini nəzərdə tutur. Bu hansı formadır?

- Ardıcıl
- √ Paralel
- Sistemli
- Konstruktiv
- Qarışıq

370. Əməliyyatların əlaqələndirilməsinin ardıcıl forması nə ilə xarakterizə olunur?

- İstehsal olunacaq hazır məhsulların konstruksiyasının mürəkkəblik dərəcəsi və əmək tutumu
- Müəssisənin və onun istehsal bölmələrinin əsas fəaliyyətləri üzrə sifarişlərin təyin edilməsi ilə
- Konkret istehsal şəraitində istehsalın və əməyin təşkili, mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi,
- √ Məhsul istehsalı prosesində hər bir sonrakı əməliyyat, texnoloji sistemdə ixtiyari əvvəlki əməliyyatdan sonra icra olunur
- Məhsulların hazırlanmasında istifadə olunan texnoloji proseslərin mütərəqqilik dərəcəsi,

371. İstehsal prosesində yerinə yetirilən əməliyyatların əlaqələndirilməsinin hansı tipləri var?

- qarışıq, ikitərəfli, birtərəfli
- √ ardıcıl, paralel, ardıcıl-paralel

- paralel, işvaxtı
- fasilələr vaxtı, birtərəfli
- fasiləli, sinxron, qarışıq

372. İstehsal prosesində yerinə yetirilən əməliyyatların əlaqələndirilməsinin neçə tipi var?

- 9
- 5
- 7
- ✓ 3
- 6

373. İstehsal tsiklinin uzunluğu hansı amillərdən asılıdır:

- Sistemli yanaşma
- ✓ İstehsal olunacaq hazır məhsulların konstruksiyasının mürəkkəblik dərəcəsi və əmək tutumu, müəssisənin iş rejimi
- Mikrologistik sahələrdən
- Anbar çevikliyindən
- Makrologistik sahələrdən

374. İstehsal tsiklini ayırırlar:

- Makro və mikro sahələrə
- ✓ iş vaxtı və fasilələr vaxtına
- Çeşid çevikliyi
- Texnoloji çevikliyə
- Avadanlıqlar sisteminin çevikliyinə

375. İstehsal tsiklini neçə hissəyə ayırırlar:

- 5
- ✓ 2
- 3
- 8
- 7

376. Məhsul istehsalı zamanı xammalın və s istehsala cəlb edilməsi müddəti ilə hazır məhsulun alınmasına qədər olan müddət arasında vaxt intervalı nəzərdə tutulur. Bu nədir?

- İstehsalın tipi
- ✓ İstehsal tsikli
- Ehtiyatlar tsikli
- Anbar tsikli
- Nəqliyyatın tipi

377. Geniş nomenklaturalı və çeşidli məhsullar istehsal edilir və onların hazırlanması əksər hallarda təkrarlanmır. Bu istehsalın hansı tipidir?

- Kütləvi
- ✓ Fərdi
- Mövsümi
- Nomenklaturalı
- Ardıcıl, paralel

378. Müəssisə nisbətən geniş nomenklaturada məhsul istehsal edir və həmin proses müəyyən vaxtdan bir təkrarlanır. Bu istehsalın hansı tipidir?

- Daimi
- ✓ Seriyalı
- Qarışıq
- Nisbi

- Uzun müddətli
- 379.** Müəssisə məhdud və daima təkrarlanan nomenklaturada məhsul istehsalını həyata keçirir. Bu istehsalın hansı tipidir?
- Seriyalı
  - ✓ Kütləvi
  - Paralel
  - Fərdi
  - Ardıcıl
- 380.** Məhsul istehsalının kütləvilik dərəcəsinə görə istehsalın təşkilininin hansı tiplərini fərqləndirirlər?
- Maddi, model, seriyalı
  - ✓ Kütləvi, seriyalı, fərdi
  - Adi, fərqli, qarışıq
  - Çevik, qarıcıq, fərdi
  - Kütləvi, izomorf, qarışıq
- 381.** İstehsalın təşkilati-texniki və iqtisadi xüsusiyyətlərinin məcmusu nə adlanır?
- Fərdi istehsal
  - ✓ İstehsalın tipi
  - Kütləvi istehsal
  - Nəqliyyat ehtiyat tipi
  - Seriyalı istehsal
- 382.** Sığorta ehtiyatı istehsal logistikasında hansı hallarda yaradılır:
- Yükdəşimlərin həyata keçirilməsi zamanı
  - ✓ Avadanlıqlar istismardan çıxdıqda və istehsalda zay məhsul aşkar olduqda
  - Məhsullar qablaşdırıldıqda
  - İstehsal itkilərinə yol verildikdə
  - Tələbdən artıq texnoloji ehtiyat yarandıqda
- 383.** Baxılan zaman kəsiyində bir yerdən digərinə və ya bir istehsal sexindən digərinə ötürülmə prosesində yerləşir. Bu hansı ehtiyat növüdür?
- Zəmanət ehtiyatı
  - ✓ nəqliyyat ehtiyatı
  - Sığorta ehtiyatı
  - Dövriyyə ehtiyatı
  - Cari ehtiyat
- 384.** İşin fasiləsizliyini təmin etmək məqsədilə işçi yerlərində yaradılan hissələr və ya yığım vahidləri üzrə ehtiyatları özündə birləşdirir. Bu hansı ehtiyat növüdür?
- Keçici ehtiyat
  - ✓ dövriyyə ehtiyatı
  - Mövsümi ehtiyat
  - əmtəə ehtiyatı
  - Cari ehtiyat
- 385.** Bilavasitə emal və ya nəzarətdə yerləşən hissələr, qovşaqlar və ya yığım vahidləri başa düşülür. Bu hansı ehtiyat növüdür?
- Sığorta ehtiyatı
  - ✓ tələbdən artıq texnoloji ehtiyat
  - Nəqliyyat ehtiyatı
  - İstehsal ehtiyatı
  - Dövriyyə ehtiyatı

386. Logistikada təyinatına görə tələbdən artıq məhsullar təsnif edilir:
- Ardıcıl, paralel, qarışıq
  - √ texnoloji, dövriyyə, nəqliyyat, sığorta
  - Sığorta, nəqliyyat, qarışıq
  - Dövriyyə, paralel
  - Texnoloji, ardıcıl, dövriyyə
387. İstehsal logistikasının əsas funksiyalarına hansı amil aid deyil?
- Konkret hazır məhsullara istehlakçı sifarişləri və bazar tələbatının proqnozlaşdırılması əsasında istehsalın planlaşdırılması və təşkili
  - √ Anbarların intensivləşdirilməsi
  - Təchizat və satış xidməti şöbələri ilə razılaşdıqdan sonra məhsul buraxılışı üzrə istehsal qrafiklərinin işlənilib hazırlanması
  - İstehsalın operativ idarə edilməsi və istehsal tapşırıqlarının yerinə yetirilməsinin təşkili
  - Müəssisənin istehsal sahələri və iş yerləri, habelə digər struktur bölmələri üçün istehsal tapşırıqları üzrə plan – qrafiklərin işlənilib hazırlanması
388. İstehsal logistikasının əsas vəzifələri hansılardır?
- İstehsal güclərinin tam yüklənməsinə nail olmaqla dövriyyə vəsaitlərinin dövr sürətini artırmaq
  - √ İstehsalın fasiləsizliyi məqsədilə zəruri səviyyədə material ehtiyatları yaratmaq və sərbəst istehsal-logistik gücü idarə etmək
  - Anbarlarda material axınlarının yerləşdirilməsi
  - Nəqliyyatın idarə edilməsi
  - İstehlakçıların sifariş paketlərinə uyğun tələbatlarını dolğun ödəmək şərti ilə məhsulların maya dəyərini aşağı salmaqdan ibarətdir
389. İstehsal logistikasının məqsədi nədir?
- Makrologistik sistemlərdə indikativ idarəetmə metodlarından istifadə istehsal logistikasının məqsədidir
  - √ İstehsal logistikasının tədqiqat obyektini sənaye istehsalı zamanı firmadaxili iqtisadi axın prosesləri təşkil edir
  - Dəqiq vaxtında konsepsiyasına əsaslanan mikrologistik sistemlər logistikanın məqsədidir
  - Lüzumsuz və faydasız əməliyyatların aradan qaldırılması məqsədidir
  - Çəvik istehsal-logistik sistemlərin növləri logistikanın məqsədidir
390. Material və onlara uyğun informasiya axınlarının əsas istehsalın idarə edilməsi bir sıra spesifik xüsusiyyətlərə malik olmaqla nə adlanır?
- İnformasiya logistikası
  - √ Tədarükat logistikası
  - Anbar logistikası
  - Bölüşdürücü logistika
  - İstehsal logistikası
391. Məhsulgöndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi üçün hansı sənədlərdən istifadə olunur?
- √ Tələbnamələr və sifarişlərə görə
  - Brokerlərə görə
  - Məhsul növünə görə
  - Kontraktlara görə
  - Vasitəçilərə görə
392. İlk dəfə kontrak sistemi neçənci ildə tətbiq edilmişdir?
- 1920-30-cu illər
  - 1890-1900
  - 1940-50
  - √ 1970-80-ci illər
  - 1950-60-cı illər
393. Kontrakt sistemi ilk dəfə hansı ölkədə tətbiq edilmişdir?

- Amerikada
- Yaponiyada
- Fransada
- İngiltərədə
- ✓ Şərqi Almaniyada

**394.** Bazis qiymətləri nədir?

- Qiymətin real bazar səviyyəsi
- Anbar qiymətləri
- ✓ Məhsulun qiymətinə daxil edilən, onun dəyərini artıran
- Tranzit qiymətləri
- Məhsulun qiyməti

**395.** Tədarükət müqavilələrində material resurslarının qiymətini müəyyən edən zaman hansı göstəricilər nəzərə alınmalıdır?

- Maya qiyməti
- Məhsul çeşidi qiyməti
- ✓ Məhsulların ölçü vahidi, bazis qiyməti, təsbit etmə qiyməti
- Bazar qiyməti
- Məhsul seriyası

**396.** Tədarükət praktikasında hansı müqavilələr nümunəvi adlanır?

- Məhsul seriyası
- Məhsul paralelliyi
- Məhsul növü üzrə
- Məhsul ardıcılığı
- ✓ Məhsul nomenklaturası və ya məhsul partiyası

**397.** Hansı ölkədə BMT-nin beynəlxalq səpkili tədarükət müqavilələrinin bağlanması haqqında ilkin şərtlər müəyyənləşdirilmişdir?

- Almaniyada
- Yunanıstanda
- İtaliyada
- Fransada
- ✓ Vyanada

**398.** Neçənci ildə BMT-nin beynəlxalq səpkili tədarükət müqavilələrinin bağlanması haqqında ilkin şərtlər müəyyənləşdirilmişdir?

- 1990
- 1950
- 1970
- ✓ 1980
- 1948

**399.** Əmtəə və xidmətlər üzrə qeyri-nəğd hesablaşmalardan hansı doğru deyil?

- Tədiyyə tapşırıqları, xüsusi hesablar
- Veksellər, çeklər
- Plan tədiyyələri, klirinq
- ✓ Plan tapşırıqları
- Akkreditiv, plastik kartlar

**400.** Sərbəst ofertlərin mahiyyəti nədir?

- Öhdəlikləri vasitəçilərlə yerinə yetirir
- Qarışıq təkliflər verir
- Bütün öhdəlikləri nəzərdə tutur
- Öhdəliklərin yarı qismini daşıyır

✓ Alıcıya münasibətdə satıcının heç bir öhdəliyini nəzərdə tutmur.

**401.** Ciddi offertlərin mahiyyəti nədir?

- Öz adından danışıqları aparır
- Başqasının adından danışıqlar aparılır
- Ticarət iştirakçıları ilə hər hansı bir ixtiyari danışıqlara yol verilmir
- Gələcək müqavilələrin şərtlərini təyin edir
- ✓ Fəaliyyət müddəti göstərilməklə yalnız bir alıcıya göndərilir

**402.** Ofertlərin hansı formalarını fərqləndirirlər?

- ✓ Ciddi və suruşkən
- Uzunmüddətli
- Qalıcı və təkrar
- Qısamüddətli
- Yazılı danışıqlar

**403.** Ofertlərin neçə forması var?

- 5
- 3
- 7
- ✓ 2
- 4

**404.** Tender sənədlərinin hazırlanmasında hansı funksiya doğru deyil ?

- Ticarətin keçirilməsi haqqında iştirakçıları təlimatlandırır
- Alınan məhsullar və ya göstərilən xidmətlər haqqında qısa məlumatlar verir
- Gələcək müqavilələrin şərtlərini təyin edir
- Təkliflərin qiymətləndirilməsi üçün meyarları müəyyənləşdirir
- ✓ Qiymətlər bazara uyğun formalaşdırılır

**405.** Tenderin keçirilməsində hansı ardıcılıq doğru deyil?

- Reklam
- Tender təkliflərinin qiymətləndirilməsi
- Tender təkliflərinin qəbulu və onların elan edilməsi
- ✓ İnformasiyaların yayılması
- Tender sənədinin hazırlanması

**406.** 80-20 qaydası harda tətbiq edilir:

- Tədarükat logistikasında
- Bölüşdürücü logistikada
- Anbar logistikasında
- ✓ İstehsal logistikasında
- Nəqliyyat logistikasında

**407.** Potensial məhsulgöndərənlərin tapılması üçün tətbiq edilən əhəmiyyətli formadır. Bu hansı formadır?

- Yazılı danışıqlar
- Məhsulgöndərənlər
- Reklam
- ✓ Müsəbiqə ticarəti
- Brokerlər

**408.** Tədarükat logistikasında xərclərin azaldılması yolları hansılardır?

- Ehtiyatların nəzarətdə saxlanması
- İnformasiya axınlarının idarə edilməsi
- Sahibkarlıq fəaliyyətində satışların təkmilləşdirilməsi
- ✓ Minimal qiymət və uyğun keyfiyyət təklifləri verən tədarükçülərin seçilməsi
- Maliyyə vəsaitlərinə daim qənaət etmək

**409.** Tədarükat logistikasının fəaliyyət sahələri hansılardır?

- İstehsalata nəzarət
- İstehsalatda olan mütəxəssislərlə iş
- Məhsulların nəql edilməsi
- Mütəxəssislərin tədrisi
- ✓ Alışların idarə edilməsi, sifarişlərin yerləşdirilməsi, ehtiyatlar, anbarlaşdırma, nəqliyyat

**410.** Tədarükat logistikasının fəaliyyəti hansı addım ilə başlayır?

- Anket və sorğuların keçirilməsi
- Xidmətlərin göstərilməsi
- Sifarişlərin təmin edilməsi
- ✓ Tələb olunan material və xidmət sifarişinin hazırlanması
- Müştərilərə sifarişlərin alınması

**411.** Tədarükat logistikasının funksiyaları hansılardır?

- Cari ehtiyatların yaradılması
- İstehsalatın planlaşdırılması
- Müştərilərin öyrənilməsi
- ✓ İstehsalın maddi-texniki təminatının planlaşdırılması və təşkili
- Bazarın tədqiq edilməsi

**412.** Tədarükat logistikasında strateji məqsədlərdən doğru olanı seçin?

- İnformasiyanın ötürülməsi
- Normadan artıq ehtiyatların yaradılması
- Çevik istehsalın yaradılması
- ✓ Müəssisənin fəaliyyəti üçün tələb olunan xarici resurs axınının fasiləsiz təmin edilməsi
- İnformasiyanın işlənməsi

**413.** Tədarükat logistikasının strateji məqsədlərindən biri hansıdır?

- Anbardaxili əməliyyatların yerinə yetirilməsi
- Anbarlaşdırmanın vaxtında aparılması
- Məhsulların nəql edilməsi
- ✓ Təchizat fəaliyyəti ilə bağlı xərclərin və satın alınan təchizat predmetlərinin ehtiyat səviyyələrinin optimallaşdırılması
- İstehsalatın düzgün aparılması

**414.** Tədarükat bazarında potensial məhsulgöndərənlərdən təkliflərin alınması və qiymətləndirilməsi hansı formalarda aparılır?

- Brokerlər
- Hüquqi sənədlərin imzalanması yolu ilə
- Sifarişlərin sənədləşdirilməsi ilə
- ✓ Müsəbiqə və yazılı danışıqlar yolu ilə
- Tədiyyə tapşırıqları

**415.** Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə, keyfiyyətdə məhsulların lazımi vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir. Bu nədir?

- Sifarişlərin sənədləşdirilməsi
- Qiymət
- Sifarişlər üzrə cavabdehlik



- √ Sifariş
  - Fərdi metod
416. Müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara konkret vaxtda potensial tələbatını əks etdirən sənəddir. Bu nədir?
- Evrestik metod
  - Sifariş
  - √ Tələbnamə
  - Dövri
  - Kontrakt
417. Məhsulgöndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi üçün hansı sənədlərdən istifadə olunur?
- Məhsul növünə görə
  - √ Tələbnamələr və sifarişlərə görə
  - Vasitəçilərə görə
  - Brokerlərə görə
  - Kontraktlara görə
418. Tələbatın hesablanması işçi heyətinin təcrübəsinə əsaslanır. Bu hansı metoddur?
- Variantlılıq
  - √ Evrestik
  - Kanban
  - Dartma
  - MRP1
419. Gözlənilən tələbatın hesablanması üçün riyazi-statistik metodların tətbiqinə ehtiyac yarandıqda istifadə edilir. Bu hansı metoddur?
- Determinləşdirilmiş
  - √ Stoxastik
  - Variantlılıq
  - İntegrativ keyfiyyət
  - Sistemlilik
420. Sifarişlərin yerinə yetirilməsi dövrü və materiallara tələbatın həcmi məlum olduqda tətbiq edilir. Bu hansı metoddur?
- Stoxastik
  - √ Determinləşdirilmiş
  - Fərdi
  - Evrestik
  - Qarışıq
421. Logistika materiallara tələbatın hesablanması hansı metodlardan istifadə edilir?
- Birdəfəlik
  - √ Determinləşdirilmiş, stoxastik, evrestik
  - Fərdi
  - Paralel
  - Dövri
422. Kontraktların hansı növləri var?
- Ardıcıl, paralel
  - √ Birdəfəlik, dövri, qarışıq
  - Stoxastik
  - Kanban metodu
  - Variantlılıq, çeviklik

423. Ümumi formada iqtisadi subyektlər arasında hüquq və vəzifələrin müəyyən olunması haqqında qarşılıqlı müqavilə sənədidir. Bu nədir?
- Hüquqi sənəd
  - ✓ Kontrakt
  - Tədarükat
  - Anbar sənədi
  - Tranzit
424. Kontrakt sistemi neçənci illərdə tətbiq edilməyə başlamışdır?
- 1950-60-cı illər
  - ✓ 1970-80-ci illər
  - 1890-1900
  - 1940-50
  - 1920-30-cu illər
425. Kontrakt sistemi ilk dəfə hansı ölkədə tətbiq edilmişdir?
- İngiltərədə
  - ✓ Şərqi Almaniyada
  - Amerikada
  - Yaponiyada
  - Fransada
426. Tədarükat logistikasında bazar növlərindən hansı düzgün deyil ?
- Xammal və materiallarla tələbatı ödəyən bazarlar
  - ✓ Qarışıq bazarlar
  - Tam və qismən əvəz edilən bazarlar
  - Yeni bazarlar
  - Məhsulgöndərənlər tərəfindən istifadə edilən bazarlar
427. Logistik sistemlərin konsepsiyası və prinsipləri nədə ifadə olunur?
- Marketing fəaliyyəti ilə əlaqədar
  - ✓ Material axınlarının idarə edilməsində
  - Müəssisənin fəaliyyətində
  - Reklamın təşkilində
  - Nəqliyyatın idarə edilməsi
428. Beynəlxalq praktikada firma və şirkətlər tədarükat işlərini sadələşdirmək məqsədilə adətən neçə sifarişdən geniş istifadə olunur?
- 12.0
  - ✓ 4.0
  - 10.0
  - 5.0
  - 6.0
429. Logistika sifariş nəyə deyilir?
- Konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir
  - Sifarişin ilkin formasıdır
  - ✓ Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə lazımı məhsulların tələb olunan vaxtda göndərilməsi tələblərini özündə birləşdirən direktiv sənəddir
  - Müqavilələrin ilk variantıdır
  - Adi sənəddir
430. Logistika məhsulgöndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi üçün hansı ilkin sənədlərdən istifadə olunur?
- Tələbnamələrdən və aktlardan

- ✓ Tələbnamələrdən və sifarişlərdən
- Kontraktlardan
- Müqavilələrin şərtləri
- Müqavilələrdən və şərtlərdən

431. Logistikada tədarükət metodlarından hansı doğru deyil?

- Topdansatış ticarət formasında
- ✓ Məhsul göndərənlərin seçilməsi
- Zəruri hallarda məhsulların alınması
- Kişik partiyalarla daşınmada
- Qiymət cədvəli üzrə gündəlik hallarda

432. Dəterminəşdirilmiş, stoxastik və evrestik metodlar logistikada nə zaman istifadə olunur?

- Materiallara keyfiyyətin müəyyənəşdirilməsində
- ✓ Materiallara tələbatın hesablanması
- Materialların anbara daxil olmasında
- Şirkətin təhlükəsizliyinin müəyyənəşdirilməsində
- Marketing strategiyasının tərtib edilməsində

433. Tələb olunan materialların nomenklaturası, sinfi, qrupu və çeşidi hansı prosesdə mütləq nəzərə alınmalıdır?

- Maliyyə prosedurlarının müəyyənəşdirilməsi prosesində
- ✓ Materialların tədarükətinin planlaşdırılması prosesində
- İnformasiyanın toplanmasında
- Müəssisənin marketing strategiyasının tərtib edilməsində
- Şirkətin təhlükəsizlik standartlarında

434. Ehtiyatların səiyyəsinə nəzarət, materialların istehsal istehlakı üçün hazırlanması müəssisənin hansı xidməti tərəfindən yerinə yetirilir?

- İstehsalat departamenti
- Texniki-təmir xidməti
- İnvestisiya şöbəsi
- ✓ Təchizat xidməti
- Keyfiyyətə nəzarət şöbəsi

435. Müəssisənin təchizat xidməti funksiyalarından biri hansıdır?

- Texniki-təmir məsələləri həlli
- ✓ İstehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın müəyyən edilməsi
- İstehsalı fasiləsizliyinin təmin edilməsi
- İcra olunan sifarişlərin ödənişlərinin təmin edilməsi
- Logistik idarəetmənin həlli

436. AVS (AB təhlil metodunun resurslarının seçilməsi üçün hansı addım atılır?

- Tez satılan resurslar ilk növbədə seçilir
- ✓ Bütün material resursları içərisində istehsalat üçün vacib olan resurslar ilk növbədə seçilir
- Yarımfabrikat və dəstləşdirici məmulatlar seçilir
- Nəqliyyat növləri ilk olaraq seçilir
- Material axınları ilk növbədə seçilir

437. Tədarükət logistikasında müəssisəni lazım olan material resursları ilə vaxtında təmin etmək üçün hansı addım atılır?

- Ehtiyatların sıviyyəsi nəzərə alınmamalıdır
- ✓ Səmərəli təchizat formaları seçilməli və onlar iqtisadi cəhətdən əsaslandırılmalıdır
- İstehsalçı firmanın imici nəzərə alınmamalıdır
- Təchizatçıların təklifləri qəbul edilməməlidir
- Məqsəd yalnız logistik servisin həyata keçirilməsi olmalıdır

438. Material resurslarına tələbatın müəyyənləşdirilməsi üçün nə lazımdır?

- Materialların bölüşdürülməsi proqramının tərtibi
- √ Ötən hesabat ilində material resurslarının istehlak dinamikasının təhlili
- Dəstləşdirici materialların xüsusiyyətləri
- İnformasiyaların yenilənməsi
- Ehtiyatların idarə edilməsi prinsipləri

439. "Elektron-informasiya metodu"nun tətbiqi zamanı nə baş verir?

- Materialların birbaşa istehsal xətlərinə göndərilməsi
- √ Sifarişlərin icra edilməsi ilə bağlı olan ayrı-ayrı logistik əməliyyatların yerinə yetirilməsini sürətləndirir
- İnformasiyaların zəif idarə edilməsi
- Nəqliyyatın intensivləşdirilməsi
- Konveyer istehsalı şəraitində məhsulgöndərmələri idarə edir

440. "Proqnoz göstəricilər" sisteminin tətbiqi zamanı nə baş verir?

- İstehsal tsiklinin dəyişməsi
- √ İstehsal yerlərinə lazım olan materialların göndərilməsi həcmi dəqiq sifariş formalarına uyğunlaşdırılır
- Nəqliyyatın elektron idarə edilməsi
- Axınların intensivliyi
- Materialların anbarlara yığılması

441. Məhsulgöndərenlərlə uzunmüddətli nümunəvi kontraktların bağlanmasını nəzərdə tutan sifarişlər üzrə təchizat sisteminin məqsədi nədir?

- Sifarişlərin sürətləndirilməsi
- Məhsulgöndərenlərin aktivləşməsi
- Maksimum ehtiyatların yaradılması
- Ehtiyatların səviyyəsinin kəskin azalması
- √ Materiallara tələbat yarandıqca tərtib edilmiş sifarişlərin məhsulgöndərenlərə təqdim edilməsi

442. Dəqiq vaxında təchizat metodunun istifadəsi nələrin azalmasına gətirib çıxarır?

- Ümumi iş həcminin
- √ Ehtiyatların
- Planlaşdırma işlərinin
- Nəqliyyatın
- İş vaxtının

443. Dəqiq vaxtında təchizat metodunun tətbiq edilməsində məqsəd nədən ibarətdir?

- Materialların bölüşdürülməsi
- √ Ehtiyatların səviyyəsinin kəskin surətdə azalması
- Sexyanı anbarlarda hərəkətin sürətliliyi
- Aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilməsi
- Sifarişlər qəbulu

444. Materiallara tələbatın planaşdırılması sistemi təchizat metodunda hansı səviyyələr vardır?

- Ehtiyatların idarə edilməsi
- √ Proqram planlaşdırma-materialların bölüşdürülməsi-ehiyatların idarə edilməsi
- Nəqliyyatın idarə edilməsi
- Proqramlaşdırma proqramının idarə edilməsi
- Materialların bölüşdürülməsi

445. Kanban sistemi ilk dəfə hansı sahədə tətbiq edilmişdir?

- Ağır sənayedə
- √ Avtomobil istehsalında
- Kənd təsərrüfatında
- Tikinti sahəsində
- Neft və qaz istehsalında

446. Kanban metodu əsasən hansı sahədə tətbiq edilə bilər?

- Materialların bölüşdürülməsində
- √ Konveyer istehsalı şəraitində məhsulgöndərənlərin idarə edilməsi
- Aralıq anbarlardan keçmədən materialların birbaşa istehsala göndərilməsi
- Sifarişlər qəbulu zamanı
- Ehtiyatların idarə edilməsi zamanı

447. Bunlardan hansı təchizat metodlarına aid deyil?

- Kanban metodu
- √ “Tədarükat siyasəti” metodu
- Materiallara tələbatın planlaşdırılması
- Dəqiqi vaxtında metodu
- Proqnoz göstəricilər metodu

448. Vahid tədarükat planı tərtib edilərkən ayrı-ayrı struktur bölmələri birgə həll etməlidirlər:

- Dövlətin strateji məqsədləri və nəqliyyat tədarüku
- √ Sifariş paketlərinə və məsrəf normalarına görə tələbatın müəyyənləşdirilməsi
- Qiymət siyasətini
- Kommersiya tədbirlərini
- Satış həcmının proqnozlaşdırılması

449. Məhsulgöndərmələrin ahəngdarlığı və əlverişli məhsulgöndərənlərin seçilməsi nə üçün lazımdır?

- Yalnız dövlətin strateji məqsədlərinin nəzərə alınması
- √ Vahid tədarük planının tərtib edilməsi
- Qiymət siyasətinin tənzimlənməsi
- Kommersiya tədbirlərinin müəyyən edilməsi
- Satış həcminin proqnozlaşdırılması

450. Qısamüddətli kontraktların fəaliyyət müddəti təqribən neçə olur?

- İki həftədən dörd həftəyə qədər
- √ İki həftədən iki ilə qədər
- İki günlük
- Beş günlük
- Bir ildən iki ilə qədər

451. Materiallara tələbatın ödənilməsini tənzimləyə bilən işlək mexanizm necə adlanır?

- Ehtiyat sistemi
- √ Kontrakt sistemi
- Sifarişlər sistemi
- “Dəqiq-vaxtında” sistemi
- Planlaşdırma sistemi

452. Tədarükatın qiymət üzrə təhlilinin sonuncu mərhələsi hansıdır?

- Məhsulun yaradılması mərhələsindən son istehlakçıya çatdırılmasında qiymət təhlili
- √ Açıq məlumatlar –valyuta, birja kursları və gömrük statistikasına əsasən qiymətlərin təhlili
- Məhsulların faydalılıq dərəcəsinə görə qiymət təhlili
- Sürüşkən qiymətlərin köməyi ilə aparılan təhlil

- Hesablanmış qiymətin təhlili
- 453.** Tədarükətin qiymət üzrə təhlilinin ilk mərhələsi hansıdır?
- Görülmüş işlər və yerinə yetirilmiş xidmətlərin ümumi dəyərində əsasən hesablanmış qiymətin təhlili
  - ✓ Məhsulun yaradılması mərhələsindən son istehlakçıya çatdırılması anındakı qiymətin təhlili zamanı müsabiqə yolu ilə şifahi danışıqlar
  - Analoji məhsulların qiymətlərinin yüksəlməsi zamanı qiymətlərin təhlili
  - Məhsul vahidinə çəkilən ilkin xərclərə görə qiymətlərin təhlili
  - Məhsulların faydalılıq dərəcəsinə görə qiymət təhlili
- 454.** Tədarükətin logistikasında təkliflərin alınması və qiymətləndirilməsinin ən geniş yayılmış forması hansı hesab edilir?
- Müsabiqə yolu ilə məhsulgöndərənlər ilə şifahi danışıqlar
  - Tender təkliflərinin verilməsi
  - Qarşılıqlı əsaslarla razılığın alınması
  - Məhsulgöndərənlərlə aparılan araşdırmalar
  - ✓ Müsabiqə yolu ilə məhsulgöndərənlər ilə yazılı danışıqlar
- 455.** Logistika məhsulgöndərənlərinin seçilməsi zamanı hansı meyarlar xüsusi əhəmiyyət kəsb edir?
- Məhsulgöndərənlərin sifarişlərinin qəbulu
  - ✓ Təklif edilən xammal, material və dəstləşdirici materialların qiyməti, material və istehsal resurslarının keyfiyyəti
  - Göstərdikləri xidmətin keyfiyyəti
  - Düzgün nəqliyyat növünün seçilməsi
  - Tədarükətin bazarının axtarılması
- 456.** Dövlət müəssisəsi və kommərsiya təşkilatlarında tədarükətin logistikasının iş prinsipində əsas fərqlərdən biri nədir?
- Təşkilatlarda daha çox keyfiyyətə üstünlük verilir
  - ✓ Dövlət təşkilatlarında təchizat prosesi satınalmalar haqqında qanuna əsasən aparılır
  - Müqavilə şərtlərinə üstünlük verilir
  - Struktur dəyişikliklərinə diqqət yetirilir
  - Dövlət təşkilatlarında daha çox qiymətə üstünlük verilir
- 457.** Tədarükətin logistikasında yerinə yetirilən əməliyyatların ardıcılığı nəyi təsdiq edir?
- Ehtiyatların səviyyəsi nəzərə alınmalıdır
  - ✓ Az logistik xərclərlə yüksək bazar mənfəəti əldə etmək
  - İstehsalçı firmanın imici nəzərə alınmamalıdır
  - Təchizatçıların təklif etdiyi müqavilə şərtləri qəbul edilməlidir
  - Məqsəd yalnız logistik servisin həyata keçirilməsidir
- 458.** Tədarükətin logistikasında məhsulgöndərənlərlə münasibətlərin qurulması zamanı hansı prinsiplərə riayət olunmalıdır?
- Yalnız əsas təchizatçıların mənafeələrini nəzərə almaq
  - ✓ Məhsulgöndərənlərlə şirkətin ümumi iqtisadi mənafeələrin üst-üstə düşməsinə nail olmaq
  - Auditin mütəmadi aparılması
  - Təchizatçıların təklif etdiyi qiyməti nəzərə almamaq
  - Təchizatçıların mütəmadi ziyarət edilməsi
- 459.** Tədiyyənin alınması üçün bank tərəfindən veksəl sahibinin tapşırığının yerinə yetirilməsi nə adlanır?
- Klirinq hesablaşma
  - ✓ Vekselin inkassasiyası
  - Nağd hesablaşma
  - Nağdsız hesablaşma
  - Çəklə hesablaşma
- 460.** Sadə veksəl göstəricilərinə aid olanı seçin:

- Məhsul partiyası
- √ Vekselin tərtib edildiyi yer və tarix
- Maliyyə vəsaitinin ayrılması
- Məhsul növü üzrə ödəmələrin yerinə yetirilməsi
- Tədiyyə balansının hazırlanması

461. Sadə veksəl göstəricilərinə hansı əməliyyat aiddir:

- Məhsulun dəyərinin ödənilməsi
- √ Tədiyyənin ödənilməsi
- Tədarükat xərcləri
- Kiçik hesablaşmaların yerinə yetirilməsi
- Klirinq

462. Verilənlərdən hansı sadə veksəl göstəricilərinə aiddir:

- Maya qiyməti
- √ Tədiyyənin müddəti
- Məhsul çeşidi qiyməti
- Məhsul seriyası
- Bazar qiyməti

463. Verilənlərdən sadə veksəl göstəricilərinə aid olanı seçin:

- Məhsulun dəyərinin hesablanması
- √ Müəyyən məbləğin ödənilməsi üçün tapşırıq
- Nağdsız hesablaşmalar
- Çeklərlə hesabların ödənilməsi
- Françayzinqlər

464. Sadə veksellər hansı göstəricilərdən ibarətdir

- Məhsulun dəyərinin ödənilməsi
- √ Sənəd mətnlərində veksəl qeydləri
- Hesablaşma hesabı
- Köçürmə əməliyyatları
- Kreditlərin verilməsi

465. Sadə veksellər neçə göstəricidən ibarətdir:

- 5.0
- √ 7.0
- 2
- 9
- 3

466. Tədarükat logistikasında funksiyalarından hansı doğru verilib?

- material ehtiyatlarının fiziki bölgüsü prosesinin təkmilləşdirməsi
- √ İstehsalçı müəssisənin sex və digər bölmələrinin maddi texniki təminatının təşkili
- firmaların logistik konsepsiyası
- ehtiyatların yaradılması
- mülkiyyət hüququnun bölgüsü

467. Hansı tədarükat logistikasının funksiyalarına aiddir?

- hazır məhsulun qablaşdırılması
- maliyyə axınlarının idarə edilməsi
- xidmətin göstərilməsi
- √ Müəssisənin anbarlarında istehsal ehtiyatlarının idarə edilməsi

- informasiya axınlarının toplanması
468. Tədarükat logistikasının funksiyalarından düzgün olanı seçin:
- Tədarükat üzərində nəzarət prosesinin tənzimlənməsi
  - ✓ İstehsalın maddi texniki təminatının planlaşdırılması və təşkili
  - İstehsalın fasiləli təşkili sxemi
  - Birsəviyyəli kanalın seçilməsi
  - Çevik istehsala nəzarət
469. Aşağıdakılardan hansı tədarükat logistikasının funksiyalarına aiddir:
- məhsul və material vasitəçilərin anbarından göndərilir
  - ✓ Materialların anbarlaşdırılması, saxlanması və istehsal istehlakına hazırlanması
  - istehsalçı - topdan ticarət- pərakəndə ticarət - istehlakçı
  - vasitəçilər özləri göndərmələri yerinə yetirir
  - məhsul və materiallar vasitəçinin anbarına daxil olmadan həyata keçirilir
470. Tədarükat bazarının tədqiqində gözlənilən ardıcılıq hansıdır?
- Anbardaxili əməliyyatlar
  - ✓ İnformasiya mənbələrinin axtarılması
  - Xidmətin artırılması
  - Məhsul göndərmələrin yerinə yetirilməsi
  - Maliyyə sənədlərinin yığılması
471. Logistika tədarükat bazarının tədqiq edən zaman ardıcılıqdan hansı doğrudur?
- yüklərin daşınma müddətinə görə
  - ✓ İnformasiyaya tələbatın təhlili
  - belə bir təsnifləşdirmə mövcud deyil
  - daha sürətli daşımalar
  - məhsul göndərmələrin fəaliyyətindən asılı olaraq məhsul göndərmələr
472. Tədarükat bazarının tədqiqi yerinə yetirilən zaman hansı ardıcılığa diqqət yetirilməlidir:
- Nəqliyyatın hərəkət marşrutunun seçilməsi
  - ✓ Tədqiqat planının işlənməsi
  - Ehtiyatların planlaşdırılması
  - Maliyyə axınlarının hərəkəti
  - Bölüşdürücü kanalların müəyyənəşdirilməsi
473. Tədarükat logistikasında bazarın tədqiqində yerinə yetirilən ardıcılıqdan doğru olanı seçin:
- Maya qiyməti
  - ✓ Məsələnin qoyuluşu
  - Məhsul çeşidi qiyməti
  - Məhsul seriyası
  - Bazar qiyməti
474. Tədarükat bazarının tədqiqi zamanı hansı ardıcılıq gözlənilməlidir:
- İnfarmatorların düzgün seçilməsi
  - ✓ Bazar probleminin müəyyənəşdirilməsi
  - İnformasiyanın tədqiqi
  - Ödəmə şərtlərinin rəsmiləşdirilməsi
  - Bölüşdürücü kanallarda vasitəçilər
475. Müəssisədə nəyin və nə qədər tədarük edilməsi məsələsini hansı şöbə icra edir?



- Təchizat şibəsi
  - √ İstehsal şöbəsi
  - Agentlər
  - Dilerlər
  - Məhsulgöndərənlər
- 476.** Tədarükat zamanı material axınlarında diqqətə alınmalı olan variantlardan doğru olanı seçin:
- Axınların düzgün idarə edilməsi
  - √ Anbar işlərinin təşkili
  - Informasiyanın ötürülməsi
  - Müqavilə şərtlərinin rəsmiləşdirilməsi
  - Bölüşdürücü kanalların seçilməsi
- 477.** Material axınlarının tədarükündə nəzərə alınmalı olan şərtlərdən hansı düzgün verilmişdir:
- Ehtiyatların yaradılması
  - √ Tədarük olunan xammalın çatdırılmasının təşkili
  - Informasiyanın açıqlanması
  - Müqaviləsiz işlərin icrası
  - Bölüşdürmənin yerinə yetirilməsi
- 478.** Material axınlarının tədarükü zamanı nəzərə alınmalı olan şərtlərdən birini seçin:
- Nəqliyyatın təsnifatlaşdırılması
  - İnformasiyanın toplanması
  - Material axınlarının ötürülməsi
  - Məhsulların qablaşdırılması
  - √ Müqavilənin bağlanması
- 479.** Mövsümi ehtiyatlar əsasən bunlarla əlaqədardır:
- ayrı-ayrı mövsümlərdə satıcıların qiymət siyasətindəki tərəddüdlərlə
  - məhsullara olan mövsümi tələblə
  - müəssisələrin məhsul istehlakında əks olunan təbii hadisələrlə
  - ilin müəyyən mövsümlərində müəssisələrin fəaliyyət xüsusiyyətləri ilə
  - √ istehsalın, istehlakın və nəqletmənin mövsümi olmaları ilə
- 480.** Əmtəə dövriyyəsi prosesindəki rolundan asılı olaraq ehtiyatların təsnifatı:
- istehsal və satış
  - √ istehsal sferası, dövriyyə sferası
  - istehsal, bölgü, mübadilə və istehlak sferasının
  - dövlət və ərazi
  - hazırlıq, sığorta və mövsümi
- 481.** Ehtiyatların əsas funksiyaları:
- alıcıların sifarişlərinin yerinə yetirilməsinin təmin edilməsi
  - material resurslarının istehsalı, bölgüsü və istehlakı arasında ahəngdarlığın təmin edilməsi
  - risklərin və rəqabət mübarizəsinin idarə edilməsi, müəssisənin mənfəətliliyinin və rentabelliyyəsinin təmin edilməsi
  - √ istehsal, nəqletmə və istehlak mərhələləri arasında yaranan uyğunsuzluğun aradan qaldırılması
  - sexlərin və sahələrin lazım olan materiallarla təmin edilməsi
- 482.** Ehtiyatların yaranması səbəbləri bunlardır:
- istehsal və maliyyə risklərinin sığorta edilməsi
  - istehsal infrastrukturunu ilə kifayət qədər təmin edilməməsi amilləri
  - istehsal və istehlakın zaman və məkan kəsiyində üst-üstə düşməməsi
  - √ təkrar istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi

- təbii və coğrafi, texniki-texnoloji, təşkilati-iqtisadi, iqtisadi amillər
- 483.** Məhsulgöndərənlərlə uzunmüddətli nümunəvi kontraktların bağlanması nəzərdə tutan sifarişlər üzrə təchizat sisteminin məqsədi nədən ibarətdir?
- Gecikmələrin qarşısının alınması
  - Gəlirlərin bölüşdürülməsi
  - Ehtiyatların kəskin surətdə azalması
  - Konveyer istehsalı şəraitində məhsulgöndərmələrin idarə edilməsi
- ✓ Materiallara tələbat yarandıqca tərtib edilmiş sifarişlərin məhsulgöndərənlərə təqdim edilməsi
- 484.** JİT metodunun azalması zamanı hansı axınlar minimumlaşır?
- Kadr axını
- ✓ Ehtiyatlar
- İnformasiya axını
  - Maliyyə axını
  - Material axını
- 485.** JİT metodu nə üçün logistik sistemdə tətbiq olunur?
- Materialların saxlanması
  - Saxlama şəraitinin optimallaşdırılması
- ✓ Ehtiyatların səviyyəsinin kəskin surətdə azalması
- Ehtiyatların maksimumlaşdırılması
  - Anbarların saxlama xərcləri
- 486.** Müəssisə ehtiyatları yaradır:
- maliyyə vəsaitlərinin ehtiyat formasında dondurulmasından yaranan itkilərin azaldılması üçün
  - məhsulların zay olması riskinin azaldılması üçün
  - informasiyanın saxlanması üçün
  - məhsulların saxlanması ilə məşğul olan heyətin əmək haqqı xərclərinin azaldılması üçün
- ✓ kiçik məhsul partiyalarının yüksək qiymətlə alınmasından yaranan itkilərin azaldılması üçün
- 487.** Mövsümi ehtiyatlar əsasən əlaqədardır:
- Ayrı-ayrı mövsümlərdə satıcıların qiymət siyasətindəki tərəddüdlərlə
  - İlin müəyyən mövsümlərində müəssisələrin fəaliyyət xüsusiyyətləri ilə
  - Müəssisələrin məhsul istehlakına əks olunan təbii hadisələrlə
- Məhsullara olan mövsümi tələblə
- ✓ İstehsalın, istehlakın və nəqletmənin mövsümi olmaları ilə
- 488.** Ömtəə dövriyyəsi prosesindəki rolundan asılı olaraq ehtiyatların təsnifatı:
- Hazırlıq, sığorta və mövsümi
  - İstehsal, bölgü
  - Dölet və ərazi
  - İstehsal və satış
- ✓ İstehsal sferası, dövriyyə sferası
- 489.** Ehtiyatların əsas funksiyaları:
- Alıcıların sifarişlərinin yerinə yetirilməsinin təmin edilməsi
  - Material resurslarının istehsalı, bölgüsü və istehlakı arasında ahəngdarlığın təmin edilməsi
  - Risklərin və rəqabət mübarizəsinin idarə edilməsi
- ✓ İstehsal, nəqletmə və istehlak mərhələləri arasında yaranan uyğunsuzluğun aradan qaldırılması
- Səxslərin və sahələrin lazım materiallarla təmin edilməsi
- 490.** Yeddi R miksi müəssisə üçün önəmlidir çünki...

- √ Onun sayəsində minimum məsrəflərlə maksimum keyfiyyətli məhsul hazırlayacaq
- Yeni strategiyalar yaradacaq
- Yeni məhsullar istehsal edəcək
- Məhsulları anbara yerləşdirəcək
- Ehtiyatları maksimum şəkildə əldə edəcək

491. Material ehtiyatlarının vaxta görə təsnifləşdirilməsi özündə hansı elementi birləşdirmir?

- Uzun müddət istifadə edilməyən
- Zəmanətli
- Maksimum arzu edilən
- Cari
- √ Tez xarab olan məhsullar

492. Material ehtiyatlarının saxlanma yerlərinə nələr aid edilir?

- Zəmanət ehtiyatları
- Sığorta və keçici
- Mövsümi
- Cari
- √ İstehsal və əmtəəlik ehtiyatlar

493. Ehtiyatların yaradılması müəssisəyə nə verir?

- Nəqliyyat xərclərinin yaradılması
- Tədarükat bazarının vaxtında aşkarlanması
- √ İstehsal prosesinin fasiləsizliyinin təmin edilməsi
- Lazımsız məsrəflərin xərclənməsi
- İnformasiya axınlarının vaxtında işlənməsi

494. Keçici ehtiyatların mahiyyəti nədir?

- Maksimum arzu edilən ehtiyatlardır
- Bir il ərzində istifadə edilən ehtiyatlardır
- Uzun müddət istifadəsi nəzərdə tutulan ehtiyatlardır
- Mövsümlə bağlı yaradılan ehtiyatlardır
- √ Bir il ərzində istifadə edilməyən və növbəti ilə keçən ehtiyatlardır

495. “Dəqiq vaxtında” logistik konsepsiyasının hansı cəhəti xarakterizə edilmir:

- √ Yükdəşimlərin operativliyi.
- Hazır məhsul istehsalının və məhsul göndərmələrin böyük olmayan həcmi;
- Səmərəli informasiya təminatı;
- Material resursları, bitməmiş istehsal qalığının və hazır məhsul üzrə minimum ehtiyatın həcmi;
- İstehsal tsiklinin qısalığı;

496. Ehtiyatlar logistikasında “JIT” konsepsiyasının rolu nədən ibarətdir?

- √ Ehtiyatları formalaşdırmaq və onların saxlanması ilə bağlı xərcləri minimumlaşdırmaqdan ibarətdir
- Maksimum səviyyədə ehtiyatların yaradılması
- Qablaşdırma və taralaşdırma işlərinin səmərəli şəkildə yerinə yetirilməsi
- Məhsul göndərənlərin seçilməsi
- Məhsulların lazımı sayda çatdırılması

497. Ehtiyatların idarə edilməsi sistemində həll edilən əsas xüsusiyyətlərdən hansı doğru deyil?

- Sifarişlərarası vaxt intervalının təyin edilməsi
- Müxtəlif səviyyəli anbarlarda ehtiyatların cari səviyyəsinin uçuğu
- Zəmanətli ehtiyatlarının həcmünün müəyyənləşdirilməsi

- √ İnformasiyanın işlənməsi
- Sifariş həcmnin hesablanması

**498.** Mövsümi ehtiyatlar nə vaxt yaradılır?

- Qısa müddət istifadə üçün
- İstənilən zaman
- Bir il ərzində
- √ Hər mövsümə uyğun
- Uzun müddət istifadə üçün

**499.** Cari ehtiyatların yaradılma məqsədi nədir?

- Mövsümlə bağlı yaradılan ehtiyatlar
- Uzun müddət istifadə üçün nəzərdə tutulur
- İstənilən zaman
- √ Bir il ərzində istifadə üçün yaradılan ehtiyatlar
- Qısa müddət üçün nəzərdə tutulur

**500.** Material ehtiyatları hansı xüsusiyyətinə görə təsnifləşdirilir

- İnformasiyaların elektron mübadiləsi
- Məhsulgöndərmə
- Vasitəçilər, agentlər
- √ Saxlanma yerlərinə, icraetmə funksiyasına, vaxta görə
- Brokerlər, distrubüterlər

**501.** Logistikada xidmətin neçə növü var?

- 5
- 7
- 2
- 9
- √ 4.0

**502.** Anbar təchizat forması nədir?

- məhsul və materiallar vasitəçinin anbarına daxil olmadan həyata keçirilir
- logistikada tranzit məhsulgöndərmələr yoxdur
- məhsul birbaşa göndərilir
- √ məhsul və material vasitəçilərin anbarına göndərilir və ondan sonra istehlakçıya satılır
- istehsalçı - topdan ticarət- pərakəndə ticarət - istehlakçı

**503.** Anbar:

- məhsulların anbarlaşdırılması üçün qurğudur
- istehlakçıların material resursları ilə fasiləsiz təminat vasitəsidir
- nəqliyyat vasitələrinin yerləşdiyi yer
- anbar ümumi logistik sistemin tərkib hissəsi deyil
- √ material ehtiyatlarının qəbul edilməsi, saxlanması və istehsal istehlakına hazırlanması üçün nəzərdə tutulan qurğudur

**504.** İxtisaslaşma dərəcəsinə görə isə taralar:

- dar və geniş
- çoxdövriyyəli
- üstü açıq və qapalı
- √ ixtisaslaşmış və universal tara
- nəqliyyat (xarici) tarası

**505.** Fiziki-kimyəvi və konstruksiyasınə görə taraların təsnifatı:

- həcm tarası
- taxta taralar
- dəmir tara
- qəfəsələr
- ✓ Sökülməyən taraya, sökülən-qatlanan taraya, bərk və yumşaq taralar

**506.** Qablaşdırma əsasən aşağıdakı funksiyaları yerinə yetirmir:

- saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;
- məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;
- məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;
- logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi
- ✓ Nəqliyyatın düzgün seçilməsi

**507.** Firma və təşkilatları məhsulların anbarlaşdırılmasına təsir göstərməyən amil hansıdır?

- istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün material resurslarının anbarlaşdırılması və tədarükü proseslərinin az xərclərlə başa gəlməsi;
- bazarın coğrafi baxımdan müəyyən geniş hissəsinin əhatə edilməsi;
- istehsalda və nəqləmədə istehsal güclərindən, texnoloji avadanlıqlardan yaxşı istifadə etməklə logistik xərclərin azaldılması;
- anbarlaşdırma istehsal prosesinin tərkib hissəsi olduğundan əməli menecmentin tələblərinin ödənilməsi;
- ✓ bazar tədqiqatlarının nəticəsinin tətbiqi

**508.** İçərisindəki məhsulların formasını qəbul edir, alır və məhsulları fiziki təsirlərdən qoruyur. Bu hansı tara növüdür?

- Bərk tara
- Sökülməyən taralar
- Tara avadanlıqları
- ✓ Yumşaq tara
- Nəqliyyat tarası

**509.** Həm məhsulla birlikdə , həm də onsuz öz formasını saxlaya bilmək qabiliyyətinə malikdir. Bu hansı tara formasıdır?

- Sökülən-qatlanan tara
- İstehlak tarası
- Yüngül tara
- ✓ Bərk tara
- Yumşaq tara

**510.** Qablaşdırmanın yerinə yetirilməsi üçün neçə tələb vardır?

- 3.0
- 9.0
- 7.0
- 4.0
- ✓ 6.0

**511.** Taralara nələr aid edilir?

- bağlamalar
- Paketlənmə
- qablaşdırma
- kağız paketlər
- ✓ Bidonlar, qəfəsələr, flakonlar

**512.** Məhsulun qabla birlikdə ümumi çəkisi ilə xalis çəkisi arasında fərqi ifadə edir. Bu nədir?

- Anbar
- ✓ Tara

- Paketlənmə
- Nəqliyyat
- Qablaşdırma

**513.** Saxlama texnikasına aid edilir:

- baza və anbarların texniki vasitələri
- hazır məhsul anbarında məmulatların qəbulu və saxlanması sistemi
- anbar işçilərinin fərdi imkanları
- məmulatların saxlanması üçün təmin edilməsinə istiqamətlənmiş tədbirlər kompleksi
- ✓ yüklərin saxlanması və yerləşdirilməsi qayda və üsulları

**514.** Saxlama şəraiti dedikdə bunlar başa düşülür:

- yüklərin saxlanılmasını təmin edən amillər kompleksi
- istehsal ehtiyatları anbarlarında yaradılan temperatur və s. rejimi
- materialların saxlanması mühüti
- əmtəələrin (yüklərin) qəbul edilməsi, yerləşdirilməsi, kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi sistemi
- ✓ əmtəələri (məhsulları) əhatə edən mühit: temperatur, nəmlik, işıqlama, qazlaşma, vibrasiyalar və s.

**515.** İxtisaslaşma dərəcəsinə görə isə taralar:

- nəqliyyat (xarici) tarası
- üstü açıq və qapalı
- çoxdövriyyəli
- ✓ ixtisaslaşmış və universal tara
- dar və geniş

**516.** Funksional təyinatına görə taraların hansı doğru deyil?

- istehlak (daxili) tarası;
- birdövriyyəli;
- ✓ qəfəsələr
- nəqliyyat (xarici) tarası;
- çoxdövriyyəli;

**517.** Fiziki-kimyəvi və konstruksiyasına görə taraların təsnifatı:

- dəmir tara
- qəfəsələr
- taxta taralar
- həcm tarası
- ✓ Sökülməyən taraya, sökülən-qatlanan taraya, bərk taralar, yumşaq taralar

**518.** Qablaşdırma əsasən aşağıdakı funksiyaları yerinə yetirmir:

- saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;
- məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;
- logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi
- məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;
- ✓ nəqliyyatın idarə edilməsi

**519.** Brutto nədir?

- aməhsulun təmiz tarasız çəkisidir
- ✓ məhsulun tara ilə birlikdə çəkisidir
- Taranın çəkisidir
- məhsulun ümumi çəkisidir
- xammalın saxlanmasıdır

520. Netto nədir?

- xammal və materiallar məcmusudur...
- ✓ məhsulun təmiz tarasız çəkisidir
- material resurslarına tələbat normasıdır
- Məhsulun qabının çəkisidir
- məhsulun tara ilə birlikdə çəkisidir

521. Geniş çeşidli ixtisaslaşdırılmış anbarlarda məhsullar hansı kateqoriya üzrə saxlanılır?

- Oda davamlı məhsullar
- ✓ Qara və əlvan metalın və bütün ərzaq məhsullarının növləri
- Arpa
- Taxta-şalban
- Taxıl

522. Anbar logistikasında ənənəvi qablaşdırma materiallarına aid deyil:

- Dəmir
- ✓ Plazma, rezin
- Kağız
- Kisələr
- Taxta

523. Qablaşdırmada yayılmış ştabelləşdirmə formalarıdır:

- Taralar
- ✓ Kərpic yığılı, dairəvi yığılı, sıra ilə yığılı, blok üsulu ilə yığılı
- Meşə materialları, kağız məmulatları
- Polietilen materiallar
- Müxtəlif ölçülü qablaşdırmalar

524. Yüklərin daşınması zamanı daşıma keyfiyyətinə təsir göstərə bilər:

- Xarici-təbii mühit
- ✓ Temperatur
- ətraf mühit
- coğrafi mühit
- Vaxt

525. Qablaşdırma xərcinə aid deyil:

- Qablaşdırma üçün lazım olan xərclər
- ✓ Qablaşdırma şirkətlərində adminstrasiyanın ümumi xərcləri
- Qablaşdırma materiallarının işlənməsi üzrə xərclər
- Qablaşdırmada utulizasiya xərcləri
- Məhsulların qablaşdırılması zamanı əllə idarə etmə

526. Qabın üzərində yerləşdirilən kod qablaşdırmanın hansı funksiyasını əks etdirir?

- Marketing funksiyası
- ✓ İnformasiya funksiyasını
- Tara funksiyası
- Qiymətin əmələ gəlməsini
- Qoruyucu funksiya

527. Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 240 ton, anbarın 1 m<sup>2</sup>-inə düşən yük 0,6 ton/m<sup>2</sup> –dir. Cavablardan hansında anbarın faydalı sahəsi düzgün göstərilmişdir.

- 390 m<sup>2</sup>

- √ 400 m2
- 420 m2
- 450 m2
- 410 m2

528. Məhsulları qablaşdırarkən müəssisədə bu qərarları logistik şöbə qəbul edir:

- Qablaşdırmanın üzərindəki şəkli
- √ Qabın ölçüsü, qablaşdırmanın bərkliyini
- Qiymətin yazılmasını
- Qabın üzərindəki reklam mətni
- Dil və orfoqrafik səhvlərin düzəldilməsini

529. Yükləmə hansı göstərici ilə xarakterizə olunur?

- Məhsulun əmələgəlmə mənbəsi
- √ Saxlama rejimi və qablaşdırma, yükləmə-boşaltma və daşıma üsulu
- Yükləmə vahidinə görə
- Məhsulun formasına görə
- Saxlama temperaturu ilə

530. Ehtiyatların saxlanması hansı xərclərə aid deyil?

- Anbar saxlanması üzrə xərclər
- √ Nəqliyyat daşımaları üzrə xərclər
- Nəqliyyatın intellektual idarə edilməsi
- Avadanlıqların saxlanması xərcləri
- Kapital xərclər

531. Avropa Logistlər Assosiasiyası ELA nə zaman yaranmışdır?

- 1998.0
- √ 1984.0
- 2001.0
- 1974.0
- 1951.0

532. VARRANT nədir?

- Yükləmənin sadə formasıdır
- √ İki hissədən ibarət anbar şəhadətnaməsi
- Yükləmədə vasitəçidir
- Qablaşdırmaya cavabdeh olan şəxs
- Yükləməyə zəmanətidir

533. Logistika qablaşdırmanın əsas funksiyaları verilənlərdən hansıdır?

- Təminatçı
- √ Zədələrdən qoruma, informasiya, nəql etmə və yükləmə emalı funksiyası
- Müdafiəçisi
- İdarəetmə funksiyası
- Bazis

534. Qablaşdırma logistik sistemin məsrəf normasına və məhsuldarlığına birbaşa formada təsir göstərmir. Belə xərclərin elementləri aşağıdakılardan ibarət deyil:

- Qablaşdırma materiallarının əldə edilməsi üzrə xərclər
- Dizayn işlərinin yerinə yetirilməsi
- Məhsulların qablaşdırılması üzrə avtomatlaşdırılmış qaydalar
- √ Qablaşdırma zamanı marketing tərəfindən aparılan tədqiqat xərci



- Qablaşdırma xərcləri marketingə aiddir

535. Lojistika sahəsində outsorsinq nədir?

- Xarab olmuş material resursunun istehlakçılara geri qaytarılması
- ✓ Xarici resursların istifadəsi, şəxsi biznes-prosesdən imtina və digər təşkilatda bu biznes prosesin həyata keçirilməsi üzrə xidmətlərin əldə edilməsidir
- Nəqliyyat xidmətinin tərkib hissəsi
- Anbar daxili xidmətdir
- Keyfiyyətsiz məhsulların seçilməsi və utilizasiyası

536. Yük nədir?

- Yük-istehsal olmamış material resursudur
- ✓ Yük- nəql edilməyə qəbul edilmiş xammal, material və s.
- Yük-daşınmasını gözləyən, anbarda səliqəli yığılmış material resursudur
- Yük- informasiya mənbəyidir
- Yük-avadanlıq və materiallardır

537. İxtisaslaşdırılmış anbarlar bölünür:

- Geniş miqyaslı
- ✓ Dar ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış, geniş çeşidli
- Soyuducu anbarlar
- Xüsusi təyinatlı
- Standart tipli

538. İxtisaslaşdırılmış anbarlar neçə yerə bölünür:

- 5.0
- ✓ 3.0
- 9.0
- 2.0
- 7.0

539. Funksional xüsusiyyətinə görə anbarların hansı növü doğru deyil?

- Xüsusi anbarlar
- Alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün təyin edilən komission anbarlar
- ✓ Qoruyucu açıq anbarlar
- Anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları
- İstehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatı anbarları

540. Bazarda fəaliyyətinin formasından asılı olmayaraq hər bir təsərrüfat subyektinin ixtiyarında, sərəncamında olan anbarlar başa düşülür. Bu hansı anbar növüdür?

- Dövlət anbarları
- ✓ Xüsusi anbarlar
- Bələdiyyə anbarı
- Şərikli anbarlar
- Ticarət mərkəzinin anbarı

541. Odadavamlılıq dərəcəsinə görə anbarlar bölünür:

- Qurğular, rezervuarlar
- ✓ Yanmayan, çətin yanan, tez alışan
- Buzlu anbarlar
- Tez yanan, rütubətli anbarlara
- Qoruyucu , açıq anbarlar

542. Məkanca yerləşməsi və fəaliyyət miqyasına görə anbarlar bölünür:

- Universal anbarlara
- ✓ Mərkəzləşdirilmiş, sahəvi, sexyanı
- Açıq, xüsusi
- İstehsaldaxili anbarlar
- Yarımbağlı, qapalı anbarlara

543. Binanın quruluşu və konstruksiyasına görə anbar növlərindən hansı doğru deyil:

- Bağlı
- ✓ Universal və qarışıq
- Açıq
- Xüsusi
- Yarımbağlı

544. Saxlanılan materialın növünə və xarakterinə görə anbarlar bölünür:

- Ümumi və fərdi
- ✓ Universal və ixtisaslaşmış
- Bağlı və açıq
- Yarımbağlı və qapalı
- Tək növlü anbarlar

545. Fəaliyyət xarakterinə görə anbarlar bölünür:

- Nəqliyyat vasitələri anbarlarına
- ✓ Material, istehsaldaxili, satış-əmtəlik anbarlara
- Tara təsərrüfatına
- Ehtiyatların saxlanması görə
- Satış, informasiya, vasitəçi

546. Sənaye müəssisələrinə məxsus olan anbarlar neçə növ əlamətə görə təsnifləşdirilir?

- 2.0
- ✓ 3.0
- 6.0
- 9.0
- 5.0

547. Anbarların əsas funksiyalarına hansı aid deyil?

- İstehsal edilən məhsul çeşidinin tələblərə uyğun olaraq istehlakçı çeşidlərinə dəyişdirilməsi
- ✓ Satış kanallarının seçilməsi
- Məhsulgöndərənlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili
- Xidmətlərin göstərilməsi
- Anbarlaşdırma və saxlama

548. “Dəqiq vaxtında” logistik konsepsiyasına aid olan cəhəti göstərin:

- Yolda olan ehtiyatlara nəzarət
- ✓ hazır məhsul üzrə minimum ehtiyatın həcmi
- Tədarükətin yerinə yetirilməsi
- Axınların idarə edilməsi
- Reklam xərclərinin yerinə yetirilməsi

549. “JIT” logistik konsepsiyasının xarakterik cəhətinə aid olanı seçin :

- Tələbatın planlaşdırılması
- Material axınının seçilməsi

- Qiymətlərə nəzarətin azalması
- √ bitməmiş istehsal qalığı
- Tələbin formalaşması

550. Logistik konsepsiya sayılan “JIT” xarakterizə edilir:

- Ehtiyatları minimumlaşdırmaq
- Maksimum sayda ehtiyat saxlamaq
- Məhsulun sayının artması
- Keyfiyyətin yüksəldilməsi
- √ Material resursları

551. “Dəqiq vaxtında” logistik konsepsiyası hansı amilə görə xarakterizə olunur:

- Zəruri təlimatların verilməsi
- Anbarların sistemləşdirilməsi
- Qiymətin təyini
- √ İstehsal tsiklinin qısalığı
- Taralaşdırmanın sürətləndirilməsi

552. Logistik konsepsiya olan “Lean Production” mikrologistik konsepsiyasına verilmiş elementlərdən aiddir:

- Qiymət
- Material axını
- Nəqliyyat növü
- √ Çevik istehsal texnologiyaları
- Reklam kompaniyası

553. “Lean Production” mikrologistik konsepsiyasına aid olan əsas komponentlərə hansı aiddir:

- Tələbin formalaşması
- Qiymətlərə nəzarətin azalması
- Material axınının seçilməsi
- √ Minimum ehtiyat
- Tələbatın planlaşdırılması

554. Aşağıda verilmiş “Lean Production” mikrologistik konsepsiyasının komponentlərinə elementlərdən hansı biri aiddir:

- √ Yüksək keyfiyyət
- Nəqliyyat növü
- Qiymət
- Material axını
- Reklam kompaniyası

555. “Lean Production” mikrologistik konsepsiyasının əsas komponentlərinə neçə element aiddir:

- 5
- 4
- 7
- √ 3.0
- 9

556. Tədarükat logistikasına məhsul istehsalçılarının diqqət yönəltmələrinə səbəb hansı amildir?

- Hazır məhsul istehsalının və məhsulgöndərmələrin böyük olmayan həcmi
- Məhsulgöndərən və istehlakçı bazarının təhlili
- Material axınının optimal hərəkəti
- Nəqliyyat növünün seçilməsi
- √ İdarəetmə sahəsində yeni elmi metodların işlənilib hazırlanması

557. Məhsul istehsalçılarının tədarükat logistikasına diqqət yönəltmələrinin üç səbəbindən biri hansıdır?

- Tələbatın planlaşdırılması
- Material axınının seçilməsi
- Qiymətlərə nəzarətin azalması
- ✓ Yanacaqın qiymətinin qalxması
- Tələbin formalaşması

558. MRP 2 sisteminin tərkibinə hansı bloklar daxildir:

- Materialın anbarlaşdırılması
- Tədarükatın planlaşdırılması
- Nəqliyyatın seçilməsi
- ✓ Tələbin proqnozlaşdırılması və idarə edilməsi
- Hazır məhsulun yüksək keyfiyyəti və logistik servis

559. Ali logistik sistemlər idarəetmədə daha çox hansı amilə diqqət edirlər?

- giriş, çıxış
- milli
- ✓ Xarici və daxili
- beynəlmiləşmiş
- qlobal

560. Hazır məhsul istehsalının və məhsulgöndərmələrin böyük olmayan həcmi hansı logistik konsepsiyanın xarakterik cəhətidir?

- MRP konsepsiyası
- ✓ “Dəqiq vaxtında” logistik konsepsiyası
- MRP 1 konsepsiyası
- MRP2 konsepsiyası
- DRP konsepsiyası

561. İqtisadiyyatın mezostrukturlaşdırılması prosesi dünyanın hansı yerində daha da fərqli aparılır?

- Avropada
- ✓ Şərqdə və qərbdə
- Şimalda
- Cənubda
- Afrikada

562. Ölkənin inzibati-ərazi bölgüsünə görə təsnif edilən logistik sistemlər hansı növlərinə görə fərqlənir?

- Beynəlxalq
- ✓ Rayon, şəhər, vilayət, diyar, region
- Müəssisədaxili
- Müəssisəxarici
- Kəndlərarası

563. Aşağıdakılardan logistik sistemin fəaliyyət prinsipinə aid olanı seçin:

- Keyfiyyət nəzarət
- Riyazi hesablama
- Təşəbbüskarlıq
- ✓ Dəqiq hesablama
- Texniki təminat

564. Logistik sistemin fəaliyyət prinsiplərindən biridir:

- Əlaqələr
- ✓ Rasionallıq

- Elmlilik
- İnteqrativlik
- Stabillik

**565.** Verilənlərdən hansı logistik sistemin fəaliyyət prinsiplərindən birinə aiddir:

- Sistemlilik
- √ Uyğunluq
- Təşkil, əlaqələr
- İerarxialıq
- Effektivlik

**566.** Logistik strategiyanın işlənilib hazırlanmasında əsas vəzifələrdən biri nədir?

- Anbardaxili əməliyyatlar
- Axımların hərəkəti
- Nəqliyyatın tənzimlənməsi
- √ Logistik tədbirlərin planlaşdırılması və təşkili
- Maliyyə axımlarının təşkili

**567.** Firmanın təşkilati strukturu kateqoriyası əsasında təhlilin aparılması neçə istiqamətdə həyata keçirilir:

- 5
- √ 3
- 9
- 2
- 7

**568.** “Lean Production” mikrologistik konsepsiyasının əsas komponentlərinə hansı elementlər aiddir:

- Bazis, açar
- √ Yüksək keyfiyyət, minimum ehtiyat, çevik istehsal texnologiyaları və s.
- Dəqiq vaxtında
- Minimum ehtiyatlar
- Təminədiçi

**569.** MRP 1 sistemini ilk dəfə olaraq yaradan amerikalı tədqiqatçısı kimdir?

- Aristotel
- √ Orlişkin
- Javel
- Jake Nilson
- Pavlik

**570.** MRP1 konsepsiyasının mahiyyətini nə təşkil edir?

- Fasiləsiz işin təşkili
- √ Əmtəəlik məhsul ehtiyatlarının kompyuterləşdirilmiş idarəetmə metodudur.
- Tələbatın reallaşdırılması
- Material axımının idarə edilməsi
- Minimum ehtiyatın yaradılması

**571.** Logistik konsepsiya sayılan “Dəqiq vaxtında” hansı xüsusiyyətlərinə görə seçilir:

- Keyfiyyətin idarə edilməsi
- √ İstehsal tsiklinin qısalığı, material resursları və hazır məhsul üzrə minimum ehtiyatın həcmi
- əlavə ehtiyat elementləri
- qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
- Logistik sistemin göstəriciləri

572. Logistik sistemə münasibətinə görə daxili informasiya axınlarına hansı şəbəkə xidmət göstərir?
- Daxili şəbəkə
  - ✓ İNTRANET
  - Poçt
  - Rabitə xətti
  - Mezologistik
573. Logistik sistemə münasibətinə görə xarici informasiya axınlarına hansı şəbəkə xidmət göstərir?
- İNTRANET
  - ✓ İNTERNET
  - Milli şəbəkə
  - Korporativ şəbəkə
  - KANBAN
574. Logistik sistemlərin fəaliyyətinə monitorinq mexanizmindən istifadə etməklə dövlət müdaxiləsi neçə yolla həyata keçirilir?
- 6
  - ✓ 3.0
  - 2
  - 9
  - 5
575. İstehsal ediləcək hazır məhsulların substansiyasını təşkil edən material resurslarının istehsalçı müəssisədən istehlakçı müəssisəyə çəkilən xərcləri. Bu hansı xərclərdir?
- Maliyyə xərcləri
  - ✓ nəqliyyat xərcləri
  - Bölüşdürücü xərclər
  - Ehtiyatların yaradılması xərcləri
  - Anbar xərcləri
576. Anbarların tikilməsi, saxlanması, anbar heyətinə əmək haqqının verilməsi, inzibati-idarəetmə xərcləri. Bu hansı kateqoriyadır?
- Nəqliyyat xərcləri
  - ✓ Anbar xərcləri
  - Tədarükat xərcləri
  - İdarəetmə xərcləri
  - Maliyyə xərcləri
577. Logistik sistemdə konsepsiyanın tərifinin doğru olanını seçin:
- Konsepsiya bütün axınların idarə edilməsidir
  - Logistik sistemlərin qarşıya qoyduğu məqsədləri reallaşdırmaqdır
  - Elementlərdən ibarət olub istehsal sahəsinin idarə edilməsidir
  - ✓ Baxışlar sistemi olub hadisə və proseslərin bu və ya digər dərəcə də başa düşülməsi kimi izah edilir.
  - Anbar təsərrüfatının idarə edilməsidir
578. “Zəif istehsal” konsepsiyasında əsas diqqət nəyə yönəlir?
- Məhsulgöndərənlərin seçilməsinə
  - ✓ İstehsalın ümumi təminatına
  - İstehsalçı firmalara
  - Vasitəçilərin seçilməsinə
  - Tədarükat xərclərinə
579. DRP-2 sistemi ilk dəfə olaraq hansı ölkədə meydana gəlmişdir?
- Avstryada

- Belçikada
- Almaniyada
- ✓ Amerikada
- Fransada

580. Neçənci illərdə DRP-2 sistemi meydana gəldi?

- 1930.0
- 1950.0
- 1920.0
- 1970.0
- ✓ 1980.0

581. MRP sisteminin əsas məqsədi nədir?

- Nəqliyyat xərclərini planlaşdırmaq
- İnformasiya toplamaq
- İşdə fasiləsizliyi təmin etmək
- ✓ Hazır məhsul istehsalını planlaşdırmaq üçün material resurslarına tələbatın həcmi müəyyənləşdirmək və material resurslarını istehlakçılara çatdırmaq;
- Ehtiyatlar yaratmaq

582. MRP 1 sisteminin yaradıcılarından biri hesab edilən amerikan tədqiqatçısı kimdir?

- Aristotel
- Javel
- ✓ Orlişkin
- Jake Nilson
- Pavlik

583. Əmtəlik məhsul ehtiyatlarının kompyuterləşdirilmiş idarəetmə metodudur. Bu hansı konsepsiyadır?

- MRP2
- MRP 3
- KANBAN
- JİT
- ✓ MRP 1

584. “Dəqiq vaxtında” logistik konsepsiyası hansı cəhətlərinə görə xarakterizə olunur:

- əsas və köməkçi sex və sahələrin planlaşdırılması ilə
- ətraf mühitin marketinq tədqiqi
- ✓ İstehsal tsiklinin qısalığı, material resursları, bitməmiş istehsal qalığının və hazır məhsul üzrə minimum ehtiyatın həcmi
- material resurslarına tələbatının aşkar edilməsi
- məhsul istehsalı həcmi müəyyənləşdirilməsi

585. JİT konsepsiyasının mahiyyəti nədən ibarət idi?

- Maksimum sayda ehtiyat saxlamaq
- ✓ ehtiyatları minimumlaşdırmaq
- Keyfiyyətin yüksəldilməsi
- Tədarükə yaxşılaşdırılması
- Məhsulun sayının artması

586. JİT konsepsiyası hansı illərdə tətbiq edilməyə başlamışdır?

- 1930.0
- 1940.0
- 1980.0
- ✓ 1950.0

- 1920.0

587. “Dəqiq-vaxtında” konsepsiyası harada yaranmışdır?

- √ Yaponiya
- Kanada
- Almaniya
- Fransa
- İngiltərə

588. İstehsal ediləcək hazır məhsulların özlərinin və dəstləşdirici məmulatların istehsalçı müəssisədən istehlakçı müəssisəyə çatdırılmasına çəkilən xərclər. Bu hansı xərclərdir?

- Bölüşdürücü xərclər
- Maliyyə xərcləri
- Anbar xərcləri
- √ Nəqliyyat xərcləri
- Ehtiyatların yaradılması xərcləri

589. Anbarların tikilməsi və saxlanması, anbar heyətinə əmək haqqının verilməsi, inzibati-idarəetmə xərcləri. Bu hansı kateqoriyadır?

- √ anbar xərcləri
- İdarəetmənin təşkili
- Nəqliyyat xərcləri
- Maliyyə xərcləri
- Tədarük xərcləri

590. Məhsul istehsalı üçün material resurslarına sifarişlərin verilməsi prosedurunun təşkili, material qiymətlərinin tədarüki. Bu hansı kateqoriyadır?

- xidmətin seçilməsi
- sistemin təşkili
- Ehtiyat xərcləri
- √ nəqliyyat-tədarük xərcləri
- Ehtiyatların yaradılması və saxlanması xərcləri

591. Konsepsiya anlayışını necə izah edilir?

- Hissələrdən təşkil olunmuş müəyyən bütövlük yaradan və bir-biri ilə qarşılıqlı əlaqədə olan prosesdir
- Logistik sistemlərin qarşıya qoyduğu məqsədləri reallaşdırmaqdır
- Xidmət axınlarının idarə edilməsidir
- Axınların lazımi vaxtda, kəmiyyətdə və miqdarda idarə edilməsidir
- √ Baxışlar sistemi olub hadisə və proseslərin bu və ya digər dərəcə də başa düşülməsi kimi izah edilir.

592. Yapon tədqiqatçılarının fikrincə vasitəçilər adətən hansı funksiyaları yerinə yetirirlər?

- Dilerlər
- √ Ticarət və material mübadiləsi
- Komissionerlər
- Brokerlər
- Agentlər

593. Bölüşdürücü logistikada daha hansı kanalları fərqləndirirlər?

- Giriş
- Daxili
- √ Üfüqi və şaquli
- Xarici
- Çıxış



594. Eşolanlaşdırılmış logistik kanallarda vasitəçilərin bölündüyü kateqoriya hansıdır?

- Müxtəlif səviyyəli anbarlarda ehtiyatların cari səviyyəsinin uçuotu
- ✓ İstehlakçıların nəqliyyat və təchizat strukturları
- Sifariş həcmnin hesablanması
- Sifarişlərarası vaxt intervalının təyin edilməsi
- Zəmanətli ehtiyatlarının həcmnin müəyyənəndirilməsi

595. Bölüşdürücü logistikada eşolanlaşdırılmış kanallarda vasitəçilər hansı kateqoriyaya bölünür?

- Məhsulların lazımı sayda çatdırılması
- ✓ İnstitusional istehlakçıların təchizat və nəqliyyat strukturları
- Qablaşdırma və taralaşdırma işlərinin səmərəli şəkildə yerinə yetirilməsi
- Məxsimum səviyyədə ehtiyatların yaradılması
- Məxsulgöndərənlərin seçilməsi

596. Eşolanlaşdırılmış logistik kanallarda vasitəçilər hansı əsas kateqoriyaya ayrılırlar?

- Bir il ərzində istifadə edilən ehtiyatlardır
- ✓ Müstəqil ticarət və nəqliyyat vasitəçiləri
- Mövsümlə bağlı yaradılan ehtiyatlardır
- Məxsimum arzu edilən ehtiyatlardır
- Uzun müddət istifadəsi nəzərdə tutulan ehtiyatlardır

597. Eşolanlaşdırılmış logistik kanallarda vasitəçilər neçə kateqoriyaya bölünür?

- 5
- ✓ 3.0
- 6
- 8
- 9

598. Bölüşdürücü logistikada birbaşa kanallardan istifadə nə zaman doğru hesab edilir?

- Məhsulların lazımı sayda çatdırılması
- ✓ Material axınları üzrə dar ixtisaslaşma aparıldıqda
- Qablaşdırma və taralaşdırma işlərinin səmərəli şəkildə yerinə yetirilməsi
- Məxsimum səviyyədə ehtiyatların yaradılması
- Məxsulgöndərənlərin seçilməsi

599. Birbaşa logistik kanallardan istifadə hansı hallarda məqsədəuyğun hesab edilir?

- Müxtəlif səviyyəli anbarlarda ehtiyatların cari səviyyəsinin uçuotu
- ✓ Böyük həcmdə material axınları formalaşdıqda
- Sifariş həcmnin hesablanması
- Sifarişlərarası vaxt intervalının təyin edilməsi
- Zəmanətli ehtiyatlarının həcmnin müəyyənəndirilməsi

600. Bölüşdürücü logistikada bölgü kanallarının növləri və satış şəbəkələrinin quruluşunun doğru olanını seçin:

- Yükləmə
- ✓ Məhsuldar atributlar
- Çevik istehsal prosesi
- Qarışıq əlaqəli makrologistik sistem
- Anbar avadanlıqlar

601. Bölgü kanallarının növləri və satış şəbəkələrinin quruluşundan hansı əmil doğru verilib?

- məhsulların qablaşdırılması üzrə avtomatlaşdırma
- ✓ Material axınlarının parametrləri və növü

- Satış kanalının seçilməsi
- Məhsulun bölüşdürülməsi
- Tranzit daşıma növləri

602. Logistikada bölgü kanallarını və satış şəbəkələrinin quruluşunun doğru verilmiş amili hansıdır?

- Yükləmə logistik əməliyyatları
- ✓ Firmanın logistik strategiyası
- Çevik istehsal prosesi
- Məhsulgöndərmələrin seçilməsi
- Anbar avadanlıqlarının tənzimlənməsi

603. Logistik bölgü kanallarının növləri və satış şəbəkələrinin quruluşunun düzgün olan amilini seçin:

- Məhsulların qablaşdırılması üzrə avtomatlaşdırma
- ✓ Firma və müəssisənin hazır məhsul satışı bazarında strateji məqsəd və vəzifələri
- Satış kanalının seçilməsi
- Məhsulun bölüşdürülməsi
- Qablaşdırma materiallarının işlənilməsi üzrə xərclər

604. Bölüşdürücü logistikada məhsulların geri qaytarılması formalarından hansı düzgündür?

- Məhsulların alınması
- ✓ Qüsurlu göndərmədən sonra aşkar olunur
- Hər ay məhsullar qaytarılır
- Alınan məhsullar geri qaytarılmır
- Qüsurlu nəzərə alınmır

605. Bölüşdürücü logistika hansı əməliyyatı yerinə yetirir?

- hazır məhsulun qablaşdırılması
- ✓ hazır məhsulun reallaşdırılması prosesini
- maliyyə axınlarının idarə edilməsini
- tədarükat bazasının seçilməsini
- informasiya axınlarının toplanmasını

606. Bölüşdürücü logistikada məhsulların geri qaytarılmasında neçə üsuldan istifadə edilir?

- 4
- ✓ 2
- 3
- 5
- 8

607. Məhsul axınlarını əmələ gətirən göndərmə partiyaları sifarişçilərin nəyi hesabına formalaşır?

- Kartları
- ✓ Seçmə vəərəqləri
- Seçmə sənədlər
- Tətbiq aktları
- Buraxılış vəərəqləri

608. Məhsulgöndərmələrin həyata keçirilməsi texnologiyası bölüşdürücü logistikada necə yerinə yetirilir?

- Yükləmə logistik əməliyyatları
- ✓ Məhsulların istehlakçılara istehsal yerlərində reallaşdırılması
- Çevik istehsal prosesi
- Məhsulgöndərmələrin seçilməsi
- Anbar avadanlıqlarının tənzimlənməsi

**609.** Bölüşdürücü logistikada məhsulgöndərmələrin həyata keçirilməsi texnologiyası hansı formada həyata keçirilir:

- İstehsal edilən məhsul çeşidinin tələblərə uyğun olaraq istehlakçı çeşidlərinə dəyişdirilməsi
- √ Logistik kanallardan keçməklə məhsulgöndərmələrin təşkili
- Məhsulgöndərenlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili
- Xidmətlərin göstərilməsi
- Anbarlaşdırma və saxlama

**610.** Bölüşdürücü logistikada məhsulgöndərmələrin həyata keçirilməsi texnologiyası neçə formada həyata keçirilir:

- 3
- √ 2
- 8
- 9
- 5

**611.** Bölüşdürücü logistikanın amillərindən doğru veriləni seçin:

- İstehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatı anbarları
- √ İnformasiya təminatı sistemini formalaşdırmaq və təkmilləşdirmək
- Anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları
- Xüsusi anbarlar
- Alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün təyin edilən komission anbarlar

**612.** Bölüşdürücü logistikaya aid olan hansı amillər düzgün verilib?

- İstehsal edilən məhsul çeşidinin tələblərə uyğun olaraq istehlakçı çeşidlərinə dəyişdirilməsi
- √ Dinamik material axınlarının parametrləri, strukturu və hərəkətini rəasional təşkil etmək
- Məhsulgöndərenlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili
- Xidmətlərin göstərilməsi
- Anbarlaşdırma və saxlama

**613.** Bölüşdürücü logistikada həll edilən amillərdən hansı doğrudur?

- İstehsalın diversifikasiyası
- √ Logistik servis xidməti çərçivəsində istehlakçı tələbini öyrənmək və onu dolğun ödəmək
- İri, strateji əhəmiyyətli sifarişlərin əldə edilməsi və ya itirilməsi
- Bazarda ərazi-sahə oriyentasiyasının dəyişilməsi
- Hazır məhsul istehsalında çeşid dəyişkənliyinin baş verməsi

**614.** Bölüşdürücü logistika çərçivəsində həll edilən amillərdən doğru olanı seçin:

- Məhsulun daşınması
- √ Məhsulgöndərmələrin həyata keçirilməsi üçün sifarişçilərlə müqavilələr bağlamaq
- Vaxtın səmərəliliyi
- Müstəqil ticarət
- Nəqliyyatın seçilməsi

**615.** Bölüşdürücü logistika çərçivəsində həll edilən məsələlər əsasən hansı amillərdən ibarətdir?

- Satışın intensivliyi
- √ Sifariş portfelinin formalaşdırılması prosesini optimallaşdırmaq
- Material axınlarının idarə edilməsi
- Qablaşdırmanın keyfiyyətinə nəzarət
- Anbarlaşdırma əməliyyatları

**616.** Bölüşdürücü logistikanın əsas vəzifəsi nədir ?

- hazır məhsulun qablaşdırılması
- √ hazır məhsulun reallaşdırılması prosesini yerinə yetirmək

- maliyyə axınlarının idarə edilməsi
- xidmətin göstərilməsi
- yeni məhsulların yaradılması

**617.** Satış bazarının əhatə etmə dərəcəsinə görə hansı kanallar fərqləndirilir?

- Üfüqi və şaquli
- √ Intensiv, selektiv, eksklyuziv
- Çoxsəviyyəli kanal
- Vasitəçilər kanalı
- Eşalonlaşdırılmış

**618.** Logistik kanalların səviyyələri necə adlanır?

- Qarışıq kanallar
- Sistemli
- Bixətli
- Birbaşa kanallar
- √ Üfüqi və şaqulu bölgü kanalları

**619.** Logistik vasitəçilərin əsas funksiyaları nədən ibarətdir?

- Məhsulun daşınması
- Müstəqil ticarət
- Vaxtın səmərəliliyi
- √ Ticarət və material mübadiləsi
- Nəqliyyatın seçilməsi

**620.** Material axınlarının vasitəçi ticarət strukturlarının anbar və bazarlarına daxil olmadan birbaşa istehlakçı müəssisələrə göndərilməsi başa düşülür. Bu hansı məhsulgöndərmə növüdür?

- Çevik xidmət intizamı
- √ Tranzit məhsulgöndərmə
- Eksport
- Birinci növbəli
- Vasitəçilər

**621.** Bölüşdürücü logistikada daha çox hansı xidmət intizamları mövcuddur?

- İstehlakçıların düzgün seçilməsi
- √ Birinci gələne-birinci xidmət, çevik xidmət intizamı
- Tranzit məhsulgöndərənələr
- Anbar məhsulgöndərmələri
- Aralıq vasitəçilər

**622.** Məhsulgöndərmələrin strukturlaşdırılması necə aparılır?

- Veksellər
- √ Eksport, birinci növbəli, adi
- Bir səviyyəli kanallar
- Tranzit məhsulgöndərmə
- Klirinqlər

**623.** Bölüşdürücü logistikada məhsullar son istifadə əlamətindən asılı olaraq neçə əsas fond üzrə qruplaşdırılır?

- 5.0
- √ 3.0
- 4.0
- 1.0
- 7.0

624. Məhsulların topdansatış ticarəti üzrə ixtisaslaşmış vasitəçi strukturlara və son istehlakçılara göndərilməsi ilə bağlı yerinə yetirilən əməliyyatlar kompleksi başa düşülür. Bu nədir?
- Vasitəçilər
  - ✓ Məhsulgöndərmə
  - Planlaşdırma
  - Brokerlər
  - Nəzarətçilər
625. Taktiki nəzarətin təşkili üçün hansı amillər lazımdır?
- İnformasiyaya malik olmaq
  - ✓ Nəzərdə tutulan və ya faktiki məsrəflər haqqında operativ informasiya təminatına malik olmaq
  - Anbar avadanlıqlarını yeniləmək
  - Məhsulgöndərmələrin idarə edilməsi
  - Maliyyə axınlarını idarə etmək
626. Strateji nəzarətə nə aid deyil?
- İstehsalın diversifikasiyası
  - ✓ İstehsal fəaliyyətinə nəzarət
  - İri, strateji əhəmiyyətli sifarişlərin əldə edilməsi və ya itirilməsi
  - Bazarda ərazi-sahə oriyentasiyasının dəyişilməsi
  - Hazır məhsul istehsalında çeşid dəyişkənliyinin baş verməsi
627. Logistik sistemin təkmilləşdirilməsi zamanı sifarişlərin idarə edilməsi zamanı neçə səviyyəli nəzarətdən istifadə olunur?
- Sifarişlər portfeli
  - ✓ Strateji və taktiki nəzarət
  - İstehsal fəaliyyətinə nəzarət
  - Yükdaşımalara nəzarət
  - Məhsulgöndərmələrə nəzarət
628. Sifarişlərin idarə edilməsi sahəsində hansı sahə əsas kompleks göstərici hesab olunur?
- Tədarükat logistikası
  - ✓ Sifarişlər portfeli
  - Anbar logistikası
  - İnformasiyaların toplanması
  - Nəqliyyat logistikası
629. Bölüşdürücü logistika çərçivəsində həll edilən məsələlərdən hansı yanlıştır?
- Sifariş portfelinin formalaşdırılması prosesini optimallaşdırmaq
  - ✓ Qablaşdırmanın yerinə yetirilməsi
  - Müxtəlif satış kanallarında məhsul satışının ahəngdarlığını təmin etmək və ona riayət etmək
  - Logistik servis xidməti çərçivəsində istehlakçı tələbini öyrənmək və onu dolğun ödəmək
  - Məhsulgöndərmələrin həyata keçirilməsi üçün sifarişçilərlə müqavilələr bağlamaq
630. İstehlakçıların tələbinin dolğun ödənilməsinə istiqamətlənmiş bazara malyeridilişi və məhsul satışından ibarətdir. Bu hansı konsepsiyadır?
- Yükdaşımaların idarə edilməsi
  - ✓ Markerinq konsepsiyası
  - Dartma sistemi
  - İtələmə sistemi
  - Qablaşdırmanın yerinə yetirilməsi
631. Bölüşdürücü logistikanın perspektiv inkişafı neçənci illəri əhatə edir?

- √ 1970-ci illərin sonu
- 1940
- 1950- ci illərin əvvəli
- 1980
- 1990

**632.** Bölüşdürücü logistika hansı funksiyaları yerinə yetirmir?

- əmtəəlik ehtiyatların idarə edilməsi
- √ Müsəbiqə ticarətinin yerinə yetirilməsini
- material axınlarının istehsal istehlakına hazırlanması üçün komplektləşdirmə, qablaşdırma və digər logistik əməliyyatların icrası
- rəşional yükdaşımalarnın təşkili, logistik servis xidmətinin planlaşdırılması, təşkili və idarə edilməsi
- sifarişlərin alınması və onların istehlakçı tələbinə uyğun vaxtı-vaxtında yerinə yetirilməsinin təmin edilməsi

**633.** Bölüşdürücü logistikanın ənənəvi satışdan əsas fərqli cəhəti hansıdır?

- Eşolanlaşdırılmış kanalın seçilməsi
- √ Material və informasiya axınlarının idarə edilməsi prosesinin marketinqin məqsəd və vəzifələrinə tabe edilməsindən
- Nəqliyyatın intensivləşdirilməsi
- Taraların yerləşdirilməsi
- Müsəbiqə ticarətinin keçirilməsi

**634.** “Distribyuşn miks”in mahiyyəti nədir?

- İnformasiyaların qəbul edilməsi
- √ Bölüşdürmə siyasəti üzrə qərarların reallaşdırılması vasitəsi
- Taraların quraşdırılması
- Yükdaşımalarnın yerinə yetirilməsi
- İstehsal prosesinə nəzarət

**635.** Məhsul istehsalçılarının satış siyasəti üzrə qəbul etdikləri qərarlar hansılardır?

- Məhsulların qablaşdırılması
- √ Tədarükat və satış bazarlarının öyrənilməsi, mövcud və əlavə bazar paylarının qorunub saxlanması
- İnformasiyanın ötürülməsi
- Material axınlarının istiqamətləri
- Nəqliyyatın seçilməsi

**636.** Məhsulların bölüşdürülməsini həyata keçirmək üçün istehsalçılar bir-biri ilə qarşılıqlı əlaqədə olan nəyi yerinə yetirməlidirlər?

- Məhsulların bölüşdürülməsini
- √ Satış strategiyasını
- Məhsulların qablaşdırılmasını
- Məhsulların qiymətləndirilməsini
- Məhsulların anbarlaşdırılmasını

**637.** Hazır məhsulların istehsalçılardan son istehlakçılara hərəkətinin, satışının, satışdan əvvəl və ya sonrakı servis xidmətinin təşkilindən ibarət kompleks logistik aktivlik nəzərdə tutulur. Bu nədir?

- Məhsulların anbara hərəkəti
- √ Məhsulların fiziki bölüşdürülməsi
- İnformasiya logistikası
- Eşolanlaşdırılmış makro logistik sistem
- İstehsal logistikası

**638.** Bölüşdürücü logistikanın obyektidir:

- hazır məhsulun reallaşdırması mərhələsində maddi axın
- √ bölgünün və hazır məhsulun reallaşdırması mərhələsində maddi axın

- kompyuter informasiya təminatı
- qaydalara əməl etmə
- istehsal mərhələsində maddi axın

**639.** Bölüşdürücü logistikada tədqiqatın əsas predmeti:

- material ehtiyatlarının fiziki bölgüsü prosesinin təkmilləşdirməsi
- ✓ bölgü prosesinin optimallaşdırılması
- firmaların logistik konsepsiyası
- ehtiyatların yaradılması
- mülkiyyət hüququnun bölgüsü

**640.** Bölüşdürücü logistika dedikdə:

- hazır məhsulun qablaşdırılması
- ✓ hazır məhsulun reallaşdırılması prosesi
- maliyyə axınlarının idarə edilməsi
- xidmətin göstərilməsi
- informasiya axınlarının toplanması

**641.** Mübadilə sferasında həyata keçirilən proses və əməliyyatların aşağıdakı növləri mövcuddur:

- ictimai, qrup və fərdi
- ✓ bölüşdürmə və yenidən bölüşdürmə
- stabilləşmiş və tədarükət
- mübadilə, yükləmə-boşaltma və təhvil-təslim
- kommərsiya və istehsal

**642.** Məhsulgöndərmələrin müddətinə görə təsnifatı:

- yüklərin daşınma müddətinə görə
- ✓ təcili, dövrü, təqvim üzrə
- belə bir təsnifləşdirmə mövcud deyil
- daha sürətli daşımalar
- məhsulgöndərənlərin fəaliyyətindən asılı olaraq məhsulgöndərmələr

**643.** Tranzit məhsulgöndərmələr nədir?

- məhsul və material vasitəçilərin anbarından göndərilir
- ✓ məhsul və materiallar vasitəçinin anbarına daxil olmadan həyata keçirilir
- vasitəçilər özləri göndərmələri yerinə yetirir
- logistikada tranzit məhsulgöndərmələr yoxdur
- istehsalçı - topdan ticarət- pərakəndə ticarət - istehlakçı

**644.** İnformasiya sistemlərinin prinsiplərinə aid olanı seçin:

- Zəmanətlik
- ✓ İstiqamətlik
- Effektivlik
- Çeviklik
- Elmlilik

**645.** Hansı logistik informasiya sistemlərinin prinsiplərindən biri sayılır?

- Gecikdirilən
- ✓ Vaxtlı-vaxtında olma
- Məkan
- etibarlılıq
- Zaman

646. Verilənlərdən hansı logistik informasiya sistemlərinin prinsiplərinə aiddir?

- Effektivlik
- √ Dəqiqlik
- Sistemlilik
- Bütövlülük
- Elmlilik

647. Məhsul haqqında hansı informasiyanı ştrix kod özündə əks etdirir:

- Sayın
- √ İstehsalçı
- kütləsin
- vasitəçini
- Həcmi

648. İnformasiya sisteminin əsas rolu- bu...

- İnformasiyanın seçilməsi
- √ İnformasiyanın dəqiq və sürətli ötürülməsi
- Saxlanması
- İşlənməsi
- Qorunması

649. İnformasiya axınları xarakterizə edilir:

- Həcmi ilə
- √ İstiqaməti ilə
- Saxlanmasına görə
- İstifadəsinə görə
- Növü ilə

650. EAN kodlarında axırıncı 13-cü rəqəm nəyi bildirir

- Standartlar
- √ Nəzarət rəqəmi
- Müəssisənin adı
- Gətirildiyi ölkə
- Məhsul növü

651. EAN -13 kodlarında ölkə kodundan sonrakı beş rəqəm nəyi bildirir?

- Qiymət
- √ Məhsul istehsal edən və ya satan firma və müəssisələrin kodun
- Bayraq nömrəsi
- Göndəriləcək ünvanı
- Ölkə kodu

652. EAN -13 ştrix kodlarında ilk 3 rəqəm nəyi bildirir?

- müəssisənin kodun
- √ ölkə kodunu
- keyfiyyət
- məhsulun çəkisini
- nəzarət

653. İnformasiya axını vaxt vahidi ərzində hansı informasiya kəmiyyəti ilə ölçülür?

- Xarici
- ÇIXIŞ



- Daxili

√ İşlənən, saxlanan və ötürülən

- Giriş

**654.** Elektron informasiya metodunun tətbiqi necə baş verir?

- Materialların idarə edilməsində

√ Sifarişlərin icra edilməsi ilə bağlı olan ayrı-ayrı logistik əməliyyatların yerinə yetirilməsini sürətləndirir

- Anbar xərclərinin artırılmasında
- İnizibati xərclərin azaldılmasında
- Informasiyanın ötürülməsində

**655.** Əsas logistik axınlar hansılar hesab olunur?

- energetik, kənd

√ material, informasiya

- xidmət
- üfüqi
- maliyyə, xidmət

**656.** Ştrixləşdirilmiş kodlaşdırma texnologiyası hansı əsas əməliyyatı yerinə yetirir:

- Qablaşdırma yerinə yetirilir

√ ştrixləşdirilmiş kodlar dekoder adlı xüsusi qurğu vasitəsilə rəşifrə edilir və ilkin əmtəlik nömrəsini alan zaman malik olduğu rəqəm nişanəsini - formasını saxlayır

- Məhsulların keyfiyyətinə təminat verir
- Məhsulların itməsinin qarşısını alır
- Məhsul anbarlara yerləşdirilir

**657.** Logistik informasiya sistemləri hansı prinsiplərdən ibarətdir:

- Elmlilik

√ Dəqiqlik, Vaxtı - vaxtında olma, istiqamətliklik

- Çeviklik
- İntegrativlik
- Konstruktivlik

**658.** Logistik informasiya axınlarının növlərinə aid edilmir:

- müəssisə daxilində dövr edən

√ eynicinsli, eynicinsli olmayan.

- qabaqlayan axınlar
- geriyyə qalan axınlar
- daxil olan və müəssisədən çıxan

**659.** Yaranma metodlarına görə informasiya axınları bölünür:

- kağız, elektron, qarışıq

√ ilkin və təkrar

- eynicinsli, eynicinsli olmayan
- kağız, ilkin
- giriş, çıxış, daxili və xarici

**660.** Logistik sistemə münasibətinə görə informasiya axınları bölünür:

- kağız, elektron, qarışıq

√ giriş, çıxış, daxili və xarici

- eynicinsli, eynicinsli olmayan
- kağız, ilkin
- ilkin və təkrar

**661.** Ştrixləşdirilmiş kodlaşdırma texnologiyasına aşağıdakı əməliyyatlardan hansı aid deyil:

- məhsullara nadir əmtəlik nişanəsi verilir
- ✓ ştrix kodları istənilən vaxt silmək mümkündür
- ştrixləşdirilmiş kodlar dekoder adlı xüsusi qurğu vasitəsilə rəşifrə edilir və ilkin əmtəlik nömrəsini alan zaman malik olduğu rəqəm nişanəsini - formasını saxlayır
- ştrixləşdirilmiş kod (şifrələnmiş əmtəə nömrəsi) məhsulun üzərinə köçürülür
- əmtəlik nömrəsi xüsusi simvolla - ştrixləşdirilmiş kodla şifrələnir

**662.** Logistik informasiya sistemləri aşağıdakı hansı prinsip üzərində qurulmur

- İnformasiyaların istifadəçilər üçün tam və yararlı olması.
- ✓ Stoxastik
- Vaxtı - vaxtında olm
- İstiqamətlik.
- Dəqiqlik

**663.** İnformasiya axınlarının növlərinə aid deyil:

- Daxili
- ✓ İnteqral
- Giriş
- Çıxış
- Xarici

**664.** Logistikada informasiya axınlarını aşağıdakı kimi bölürlər:

- Paralel, perpendikulyar
- ✓ Üfüqi, şaquli
- Planlaşdırılmış
- İnteqral
- Düz xətlili

**665.** Logistik sistemlərdə informasiya və material axınları malikdirlər:

- əks tərəfli istiqamətlərə
- ✓ eyni istiqamətlidirlər
- qarışıq istiqamətlərə
- şaquli istiqamətlidirlər
- perpendikulyar istiqamətlərə

**666.** Ümumi formada skaynerlərlə ştrix kodlar əsasən hansı üsulla oxunur:

- Şırmaq texnologiyalı çap
- Lazer vasitəsilə
- ✓ Portativ və stasionar skayner
- Fotokompozisiyalı çap
- Yüksək çap

**667.** Ştrixləşdirilmiş kodlaşdırmalardan nə üçün istifadə edilir?

- Məhsulların keyfiyyətinə nəzarət üçün
- ✓ Məhsul haqqında bütün- material axınlarının idarə edilməsi və müvafiq sənədlərin formalaşması üçün məlumatların konkret ünvanını göstərmək üçün
- Məhsulları rəqabətliyini öyrənmək üçün
- Yükdaşımalarda istifadə üçün
- Məhsullara nadir əmtəlik nişan verilir

**668.** EAN kodlarının beynəlxalq praktikada hansı növləri vardır

- EDİFAKT
- √ EAN-13, EAN-8
- Code 16k
- MRP
- MBM DPP

669. Beynəlxalq praktikada EAN sisteminin neçə növünü fərqləndirirlər?

- 3.0
- √ 2.0
- 7.0
- 6.0
- 5.0

670. Avropa kodlaşdırma sistemi (AEN) neçənci ildə yaranmışdır?

- 1948.0
- √ 1977.0
- 1920.0
- 1955.0
- 1956.0

671. Hansı informasiya texnologiyalarından biri düzgün qeyd olunmayıb?

- Mikroelektron komponentlər
- √ Elektron qurğuların sistemləşdirilməsi
- Proqram təminatı
- Telekommunikasiya
- Texniki təminat

672. Lojistikada informasiya sistemlərinin qurulması üçün aşağıdakılardan hansı tələblərə cavab vermir?

- Texniki interfeyslər standartlaşdırılmalı;
- √ bazar tədqiqatları dəqiqliklə aparılmalıdır
- sistemə daxil ediləcək məlumatlar sistem tərəfindən birdəfəlik səhsiz qeyd edilməli;
- məlumatlar yarandığı yerdə və anda emal edilməli və arxivləşdirilməlidir;
- əməkdaşların tətbiqi proqramlara nüfuz etməsi üçün imkanlar yaradılmalı;

673. Verilənlərdən hansı informasiya sistemlərinə aid olan prinsipdir:

- Bütövlülük
- √ İstiqamətlilik
- Interaktivlik
- Təşkil
- Əlaqəlilik

674. İnformasiya sisteminə aid olan prinsiplərdən birini seçin:

- İerarxialıq
- √ Vaxtı-vaxtında olma
- Elmlilik
- Cari
- Təşkil

675. Aşağıdakılardan hansı informasiya sistemlərinin prinsipinə aiddir:

- Sistemlilik
- √ Dəqiqlik
- Variantlılıq

- Bütövlülük və hissələrə bölünmə
- İnteqrativ keyfiyyət

**676.** Logistik informasiya sistemləri neçə prinsip üzərində qurulur?

- 8.0
- 11.0
- 9.0
- ✓ 6.0
- 2.0

**677.** İnformasiya sistemləri hansı elementlərdən ibarətdir

- Kompüter texnologiyası
- Kitab çapı, yazışma
- Simvollar, şifrələr
- Elektron qurğular
- ✓ Texniki, informasiya, riyazi təminat

**678.** İnformasiya tarixi inkişaf baxımından neçə mərhələyə bölünür?

- 9.0
- 2.0
- 6.0
- 7.0
- ✓ 4.0

**679.** Xidmətin xarakteristikasını hansı amillər təşkil edir?

- əlyətərli olması
- ✓ Duyulmaz, dəyişkən, davamsız
- Daimi olması
- hüquqi qaydalara riayət olunması
- Etibarlı olması

**680.** Logistik xidmətin keyfiyyət meyarı hansıdır?

- İstehlakçılarla ünsiyyət
- Logistik sistemin ardıcılığı
- Xidmətin idarə edilməsi
- ✓ Məhsulgöndərənlərin etibarlılığı
- Xidmətin keyfiyyət modeli

**681.** Logistikada xidmətin hansı təsnifləşdirmə əlamətləri vardır?

- Qiymət, tələb
- Davranış
- Bazar tədqiqatları
- Müqavilələrin izlənməsi
- ✓ Mülkiyyət, bazar, istehlakçılarla ünsiyyət

**682.** Logistikada xidmətin neçə növü var?

- 6.0
- 3.0
- 9.0
- ✓ 4.0
- 2.0

**683.** Hava nəqliyyatında tariflər bölünür:

- Fraxt tariflər
- İlkin tariflər
- Təkrar tariflərə
- √ Normal, güzəştli, xüsusi və eksklyuziv tariflərə
- Beynəlxalq tariflər

**684.** Dəniz nəqliyyatında tariflər bölünür:

- Güzəştli tariflər
- Xüsusi tariflər
- Beynəlxalq tariflər
- √ Daimi xətlərdə olan tariflər, fraxt tariflər
- APEKS tariflər

**685.** Dəmiryol tarifləri bölünür:

- √ Xüsusi və güzəştli tariflərə
- Daxili tariflərə
- Ümumi tariflərə
- Xarici tariflərə
- Yerli tariflərə

**686.** Avtomobil nəqliyyatında aşağıdakı nəqliyyat tarifləri mövcuddur:

- İşə görə tariflər
- Kilometrlərə görə tariflər
- Nəqliyyat vasitələrindən istifadəyə görə
- √ Nəqliyyat vasitəsinin yürüşünə görə tariflər
- Müqavilə əsasında tariflər

**687.** Kommersiya, hüquqi rejim nəqliyyat daşımalarında aşağıdakılar nəzərdə tutulur:

- Yalnız xərclərin öyrənilməsi
- Ehtiyatların yaradılması
- Tədarük olunan xammalın sayı
- Anbar xərclərinin hesablanması
- √ Fiziki bölüşdürmənin unifikasiyası, gömrüyün sadələşdirilməsi

**688.** İntermodal daşımanın əsas əlamətləri aşağıdakılardır:

- Terminallardan istifadə etməmək prinsipi əsas götürülür
- Bir neçə nəqliyyat növündən istifadə
- Vaxtında yerinə yetirilmə
- √ Logistik daşıma zəncirində vahid daşıma operatorunun mövcudluğu, vahid fraxta
- Bir nəqliyyat vasitəsilə daşıma

**689.** Multimodal və intermodal daşımalar sisteminin hansı funksional prinsipləri var?

- Bölüşdürücü prosesdə fasiləsizliyi təmin etmə
- Qablaşdırmanın sürətli hərəkəti
- Kommersiya rejiminin yeniliyi
- √ Yükdəşimələrin təşkilində maliyyə iqtisadi məsələlərə kompleks yanaşma
- Ehtiyatların düzgün istifadəsinə nəzarət

**690.** Logistik və ənənəvi nəqliyyat prosesində fərqli cəhət nədən ibarətdir?

- √ Vahid nəqliyyat tarifi
- Bir istiqamətli tarif
- Çox şaxəli nəqliyyat tarifi

- Prartik tarif
- Eşolanlaşdırılmış tarif

**691.** Ənənəvi və logistik nəqliyyat prosesinin əsas fərqi nədədir?

- nəqliyyat mərkəzində hər bir proses idarə edilir
- ənənəvi nəqliyyat prosesində nəqliyyatı Nəqliyyat Nazirliyinin nümayəndəsi idarə edir
- logistik və ənənəvinin heç bir fərqi yoxdur
- ənənəvidə tariflər ucuzdur
- ✓ Vahid nəqliyyat operatorunun mövcudluğu

**692.** Nəqliyyat sistemləri logistikasında qablaşdırmaya xas olmayan xüsusiyyətdir:

- Möhkəmlik
- Ekoloji standartlar
- Informasiya doyumluluğu
- ✓ Fərdilik
- Rahatlıq

**693.** Nəqlətmə zamanı qablaşdırmada yükün fiziki xassələrinin nəzərə alınması-qablaşdırmanın bu funksiyasını əks etdirir:

- Marketing
- Logistika
- Informasiya
- Təchizat
- ✓ Zədələrdən qoruma

**694.** WTO təşkilatı:

- Beynəlxalq Nəqliyyat Təşkilatıdır
- Beynəlxalq Aviasiya Təşkilatıdır
- Beynəlxalq Avtomobil Təşkilatıdır
- ✓ Beynəlxalq Ticarət Təşkilatıdır
- Beynəlxalq su nəqliyyatı təşkilatıdır

**695.** Dəniz daşımalarında tərəflər arasında məsuliyyətin həcmnin müəyyən edilməsinin əsas qaydaları harada qəbul edilib?

- Vaşinqtonda
- Fransada
- Moskvada
- Vyanada
- ✓ Londonda

**696.** Qofro kağız harada istifadə edilir?

- Sığorta sənədidir
- Anbar sənədləşdirilməsidir
- Nəqliyyat sənədləşməsi blankıdır
- Aviaqaimədir
- ✓ Kardondur-qablaşdırmada istifadə edilir

**697.** Aşağıdakılardan hansı balker gəmisinə aiddir?

- Taxıl məhsullarının daşınması üçün
- Konteyner daşınan gəmi
- Neft daşıyan gəmi
- Kimyəvi məhsulların daşınması üçün
- ✓ Dəmir filizi daşınması üçün istifadə edilən gəmi

**698.** Franşiz nədir?

- Sığorta növü
- Lisenziyalaşma növü
- Aksiz verginin növü
- √ Sığorta zərərlərinin sığortaçı tərəfindən ödəmədiyi hissə
- Gömrük vergisi

**699.** CPREDER nədir?

- Yüklərin dəqiq vaxtında çatdırılması texnologiyası
- Anbarəməliyyatları
- Sürətli yüklərin çatdırılması
- √ Yüklərin qaldırılması üçün xüsusi mexanizm
- Nəqliyyat xidməti göstərən hüquqi şəxs

**700.** “Transmilli korporasiya” anlayışının müəyyənləşdirilməsi zamanı istifadə olunan kriteriya hansıdır?

- TRASEKA
- √ Çoxmilliyyətliyin səviyyəsi
- EDİ
- Anbar əməliyyatı
- Nəqliyyat şirkəti